

2207 _az_ qiyabiQ2017_Yekun imtahan testinin sualları**Fənn : 2207 Maliyyə**

1 Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranıb?

- ☐ müəssisələrin
- ☐ dövlət büdcəsinin
- ☒ pulun
- ☐ qiymətli kağızların
- ☐ maliyyə münasibətlərinin;

2 Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələri əhatə edir? 1. növbəti bölgünü; 2. sahələrarası bölgünü; 3. ilkin bölgünü; 4. təsərrüfatdaxili bölgünü; 5. özünü maliyyələşdirməü;

- ☐ 4; 5
- ☐ 1; 3
- ☐ 3; 5
- ☒ 2; 4
- ☐ 1; 5

3 Subyektlərdə resursların yenidən bölgü vasitəsinə aid deyildir:

- ☐ qiymət mexanizmi;
- ☐ maliyyə bazarı
- ☐ büdcə;
- ☒ mərkəzi bank;
- ☐ büdcədən kənar fondlar;

4 Maliyyə nəyin formalaşdırılmasında iştirak edir?

- ☐ heç birinin.
- ☐ Pul vəsaitlərinin;
- ☐ Milli gəlirin;
- ☒ Pul fondlarının;
- ☐ Qiymətli kağızların;

5 Hansı fikir səhvdir:

- ☐ Maliyyə münasibətləri pul fondlarının yaradılması və istifadəsi ilə bağlıdır;
- ☐ Maliyyə münasibətləri bölgü xarakteri daşıyır;
- ☐ Maliyyə dəyər kateqoriyasıdır;
- ☒ Maliyyə istehsal kateqoriyasıdır;
- ☐ Maliyyə münasibətləri dövlətlə bağlıdır.

6 Maliyyənin meydana gəlməsinin səbəbləri.

- ☐ Kapitalizm cəmiyyətinin yaranması;
- ☐ Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi;
- ☒ Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi;
- ☐ Monopoliyaların mövcudluğu;
- ☐ Rəqabətin mövcudluğu.

7 Təkraristehsal prosesinin maliyyə təminatı bu:

- ☐ nizamnamə kapitalı, kredit resurslarıdır;
- ☐ ÜDM-nin elementlərinin dəyərinin məcmusudur;

- ☒ dövlətin və təsərrüfat subyektlərinin topladıqları maliyyə resursları vasitəsi ilə təkrar istehsal məsrəflərinin ödənilməsidir
- ☐ xarici iqtisadi fəaliyyətdən gələn gəlir, mənfəətdir;
- ☐ xalis gəlir kimi milli gəlirin bir hissəsidir;

8 Hansı obyektin bölgüsü və yenidən bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- ☐ suda fondunun
- ☐ istehsal və qeyri istehsal fondlarının
- ☐ istehsal fondlarının
- ☐ əhəlinin real gəlirlərinin
- ☒ milli gəlirin

9 Düzgün ifadəni seçib göstərin

- ☐ istənilən pul münasibətləri maliyyə münasibətləridir
- ☐ iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
- ☐ istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir
- ☐ istənilən kredit münasibətləri maliyyə münasibətləridir
- ☒ istənilən maliyyə münasibətləri pul münasibətləridir

10 Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin:

- ☐ pul vəsaitlərinin hərəkətidir
- ☐ dəyərin qarşılıqlı hərəkətidir
- ☐ dəyərin pulla ifadəsiniün hərəkətidir
- ☒ dəyərin birtərəfli və əvəzsiz hərəkətidir
- ☐ sadəcə dəyərin hərəkətidir

11 Maliyyənin əsas prinsiplərini göstərin:

- ☐ məqsədyönlü təyinat; tamlıq; aşkarlıq
- ☐ maddi məhsuliyət; sərbəstlik; maddi maraq
- ☐ tamlıq; aşkarlıq; vahidlik
- ☒ vahidlik; balanslaşdırma; məqsədyönlü təyinat;
- ☐ maddi məhsuliyət; vahidlik; məqsədyönlü təyinat

12 Hansı münasibətlər maliyyə münasibətlərinə aiddir? 1. dövlət büdcəsinin formalaşdırılması ilə əlaqədar müəssisələrlə dövlət arasında yaranan münasibətlər; 2. müəssisələr arasında alqı-satqı zamanı yaranan münasibətlər; 3. dövlət büdcədən kənar fondların formalaşdırılması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər; 4. müəssisələrlə kommersiya kredit təşkilatları arasında yaranan münasibətlər; 5. dövlət büdcədən kənar fondların vəsaitlərinin istifadəsi ilə əlaqədar dövlətlə əhali arasında yaranan münasibətlər;

- ☐ (2, 3, 5)
- ☐ (1, 2, 5)
- ☐ (2, 4, 5)
- ☐ (3, 4, 5)
- ☒ (1, 3, 5)

13 Sadalananlardan hansı maliyyənin mahiyyətini tam ifadə edir?

- ☐ maliyyə dövlətin pul fondlarının məcmusudur
- ☐ maliyyə pul fondlarının məcmusudur
- ☐ maliyyə dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərin məcmusudur
- ☐ maliyyə dövlətin və müəssisələrin pul fondlarının məcmusudur
- ☒ maliyyə mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondlarının formalaşması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərin məcmusudur;

14 Maliyyə təkraristehsal prosesinin hansı fazasında baş verir?

- ☒ bölgü
- ☐ Bölgü; istehlak
- ☐ İstehlak
- ☐ İstehsal;bölgü
- ☐ Mübadilə;bölgü

15 Maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır? 1. Qiymətli kağızlar; 2. Mübadilə; 3. Pul; 4. bölgü; 5. Dövlət;

- ☐ (4; 5;)
- ☐ (1; 3;)
- ☐ (2; 4;)
- ☒ (3; 5;)
- ☐ (1; 5;)

16 Maliyyənin funksiyalarını göstərin:

- ☐ stimullaşdırıcı və sabitləşdirici
- ☐ sosial və sabitləşdirici;
- ☐ tənzimləmə və beynəlxalq
- ☐ təkraristehsal və sosial
- ☒ bölgü və nəzarət

17 Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- ☐ kredit fondlarının
- ☐ istehsal fondlarının
- ☐ əhalinin gəlirlərinin;
- ☒ Milli gəlirlərin
- ☐ istehsal və qeyri istehsal fondlarının

18 Maliyyə nədir?

- ☐ pul fondlarının məcmusu
- ☐ dövlətin pul vəsaitləridir
- ☐ dövlətin və müəssisələrin pul fondlarının məcmusudur
- ☒ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir;
- ☐ dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir

19 Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu: belə adlanır:

- ☐ Maliyyə strategiyası
- ☐ Maliyyə mexanizmi
- ☐ Maliyyə planlaşdırılması
- ☐ Maliyyə taktikası
- ☒ Maliyyə siyasəti

20 Maliyyə sisteminin hansı həlqəsi maliyyə resurslarının əsas mənbəyi kimi çıxış edir?

- ☐ dövlət krediti
- ☐ sığorta fondu
- ☐ dövlət büdcəsi
- ☐ büdcədənəknar fondlar;
- ☒ müəssisə maliyyəsi

21 Dövlət maliyyə sisteminə daxil deyil:

- ☐ büdcədənəknar fondlar;

- ☒ bələdiyyə maliyyəsi;
- ☐ dövlət büdcəsi;
- ☐ dövlət maliyyə təşkilatları;
- ☐ dövlət krediti;

22 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır? 1. meqa və mezo səviyyələrdə yaradılan pul fondları; 2 mərkəzləşdirilmiş; 3 dövlət və qeyri dövlət pul fondları; 4 qeyri mərkəzləşdirilmiş pul fondları; 5 müəssisələrin maliyyəsi və dövlət maliyyəsi;

- ☐ (4; 5;)
- ☐ (1; 3;)
- ☐ (3; 5;)
- ☐ (3; 4;)
- ☒ (2; 4;)

23 Qanunverici orqanın səlahiyyətlərinə aiddir: 1. büdcə layihəsinin tərtibi; 2. dövlət borcunun idarə edilməsi; 3. dövlət büdcəsinin baxılması və təsdiq edilməsi; 4. dövlət büdcəsinin icrasının baxılması və təsdiq edilməsi;

- ☐ (1; 4;)
- ☐ (2; 4;)
- ☐ (3; 4;)
- ☒ (3; 4;)
- ☐ (1; 3;)
- ☐ (2; 3;)

24 Dövlət maliyyəsinin formalaşması metodudur:

- ☐ Ev təsərrüfatının gəlirlə işləməsi
- ☒ Vergi qoyma
- ☐ Təsərrüfat subyektlərinin mənfəətinin alınması
- ☐ Ev təsərrüfatının gəlirinin bir hissəsinin alınması
- ☐ Maliyyə bazarlarında borclanma (borc almaq)

25 Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin. 1. müəssisələrin maliyyəsi 2. dövlət krediti, 3. büdcədən kənar dövlət pul fondu; 4. dövlət orqanları 5. qeyri istehsal sahələrinin maliyyəsi

- ☐ (4; 5;)
- ☐ (3; 4;)
- ☐ (2; 4;)
- ☒ (2; 3;)
- ☐ (1; 2;)

26 Dövlət maliyyə sisteminə aid deyildir

- ☐ Bələdiyyələrin maliyyəsi
- ☐ Dövlət və yerli büdcələr
- ☐ Dövlət krediti
- ☒ Kommersiya bankları
- ☐ Büdcədən kənar fondlar

27 Dövlət maliyyəsinin yaranmasının ilkin şərtləri:

- ☐ Qızıl sikkələrin dövrüyyə buraxılması ilə
- ☐ Maliyyə bazarlarının yaranması
- ☒ Dövlətin funksiyalarının yerinə yetirilməsi üçün
- ☐ Qızılın xüsusi əmtəə kimi ayrılması
- ☐ Kredit münasibətlərinin yaranması

28 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır?

- ☒ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondları;
- ☐ müəssələrin maliyyəsi və dövlət maliyyəsi
- ☐ meqa və mezo səviyyələrdə yaradılan pul fondları;
- ☐ dövlət və qeyri dövlət pul fondları
- ☐ dövlət və ev təsərrüfatı səviyyəsində yaradılan pul fondları

29 Dövlət maliyyəsinin həlqələrini göstərin.

- ☐ bələdiyyələrin maliyyəsi
- ☐ tədiyyə balansı; dövlət maliyyəsi; yerli maliyyə;
- ☐ büdcədənəkar fondlar; dövlət maliyyəsi; yerli maliyyə;
- ☐ yerli büdcələr; dövlət büdcəsi; büdcədənəkar fondlar
- ☒ dövlət büdcəsi; büdcədənəkar dövlət fondlar; dövlət krediti. Dövlət müəssisələrinin maliyyəsi

30 Nəyə görə təsərrüfat subyektlərinin maliyyəsi maliyyə sisteminin əsasını təşkil edir?

- ☐ çünki maliyyə münasibətlərinin mərkəzləşmə dərəcəsi bu sahədə daha çoxdur
- ☐ çünki burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir
- ☐ çünki burada məqsədli fondlar yaradılır;
- ☐ çünki dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir
- ☒ çünki burada dəyər yaradılır;

31 Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin.

- ☐ sığorta, dövlət müəssisələrinin maliyyəsi
- ☐ müəssisələrin maliyyəsi, büdcədənəkar dövlət pul fondu
- ☐ sosial sığorta fondu, müəssisələrin maliyyəsi
- ☒ dövlət büdcəsi, dövlət krediti, büdcədənəkar dövlət fondları
- ☐ qeyri istehsal sahələrinin maliyyəsi

32 Maliyyə sisteminin həlqələri hansılardır?

- ☐ heç biri aid deyil
- ☐ Milli məclis, maliyyə nazirliyi, Mərkəzi bank
- ☐ maliyyə nazirliyi, vergilər nazirliyi, gömrük komitəsi.
- ☒ müəssələrin maliyyəsi, dövlət maliyyəsi; ev təsərrüfatının maliyyəsi;
- ☐ prezident aparatı; Milli məclis; hesablama palatası

33 Mərkəzləşdirilmiş fondlar hansılardır?

- ☐ Qeyri kommersiya təşkilatların fondları : Büdcədənəkar fondlar
- ☐ Dövlət müəssələrinin fondları; Büdcədənəkar fondlar
- ☐ kommersiya təşkilatların pul fondları.
- ☐ dövlət büdcəsi, dövlət müəssisələrinin büdcələri
- ☒ Dövlət büdcəsi; Büdcədənəkar fondlar

34 Dövlət maliyyə siyasətinin əsas istiqamətlərinə aiddir:

- ☐ Kommersiya banklarının inkişaf strategiyasının hazırlanması
- ☐ Pul-kredit sisteminin balanslaşdırılması və milli pul vahidinin ödəniş qabiliyyətliliyinin təminatı
- ☒ Dövlətin iqtisadi və sosial inkişaf prioritetlərinə uyğun olaraq rasional bölgünün müəyyən edilməsi və maliyyə resurslarının istifadəsi
- ☐ Maliyyə bazarında rəqabətin təminatı
- ☐ Kredit təşkilatlarının fəaliyyətinin gəlirliliyinin təmin edilməsi

35 Fiskal siyasət dedikdə nə nəzərdə tutulur?

- ☐ Pul siyasəti və vergi siyasətinin məcmusu.

- ☐ Pul siyasəti və kredit siyasətinin məcmusu;
- ☐ Bütçə siyasətinin investisiya siyasətinin məcmusu;
- ☐ Vergi siyasəti və investisiya siyasətinin məcmusu;
- ☒ Bütçə siyasəti və vergi siyasətinin məcmusu;

36 Öz funksiya və vəzifələrini yerinə yetirmək üçün maliyyənin təşkili və istifadəsi ilə bağlı dövlətin tədbirlər planının məcmusu nə adlanır?

- ☐ maliyyə mexanizmi
- ☐ maliyyə
- ☐ maliyyə nəzarəti
- ☐ maliyyənin idarə edilməsi
- ☒ maliyyə siyasəti

37 Maliyyə siyasətinə aid edilir:

- ☐ qiymət siyasəti
- ☐ kredit siyasəti, iqtisadi siyasət
- ☐ pul siyasəti, gömrük siyasəti
- ☒ bütçə vergi siyasəti
- ☐ maliyyə taktikası, maliyyə strategiyası

38 Maliyyə siyasətinin tərkibinə aid edilmir:

- ☐ Fiskal siyasəti
- ☐ bütçə siyasəti
- ☐ Vergi siyasəti
- ☒ İqtisadi Siyasət
- ☐ İnvestisiya siyasəti

39 Maliyyə mexanizminin tərkibinə daxil deyil:

- ☐ Maliyyə vasitələri və stimulları
- ☐ Maliyyə planlaşdırılması
- ☐ Maliyyə göstəriciləri; norma və normativləri.
- ☐ Maliyyə qanunvericiliyi
- ☒ Maliyyə strategiyası və taktikası

40 Dövlət maliyyə siyasətinin əsas strateji istiqamətlərinə aiddir:

- ☐ Bank likvidliyinin azaldılması
- ☐ Vergi sistemində islahatların aparılması
- ☐ Dövlətin xarici maliyyəinstitutları ilə əlaqələndirilməsi
- ☐ Dövlət borcunun artırılması
- ☒ İqtisadiyyatda investisiya fəaliyyətinin stimullaşdırılması

41 Bütçə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- ☒ Dövlət borcu artar
- ☐ Faiz dərəcələri artar
- ☐ İdxalat azalar
- ☐ İnflyasiya azalar
- ☐ İxracat azalar

42 İlin sonunda bütçədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- ☐ Variantlar düz deyil
- ☐ sahələr üzrə yenidən bölüşdürülür
- ☐ Nazirlər Kabinetinə verilir

- ☒ Növbəti ilin büdcəsinə daxil edilir
- ☐ Mərkəzi Bankın valyuta ehtiyatlarına daxil edilir

43 Fiskal siyasətə aiddir:

- ☐ borc siyasəti
- ☐ pul kredit siyasəti
- ☐ kredit siyasəti
- ☐ ammortizasiya siyasəti
- ☒ büdcə-vergi siyasəti

44 Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür?

- ☐ Büdcə planlaşdırılması
- ☐ Büdcə
- ☐ Büdcə münasibətləri
- ☒ Büdcə mexanizmi
- ☐ Büdcə prosesi;

45 Maliyyə siyasəti aşağıdakı hissələrə bölünür: 1. iqtisadi strategiya; 2. maliyyə taktikası; 3. müəssisələrin maliyyə strategiyası; 4. büdcə siyasəti; 5. maliyyə strategiyası;

- ☐ 1, 5
- ☐ 1, 4
- ☐ 2, 4
- ☒ 2, 5
- ☐ 2, 3

46 Maliyyənin idarə edilməsi mərhələlərini göstərin:

- ☐ proqnozlaşdırma
- ☐ inkişaf və idarəetmə
- ☒ proqnozlaşdırma, planlaşdırma, operativ idarəetmə və nəzarət
- ☐ planlama və inkişaf
- ☐ uçota alma

47 Fiskal siyasətə aiddir: 1. kredit siyasəti; 2. vergi siyasəti; 3. pul siyasəti; 4. borc siyasəti; 5. büdcə siyasəti;

- ☐ (4; 5;)
- ☐ (1; 3;)
- ☐ (3; 4;)
- ☒ (2; 5;)
- ☐ (2; 4;)

48 Maliyyə siyasətinin tərkibinə hansılar aiddir? 1. büdcə siyasəti; 2. kredit siyasəti; 3. vergi siyasəti; 4. iqtisadi siyasəti; 5. protoksionist siyasəti; 6. ammortizasiya siyasəti;

- ☐ (4, 5, 6)
- ☐ (2, 5, 6)
- ☐ (1, 2, 4)
- ☒ (1, 3, 6)
- ☐ (2, 3, 4)

49 Operativ maliyyə planlarını göstərin:

- ☐ Xərc smetası, kassa planı
- ☐ Kassa planı, gəlirlər və xərclər balansı;
- ☐ Təqvim planı, gəlirlər və xərclər balansı;

- ☒ Təqvim planı, kassa planı;
- ☐ Gəlirlər və xərclər balansı, xərc smetası;

50 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aiddir:

- ☐ Planlaşdırma, nəzarət;
- ☐ Maliyyə informasiyası, tənzimləmə;
- ☐ Planlaşdırma, operativ idarəetmə;
- ☒ Maliyyə informasiyası, planlaşdırma
- ☐ Maliyyə informasiya, operativ idarəetmə;

51 Maliyyənin idarə edilməsinin belə bir obyektı yoxdur

- ☐ müəssisələrin maliyyəsi;
- ☐ sığorta münasibətləri;
- ☒ maliyyə orqanları;
- ☐ dövlət maliyyəsi;
- ☐ bələdiyyə maliyyəsi;

52 Bütçə təşkilatlarının maliyyə planları necə adlanır?

- ☐ Xərc sifarişi
- ☐ Biznes plan
- ☒ Xərc smetası
- ☐ Kassa planı
- ☐ Gəlirlər və xərclər balansı;

53 Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

- ☐ maliyyə orqanı
- ☐ vergi orqan
- ☐ müəssisələrin maliyyə xidməti
- ☐ sığorta orqanı;
- ☒ müəssisə maliyyəsi

54 Maliyyənin planlaşdırma metodlarını seçib göstərin: 1. iqtisadi tənzimləmə metodu; 2. iqtisadi təhlil metodu; 3. normativlər metodu; 4. müqaisəli təhlil metodu; 5. iqtisadi araşdırma metodu;

- ☐ 3; 5
- ☐ 3; 4
- ☐ 4; 5
- ☐ 1; 5
- ☒ 2; 3

55 Hesablama Palatası hansı qurum qarşısında hesabat verir?

- ☐ Maliyyə Nazirliyi
- ☐ Nazirlər Kabineti
- ☐ Mərkəzi Bank
- ☒ Milli Məclis
- ☐ Prezident Aparatı

56 Naxçıvan MR-ın bütçəsi hansı qurumda qəbul edilir?

- ☐ Maliyyə Nazirliyi
- ☐ Respublika Milli Məclisi
- ☐ Naxçıvan MR Nazirlər Kabineti
- ☒ Naxçıvan Ali Məclisi
- ☐ Respublika Nazirlər Kabineti

57 Bütçə vəsaitlərinin istifadəsinə maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- ☐ Mərkəzi Bank
- ☐ İqtisadi inkişaf nazirliyi
- ☐ Vergilər Nazirliyi
- ☐ Daxili İşlər Nazirliyi və Baş Prokurorluq
- ☒ Maliyyə Nazirliyi

58 Dövlət büdcəsinin layihəsi qəbul olunduqdan sonra onu hansı səlahiyyətli şəxs təsdiqləyir?

- ☐ Maliyyə naziri
- ☐ Baş nazir
- ☐ Vergilər naziri
- ☐ Mərkəzi bankın sədri
- ☒ Prezident

59 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aid olanları seçib göstərin: 1. Strateji idarəetmə; 2. Nəzarət; 3. Planlaşdırma; 4. Operativ idarəetmə; 5. Maliyyə informasiyası;

- ☒ 3; 5
- ☐ 3; 4
- ☐ 4; 5
- ☐ 1; 3
- ☐ 1; 4

60 Bütçə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir?

- ☐ Vergi Naziri
- ☐ Mərkəzi Bankın Sədri
- ☐ Prezident
- ☒ Maliyyə Naziri
- ☐ Baş Nazir

61 Bütçə hüququ hansı normalarla tənzimlənir?

- ☐ variantların heç biri düz deyil
- ☐ yalnız maddi normalarla
- ☐ Konstitusiya ilə
- ☐ Beynəlxalq hüquq normaları ilə
- ☒ Maddi və prosessual normalarla

62 Maliyyə Nazirliyinin vəzifələrini göstərin.

- ☐ Pul-kredit siyasətinə nəzarət.
- ☐ bütçə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin etmək; vergilərin düzgün ödənilməsinin təmin etmək
- ☐ vergilərin düzgün ödənilməsinin təmin etmək; fond birjasının fəaliyyətinə nəzarət; Pul-kredit siyasətinin həyata keçirmək; Bütçə planının hazırlanması
- ☒ Bütçə planının hazırlanması; bütçə vəsaitlərinin təyinatı üzrə xərclənməsinin təmin etmək
- ☐ vergilərin və gömrük rüsumlarının düzgün ödənilməsinə nəzarət.

63 Maliyyənin planlaşdırma metodları hansılardır?

- ☐ iqtisadi tənzimləmə metodu
- ☐ iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu
- ☐ iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu
- ☒ iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu
- ☐ müqaisəli təhlil metodu

64 Təşəbbüslü nəzarət kimin qərarı ilə müəyyən edilir:

- ☐ Maliyyə Nazirliyinin
- ☒ təsərrüfat subyektinin özünün
- ☐ Hesablama Palatasının
- ☐ Dövlətin
- ☐ Vergilər Nazirliyinin

65 Səyyar maliyyə nəzarətinə aid olmayanı göstərin:

- ☐ Planlı səyyar maliyyə nəzarəti keçirilməsi haqqında nəzarət obyektinə əvvəlcədən məlumat verilir
- ☐ Səyyar maliyyə nəzarəti planlı ola bilər
- ☐ Plandan kənar səyyar yoxlama müfəttiş qrupu tərəfindən təşkilatın yerləşmə və yaxud fəaliyyət yeri üzrə keçirilir
- ☒ plandan kənar səyyar maliyyə nəzarəti müəssisələrin təqdim etdiyi sənədlər üzrə maliyyə orqanlarında həyata keçirilir
- ☐ Planlı səyyar maliyyə nəzarəti müəssisənin fəaliyyət göstərdiyi yerdə keçirilir

66 Fəaliyyəti sahəsinə görə maliyyə nəzarətinin tərkibinə daxildir:

- ☐ Büdcə, vergi, inzibati
- ☐ Sığorta, texniki, büdcə
- ☐ Vergi, büdcə, statistik.
- ☐ Büdcə, vergi, texnoloji
- ☒ Sığorta, vergi, büdcə

67 Həyata keçirilmə vaxtına görə maliyyə nəzarətinin təsnifatı hansı variantda öz əksini tapır:

- ☐ kameral və səyyar
- ☐ təhlil, təftiş
- ☐ sonradan, ilkin, təhlil.
- ☒ ilkin, cari, sonradan,
- ☐ ilkin, cari, təhlil

68 Nəzarət subyektləri baxımından maliyyə nəzarətinin təsnifatına daxil deyil

- ☐ Daxili audit
- ☐ Qeyri – dövlət nəzarəti
- ☐ Dövlət nəzarəti
- ☒ Kameral nəzarət
- ☐ Bələdiyyə nəzarəti

69 Maliyyə nəzarətinin mülkiyyət formasına görə təsnifatına aid olanı göstərin:

- ☐ Daxili, xarici və qarışıq
- ☐ İlkin, cari və sonradan
- ☐ Səyyar və kameral
- ☒ Dövlət və qeyri dövlət
- ☐ Faktiki və sənədli

70 Yoxlamanın təşkili üsuluna görə vergi nəzarəti təsnifləşdirilir:

- ☒ Planlı və plandankənar
- ☐ Kompleks və seçmə
- ☐ Başdan-başa və seçmə
- ☐ Kameral və səyyar
- ☐ Dövlət və qeyri-dövlət

71 Vergi yoxlamasının mahiyyətini xarakterizə edən əsas elementlər verilmişdir. Aid olmayanı qeyd edin:

- ☐ Vergi yoxlaması aparılmasının baza üsulu
- ☐ Vergi yoxlamasının məqsədi

- ☐ Vergi yoxlamasının subyekti
- ☒ Vergi idarələrinin sayı
- ☐ Vergi yoxlamasının obyektı

72 Bütçə nəzarətinin subyektləri. Yanlış variantı seçin:

- ☐ İcra hakimiyyəti və orqanlarının aparatları
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Milli Məclisi
- ☐ Azərbaycan Respublikasının Hesablama Palatası
- ☒ Azərbaycan Respublikası Auditorlar Palatası

73 “Bu tədbirlər Azərbaycan Respublikasında həyata keçirilən bütçə fəaliyyətinin qanuniliyini və məqsədüuyğunluğunu yoxlamağa istiqamətlənir”. Bu ifadə fəaliyyət sahəsindən asılı olaraq hansı nəzarət növünə aid edilir.

- ☐ sığorta
- ☐ vergi
- ☐ valyuta
- ☒ bütçə
- ☐ kredit

74 Aşağıdakı mühakimələr arasından sonradan maliyyə nəzarətinə aid olmayanı seçin

- ☐ maliyyə əməliyyatları başa çatdıqdan sonra maliyyə hesabat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir
- ☐ Nəzarət edilən əməliyyatlar başa çatdıqdan sonra həyata keçirilən nəzarət növüdür
- ☐ maliyyə əməliyyatları başa çatdıqdan sonra aparılır
- ☒ bu proses bütün səviyyələrdə bütçələrin və bütçədənkənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir
- ☐ maliyyə əməliyyatları başa çatdıqdan sonra mühasibat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir

75 Cari maliyyə nəzarəti Doğru variantı seçin və fikri tamamlayın.

- ☒ əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün bütçədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur
- ☐ bu proses maliyyə planlarının, smetaların tərtibindən əvvəl baş verir
- ☐ İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
- ☐ maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir
- ☐ bu proses bütün səviyyələrdə bütçələrin və bütçədənkənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir

76 Aşağıda sadalanan fikirlərdən hansı ilkin maliyyə nəzarətinə aid deyil.

- ☐ İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
- ☒ əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün bütçədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur
- ☐ bu proses maliyyə planlarının, smetaların tərtibindən əvvəl baş verir
- ☐ maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir
- ☐ bu proses bütün səviyyələrdə bütçələrin və bütçədənkənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir

77 Təşkilinin səviyyəsindən asılı olaraq maliyyə nəzarəti aşağıdakı növlərə bölünür. Yanlış variantı göstərin:

- ☐ Ayrı-ayrı müəssisələr səviyyəsində maliyyə nəzarəti
- ☒ Faktiki və sənədli
- ☐ Regional səviyyədə maliyyə nəzarəti
- ☐ Bələdiyyə səviyyəsində maliyyə nəzarəti
- ☐ Sahə səviyyəsində maliyyə nəzarəti

78 Nəzarətin keçirilməsi prosesində idarəedilən subyektin əməliyyatının tam tutumu üzrə maliyyə nəzarətinin hansı növləri ayırd edilir:

- ☐ Faktiki və sənədli
- ☒ Tematik və kompleks
- ☐ İlkin, cari və sonradan
- ☐ Səyyar və kameral
- ☐ Daxili,xarici və qarışıq

79 Nəzarəti həyata keçirən şəxslərin və idarəedilən subyektin qarşılıqlı münasibətlərinin strukturu üzrə nəzarət növlərinə aiddir:

- ☐ Tematik və kompleks
- ☒ Daxili,xarici və qarışıq
- ☐ İlkin, cari və sonradan
- ☐ Səyyar və kameral
- ☐ Faktiki və sənədli

80 Nəzərdən keçirilən məsələlər əmlakın vəziyyətinin öyrənilməsini tələb etmirsə, məhkəmə- mühasibat ekspertizası maliyyə nəzarətinin hansı növü üzrə tətbiq edilir:

- ☐ səyyar və sənədli
- ☒ kameral və sənədli
- ☐ kameral və həm sənədli, həm də faktiki
- ☐ kameral və faktiki
- ☐ səyyar və faktiki

81 Kameral yoxlamaya aid olanları seç.

- ☐ yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və adətən faktikidir
- ☒ nəzarət orqanının yerləşmə yeri üzrə keçirilir və adətən sənədlidir
- ☐ yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və yalnız sənədlidir
- ☐ yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və sənədli olduğu kimi faktiki də ola bilər
- ☐ nəzarət orqanının yerləşmə yeri üzrə keçirilir və yalnız faktikidir

82 Sənədli “Kameral yoxlamaların” aparılması müddəti nə qədərdir?

- ☐ yeddi ay
- ☒ beş aydan artıq ola bilməz
- ☐ üç aydan artıq ola bilməz
- ☐ beş gündən artıq ola bilməz
- ☐ altı ay

83 İnformasiya ilə təmin olunması növünə görə maliyyə nəzarəti bölünür. Düzgün cavabı seçin

- ☐ İlkin, operativ və sonrakı maliyyə nəzarəti
- ☒ Sənədli və faktiki nəzarət
- ☐ Planlı və plandankənar maliyyə nəzarəti
- ☐ Kameral və səyyar nəzarət.
- ☐ Xarici və daxili nəzarət.

84 Sadalananlardan hansı Dövlət maliyyə nəzarəti ilə əlaqələndirilə bilməz

- ☐ Pul dövriyyəsinin təşkilinə nəzarətdir
- ☒ dövlət nəzarət orqanları tərəfindən müəssisələrin texnoloji proseslərə əməl etməsinə nəzarətdir
- ☐ Büdcədən kənar dövlət pul fondlarının istifadəsi üzərində nəzarətdir
- ☐ Dövlət büdcəsinin icrasına edilən nəzarətdir
- ☐ Kredit ehtiyatlarını istifadəsi üzərində nəzarətdir

85 Aşağıdakı subyektlərdən hansı Dövlətin Konstitusiyası əsasında yaradılmış nəzarətçi orqanlara aiddir?

- ☐ xəzinədarlıq
- ☒ Azərbaycan Respublikası Hesablama Palatası
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikası Vergilər Nazirliyi
- ☐ daxili audit xidməti

86 Aşağıdakılardan hansı yanlıştır.

- ☐ Hesablama Palatasının həyata keçirdiyi nəzarətin əsas formaları tematik yoxlamalar və təftişdir
- ☒ Qanunvericiliyə əsasən Hesablama Palatasının fəaliyyətinin nəticələri kütləvi informasiya vasitələrində işıqlandırılmamalıdır
- ☐ Hesablama Palatası geniş səlahiyyətlərə malik dövlət büdcə nəzarəti orqanıdır.
- ☐ Hesablama Palatası AR hökumətindən asılı olmayan, Milli Məclisə hesabat verən nəzarəti orqanıdır
- ☐ Hesablama Palatasının səlahiyyət sferası - dövlət mülkiyyətinə və dövlət pul vəsaitlərinə nəzarət etməkdir

87 Azərbaycan Respublikası Hesablama Palatası nəzarət etməyə borcludur. Uyğun olmayan variantı seçin:

- ☐ AR Hökuməti tərəfindən alınmış xarici kreditlərin səmərəli istifadə edilməsinə
- ☒ Bankların fiziki şəxslərə verdiyi kreditlərin geri qaytarılmasına
- ☐ AR-nın dövlət daxili və xarici borclarının vəziyyətinə
- ☐ Azərbaycanın borc formasında və qaytarılmamaqla xarici ölkələrə və beynəlxalq təşkilatlara verdiyi vəsaitlərə
- ☐ AR Milli Bankının dövlət borclarına xidmət edilməsi üzrə fəaliyyətinə

88 Azərbaycan Respublikası Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu, neçənci ildə qəbul olunmuşdur?

- ☐ 2000.0
- ☒ 1999.0
- ☐ 1996.0
- ☐ 1995.0
- ☐ 1998.0

89 Aşağıda sadalananlardan hansı dövlət maliyyə nəzarətini həyata keçirən subyektlərə aid deyil:

- ☐ Dövlət Xəzinədarlıq Agentliyi
- ☒ Azərbaycan Respublikası Auditorlar Palatası
- ☐ Azərbaycan Respublikası Maliyyə nazirliyi
- ☐ Azərbaycan Respublikası Hesablama Palatası
- ☐ Azərbaycan Respublikası Vergilər Nazirliyi

90 Aşağıda göstərilən variantlardan hansı dövlət maliyyə nəzarətini özündə əks etdirmir:

- ☐ dövlətin daxili və xarici borclarının, dövlət ehtiyatlarının vəziyyətinə nəzarət
- ☒ fərdi sahibkarların mühasibat uçotu və maliyyə (mühasibat) hesabatının müstəqil yoxlanılmasına nəzarət
- ☐ pul dövriyyəsinin təşkilinə nəzarət
- ☐ dövlət büdcənin və büdcədən kənar fondlarının büdcələrinin yerinə yetirilməsinə nəzarət
- ☐ kredit ehtiyatlarının istifadəsinə nəzarət

91 Hesablama Palatası sədrinin, sədr müavininin və auditorların səlahiyyət müddəti nə qədərdir:

- ☒ 7 ildir
- ☐ 5 ildir
- ☐ 8 aydır
- ☐ 8 ildir
- ☐ 7 aydır

92 Hesablama Palatası ibarətdir

- ☐ sədr, sədr müavini və 21 auditor
- ☒ sədr, sədr müavini və 7 auditor
- ☐ sədr, sədr müavini və 8 auditor
- ☐ sədr, sədr müavini və 9 auditor
- ☐ sədr, sədr müavini və 14 auditor

93 Ərazi təşkilat səviyyəsinə görə nəzarət subyektləri. Yanlış cavabı göstərin:

- ☐ ayrıca müəssisə, təşkilat
- ☒ auditor
- ☐ dövlət
- ☐ beynəlxalq
- ☐ regional

94 Maliyyə nəzarətinin obyektı nədir?

- ☐ variantların heç biri düz deyil
- ☒ bölgü münasibətləri
- ☐ təsərrüfat münasibətləri
- ☐ beynəlxalq münasibətlər
- ☐ iqtisadi münasibətlər

95 Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- ☐ Vergilər Nazirliyi
- ☒ Mazliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi
- ☐ Hesablama Palatası.
- ☐ Milli Məclis.
- ☐ İqtisadi İnkişaf Nazirliyi

96 Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

- ☐ Auditorlar Palatası;
- ☒ Hesablama Palatası.
- ☐ Hesablama Palatası və Auditorlar Palatası
- ☐ Mazliyyə Nazirliyi və Auditorlar Palatası.
- ☐ Milli Məclis və Auditorlar Palatası.

97 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: 1. sənədli nəzarət. 2. səyyar nəzarət, 3. daxili nəzarət; 4. kameral nəzarət. 5. xarici nəzarət

- ☐ 4; 5
- ☒ 2; 4
- ☐ 3; 5
- ☐ 1; 3
- ☐ 1; 5

98 Azərbaycan Respublikası Hesablama Palatası hansı orqana hesabat verir:

- ☐ Milli Məclisə və AR Maliyyə Nazirliyinə
- ☒ Yalnız Milli Məclisə
- ☐ AR Prezidentinə və Milli Məclisə
- ☐ Yalnız AR Prezidentinə.
- ☐ AR Maliyyə Nazirliyinə

99 Vergi orqanlarının vəzifələrinə aid edilmir:

- ☐ Vergi ödəyicilərinin uçotunu aparmaq.
- ☒ Büdcənin gəlir hissəsini proqnozlaşdırmaq.

- ☐ Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənməsinə nəzarət etmək.
- ☐ Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeələrini müdafiə etmək.
- ☐ Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq

100 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- ☐ Kameral nəzarət. İlkin nəzarət.
- ☒ Səyyar nəzarət, kameral nəzarət.
- ☐ Səyyar nəzarət, sənədli nəzarət.
- ☐ Kameral nəzarət, sənədli nəzarət.
- ☐ Sənədli nəzarət, ilkin nəzarət.

101 Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- ☐ Tematik yoxlama.
- ☒ Təftiş.
- ☐ Çarpaz yoxlama.
- ☐ Təhlil
- ☐ Sənədlərin oxunması

102 Maliyyə nəzarətinin metodlarını seçib göstərin: 1. İlkin nəzarət, 2. tematik yoxlama; 3. təhlil; 4. sənədli nəzarət; 5. cari nəzarət,

- ☐ 4; 5
- ☒ 2; 3
- ☐ 3; 4
- ☐ 1; 5
- ☐ 3; 5

103 Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

- ☐ Yoxlama materiallarının reallaşdırılması
- ☒ Dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi
- ☐ Yoxlamanın aparılması.
- ☐ Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.
- ☐ Yoxlamaya (təftişə) hazırlıq.

104 Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

- ☐ AR Vergilər Nazirliyi
- ☒ Azərbaycan Respublikası Auditorlar Palatası.
- ☐ AR Maliyyə Nazirliyi.
- ☐ Milli Məclisin Hesablama Palatası.
- ☐ Baş Dövlət Xəzinədarlığı.

105 Maliyyə nəzarətinin tərkibinə daxildir:

- ☐ Büdcə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət.
- ☒ Sığorta nəzarəti, vergi nəzarəti, büdcə nəzarəti.
- ☐ Büdcə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti.
- ☐ Vergi nəzarəti, büdcə nəzarəti, statistik nəzarət.
- ☐ Sığorta nəzarəti, texniki nəzarət, büdcə nəzarəti.

106 Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- ☐ Daxili nəzarət.
- ☒ Cari nəzarət.
- ☐ Dövlət nəzarəti.

- ☐ Müstəqil nəzarət.
- ☐ Bələdiyyə nəzarəti.

107 Maliyyə nəzarətinin üsullarını göstərin:

- ☐ yoxlama, cari nəzarət.
- ☒ İqtisadi təhlil, monitoring, müayinə
- ☐ Təftiş cari nəzarət
- ☐ Cari nəzarət, ilkin nəzarət
- ☐ Təhlil, ilkin nəzarət

108 Maliyyə nəzarətinin metodları hansılardır?

- ☐ İlkin nəzarət, cari nəzarət, təftiş;
- ☐ Tematik yoxlama, sənədli nəzarət, təhlil
- ☒ Təftiş, təhlil, tematik yoxlama;
- ☐ Təftiş, təhlil, sənədli nəzarət
- ☐ Təhlil, ilkin nəzarət, təftiş.

109 Maliyyə nəzarətinin formalarını seçib göstərin: 1. təhlil; 2. qabaqcadan; 3. sonrakı; 4. yoxlama; 5. təftiş

- ☐ 4; 5
- ☒ 2; 3
- ☐ 3; 4
- ☐ 1; 5
- ☐ 1; 4

110 Mülkiyyət formasına görə maliyyə nəzarətinin növlərini seçib göstərin: 1. dövlət; 2.qeyri-dövlət; 3. təftiş; 4. ilkin, 5. cari

- ☐ 4; 5
- ☒ 1; 2
- ☐ 3; 4
- ☐ 2; 3
- ☐ 3; 5

111 Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- ☐ Mərkəzi Palata
- ☒ Hesablama Palatası
- ☐ Mühəsibat Palatası
- ☐ Auditor Palatası
- ☐ Dövlət Palatası.

112 Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

- ☐ Məhdudlaşdırılmır
- ☒ İki
- ☐ Üç
- ☐ Bir
- ☐ Dörd

113 Maliyyə nəzarətinin formaları hansılardır?

- ☐ dövlət; auditor; təsərrüfatdaxili
- ☒ cari; qabaqcadan; sonrakı
- ☐ sonrakı; təhlil; cari
- ☐ təhlil; qabaqcadan; sonrakı.
- ☐ təftiş; yoxlama

114 Maliyyə nəzarətinin növlərinin göstərin

- ☐ təftiş; auditor; təsərrüfatdaxili
- ☒ idarədaxili; dövlət; auditor;
- ☐ təftiş; yoxlama; auditor; ictimai
- ☐ dövlət; auditor; yoxlama; təftiş
- ☐ ilkin, cari, sənədlərin oxunması

115 Hesablama palatası kimə tabedir?

- ☐ Prezidentə
- ☒ Milli Məclisə
- ☐ Maliyyə Nazirliyinə
- ☐ İqtisadi inkişaf Nazirliyinə
- ☐ Nazirlər Kabinetinə

116 Vergilərin ödənilməsi mərhələsində hansı növ nəzarət həyata keçirilir?

- ☐ qabaqcadan və sonrakı
- ☒ cari
- ☐ sonrakı
- ☐ qabaqcadan
- ☐ qabaqcadan və cari

117 Maliyyə nəzarətinin metodlarını təyin edin: 1. sənəd uçotu; 2. yoxlama; 3. anketləşdirmə; 4. universallıq; 5. təftiş;

- ☐ 4; 5
- ☒ 2; 5
- ☐ 3; 4
- ☐ 1; 3
- ☐ 1; 5

118 İdarədaxili maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- ☐ Hesablama Palatası
- ☒ sahə nazirliklərinin təftiş aparatı
- ☐ Gömrük Komitəsi
- ☐ auditor firması
- ☐ Vergilər Nazirliyi

119 Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

- ☐ maliyyə mexanizmdən;
- ☒ dəqiq maliyyə məlumatlarından
- ☐ qanunvericilikdən
- ☐ nəzarət orqanlarının fəaliyyətindən
- ☐ parlamentdən

120 Maliyyə nəzarətinin metodunu göstərin

- ☐ preventivlilik
- ☒ yoxlama
- ☐ anketləşdirmə
- ☐ sənəd uçotu
- ☐ universallıq

121 İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin:

- ☐ büdcə vəsaitləri
- ☒ üzvolma və üzvülük haqları
- ☐ dövlət krediti
- ☐ büdcədənkənar fondlardan investisiya qoyuluşları;
- ☐ sığorta vəsaitləri

122 İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

- ☐ beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
- ☒ büdcə qarşısında maliyyə öhdəlikləri;
- ☐ aparatın saxlanması ilə bağlı məsrəflər;
- ☐ əsas fəaliyyətlə bağlı məsrəflər
- ☐ inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər

123 İctimai birliklərə misal göstərmək olar: 1. həmkarlar ittifaqı; 2. siyasi partiyalar; 3. idman cəmiyyətləri; 4. xüsusi müəssisələr; 5. kooperativlər; 6. səhmdar cəmiyyətlər;

- ☐ 3; 4; 6
- ☒ 1; 2; 3
- ☐ 1; 3; 6
- ☐ 3; 4; 5
- ☐ 2; 4; 5

124 Aşağıda göstərilənlərdən hansılar əsas vəsaitlərə aid deyil?

- ☐ Maşınlar
- ☒ Xammal və materiallar
- ☐ Qurğular
- ☐ Binalar
- ☐ Ötürücü qurğular;

125 Qeyri- kommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlərmi?

- ☒ ola bilirlər;
- ☐ ola bilməzlər;
- ☐ dövlət orqanlarının icazəsi olarsa ola bilirlər
- ☐ sualın qoyuluşu yalnaşdır
- ☐ istisna hallarda ola bilirlər

126 Müəssisə hansı pul vəsaiti fonduna sosial sığorta üçün vəsait köçürür?

- ☐ əhalinin məşğulluq fondu
- ☒ DSMF
- ☐ dövlət büdcəsi
- ☐ Ssuda fondu
- ☐ pensiya fondu

127 Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- ☐ istehlak xərcləri
- ☒ birbaşa investisiyalar
- ☐ kommersiya xərcləri
- ☐ təmir xərcləri
- ☐ idarəetmə xərcləri

128 Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondundan maliyyələşir?

- ☐ ehtiyat fondu
- ☒ təmir fondu

- ☐ yığım fondu
- ☐ amortizasiya fondu
- ☐ istehlak fondu

129 Müəsisənin büdcəyə ödədiyi dolaylı vergi

- ☐ sadələşdirilmiş vergi
- ☒ aksizlər
- ☐ əmlak vergisi
- ☐ mənfəət vergisi
- ☐ torpaq vergisi

130 Müəsisəyə tətbiq edilən cərimə sanksiyalarına görə ödənişlər hansı mənbəydən ödənilir:

- ☐ yığım fondu
- ☒ xalis mənfəət
- ☐ sair satışdan gəlir
- ☐ məhsul satışından gəlir
- ☐ mənfəətdən

131 Müəsisənin nizamnamə kapitalının tərkibini göstərin: 1. dövriyyə kapitalı 2. amortizasiya fondu 3. əsas kapital 4. ehtiyat fondu 5. istehlak fondu

- ☐ 4; 5
- ☒ 1; 3
- ☐ 3; 5
- ☐ 3; 4
- ☐ 1; 5

132 Müəsisədə hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti hansı gəlir qrupuna daxil edilir?

- ☐ yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər
- ☒ satışdankənar əməliyyətlərdən gəlir
- ☐ sair satışdan gəlir
- ☐ məhsul satışından gəlir
- ☐ əsas fondların satışından gəlir

133 Aşağıda göstərilən hansı vergi birbaşa vergilərə daxil deyil?

- ☐ gəlir vergisi
- ☒ əlavə dəyər vergisi
- ☐ əmlak vergisi
- ☐ mənfəət vergisi
- ☐ torpaq vergisi

134 Dövlət sosial müdafiə fonduna müəsisədə hansı göstəriciyə əsasən ayırma hesablanır:

- ☐ istehsal fonduna görə
- ☒ əmək haqqı fonduna görə
- ☐ tam maya dəyərində görə
- ☐ satışdan gəlirə görə
- ☐ istehsal maya dəyərində görə

135 Təsərrüfatdaxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?

- ☐ maliyyə nazirliyi
- ☒ müəsisənin maliyyə xidməti
- ☐ Auditor firması
- ☐ Sahə nazirliklərinin təftiş aparatı

☐ vergi orqanı

136 Əmlak vergisinin ödəyiciləri:

- ☐ sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər
- ☒ fiziki və hüquqi şəxslər
- ☐ müəssisələr
- ☐ AR vətəndaşları
- ☐ xarici vətəndaşlar

137 Müəssisənin ehtiyat fonduna hər il xalis mənfəətin neçə faizi daxil edilir:

- ☐ 0.03
- ☒ 0.05
- ☐ 0.08
- ☐ 0.07
- ☐ 0.04

138 Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:

- ☐ istehlak fondunun təşkilini
- ☐ vergiləri
- ☐ satışdankənar xərcləri
- ☒ material və əmək haqqı xərclərini
- ☐ dividendinin ödənilməsini

139 Müəssisə maliyyəsinin funksiyaları:

- ☐ Planlaşma və təhlil
- ☒ Bölüşdürücü, nəzarət
- ☐ Nəzarət və istehsal
- ☐ Sosial və tənzimlənmə
- ☐ Planlaşma, tənzimləmə

140 Kommersiya fəaliyyəti göstərən müəssisədə məhsulun dəyərinin bölüşdürülməsi prosesi gəlirin hansı hissəsindən başlayır:

- ☐ İstehlak fondundan
- ☒ Satışdan gəlirdən
- ☐ Xalis mənfəətdən
- ☐ Balans mənfəətindən
- ☐ Yığım fondundan

141 Maliyyə – Bu:

- ☐ Vergidir
- ☒ Pul münasibətləridir
- ☐ Qiymətli kağızlardır
- ☐ Puldur
- ☐ Əmək haqqıdır

142 Müəssisədə yığım fondunun təşkili mənbəyi

- ☐ Nizamnamə fondu
- ☒ bölüşdürülməyən mənfəət və amortizasiya
- ☐ Sair satışdan mənfəət
- ☐ Balans mənfəəti
- ☐ Maya dəyəri

143 Müəssisələrin maliyyə münasibətləri sisteminə daxil olan münasibətlərin xarakteri

- ☐ Qanuni
- ☒ İstehsal (iqtisadi)
- ☐ Natural-əşya
- ☐ Sosial
- ☐ Sosial-iqtisad

144 Müəssisənin pul fondlarına daxil olmayan fond:

- ☐ Valyuta fondu
- ☒ Məşğulluq fondu
- ☐ Ehtiyat fondu
- ☐ Nizamnamə kapitalı
- ☐ Amortizasiya fondu

145 Müəssisələrdə sadə təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- ☐ Sığortalama
- ☒ Öz xərcini ödəmə
- ☐ Özünümaliyyələşmə
- ☐ kreditləşmə
- ☐ Büdcə təminatı

146 Müəssisələrdə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- ☐ Öz xərcini ödəmə
- ☒ Özünümaliyyələşmə
- ☐ Büdcə təminatı
- ☐ kreditləşmə
- ☐ Sığortalama

147 Müəssisələrdə maliyyə ehtiyatının (risk fondu) təşkili mənbəyi

- ☐ Kreditlər
- ☐ amortizasiya ayırmaları
- ☐ Möhkəm passivlər
- ☒ Xalis mənfəət
- ☐ Balans mənfəəti

148 Müəssisə maliyyəsi maliyyə-kredit sisteminin hansı həlqəsinə daxildir.

- ☐ İctimai təşkilatların maliyyəsi
- ☒ Təsərrüfat subyektlərinin maliyyəsi;
- ☐ Sığortanın maliyyəsi
- ☐ Dövlət maliyyəsi
- ☐ Büdcə sistemi

149 Təkraristehsal prosesinin maliyyə təminatının prioritet formasını göstərin.

- ☐ büdcə maliyyələşdirməsi
- ☒ özünümaliyyələşdirmə
- ☐ dövlət maliyyələşdirməsi
- ☐ kreditləşdirmə
- ☐ sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması

150 Əsas istehsal fondların rentabelliği

- ☐ Əsas fondların orta dəyərinin işçilərin sayına nisbəti

- ☒ Mənfəətin əsas fondların orta illik dəyərinə nisbəti
- ☐ Məhsul satışından gəlirin istehsalın həcminə nisbəti.
- ☐ Əsas fondların orta dəyərinin məhsul satışından gəlir nisbəti
- ☐ Məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti

151 Müəssisələnin ödədikləri birbaşa vergilər:

- ☐ ƏDV
- ☐ Gömrük vergiləri
- ☒ Mənfəət vergisi
- ☐ Aksizlər
- ☐ Dövlət rüsumları

152 Nizamnamə kapitalının neçə faizi həcmində müəssisədə maliyyə ehtiyatı fondu təşkil olunur.

- ☒ 0.15
- ☐ 0.2
- ☐ 0.3
- ☐ 0.1
- ☐ 0.35

153 Birbaşa investisiyaların maliyyələşmə mənbəyi:

- ☐ Qısa müddətli kredit
- ☒ Xalis mənfəət
- ☐ İstehlak fondu
- ☐ Möhkəm passivlər
- ☐ Sair satışdan mənfəət

154 Mənfəət vergisi ödənildikdən sonra qalan mənfəət necə adlanır?

- ☐ Baza mənfəəti
- ☒ Xalis mənfəət
- ☐ Qalıq mənfəəti
- ☐ Balans mənfəəti
- ☐ Ümumi mənfəət

155 Təsərrüfat subyektləri özlərində yaratdıqları fondları seçib göstərin: 1. Büdcədən kənar fondlar; 2. Yığım fondu; 3. İstehlak fondu; 4. əsas fondlar 5. suda fondu;

- ☐ 4; 5
- ☒ 2; 3
- ☐ 3; 4
- ☐ 1; 3
- ☐ 1; 5

156 Əsas kapitala qoyulan investisiyalar necə adlanır:

- ☐ Cari fəaliyyətlə əlaqədar investisiyalar.
- ☒ Birbaşa investisiyalar
- ☐ Portfel investisiyalar
- ☐ Maliyyə investisiyaları
- ☐ dolaylı investisiyalar

157 Müəssisədə mənfəətin əldə edilməsinə çəkilən xərclər:

- ☐ Yığım fondu
- ☒ İstehsal xərcləri.
- ☐ Vergilər

- ☐ İstehlak fondu
- ☐ Maliyyə ehtiyatı

158 Müəssisənin maliyyə resurslarında borc mənbəyi.

- ☐ Sığorta ödənişləri.
- ☒ Qısa-uzunmüddətli kredit
- ☐ Mənfəət
- ☐ Büdcə vəsaiti
- ☐ Amortizasiya ayırmaları

159 Müəssələrin maliyyəsinin təşkili prinsipləri hansılardır?

- ☐ özəl, dövlət, səhmdar, kooperativ
- ☒ özünümaliyyələşdirmə; maddi məhsuliyət; maddi maraq; müstəqillik;
- ☐ maddi maraq; səmərəli idarəçilik; özünümaliyyələşdirmə
- ☐ maddi məhsuliyət; səmərəli idarəçilik
- ☐ maddi maraq; səmərəli idarəçilik;

160 Müəssisələrin maliyyələşmə metodlarını göstərin?

- ☐ dövlət krediti
- ☒ özünümaliyyələşdirmə, kreditləşdirmə; dövlət maliyyələşdirməsi;
- ☐ sığorta maliyyəsi; özünümaliyyələşdirmə; kreditləşdirmə
- ☐ özünümaliyyələşdirmə; sığorta maliyyəsi; kreditləşdirmə
- ☐ sığorta maliyyəsi; kreditləşdirmə

161 Təsərrüfat subyektləri özlərində aşağıdakı fondları yaradırlar. Bunlar hansılardır?

- ☐ yol fondu və istehlak fondu
- ☒ Yığım fondu; İstehlak fondu
- ☐ suda fondu; İstehlak fondu
- ☐ Büdcədən kənar fondlar; İstehlak fondu
- ☐ təqayüd fondu; əsas fondlar

162 Mənfəətin ölçüsü bir başa nədən asılıdır?

- ☐ maddi aktivlərdən
- ☒ qiymət və məhsulun maya dəyərindən
- ☐ dövrüyyə aktivlərinin dəyərindən
- ☐ əsas vəsaitlərin dəyərindən
- ☐ rəqabətdən

163 Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?

- ☐ mənfəətin bölgüsündən;
- ☒ satışdan gələn mədaxilin bölgüsündən;
- ☐ yığım fondunun bölgüsündən;
- ☐ xalis mənfəətin bölgüsündən
- ☐ istehlak fondunun bölgüsündən

164 Yerli büdcənin gəlirlərinə aid olanı göstərin

- ☐ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitlər
- ☒ sadalananların hamısı
- ☐ yerli vergilər və digər ödənişlər, habelə bələdiyyələrin öz ərazisində hasil edilən təbii ehtiyatların istifadəsindən haqq
- ☐ bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamlarına görə ödəniş

- ☐ Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya, subvensiya və ssudalar

165 Yerli büdcənin icrasına nəzarəti kim həyata keçirir

- ☐ Milli Məclis
☒ bələdiyyələr bilavasitə özləri
☐ İcra hakimiyyəti orqanları
☐ Vergilər Nazirliyi
☐ İqtisadi İnkişaf Nazirliyi

166 Yerli büdcələrin icrası prosedurası hansı qanunvericilik sənədi ilə tənzimlənir

- ☒ «Büdcə sistemi haqqında» Qanunun 37-ci maddəsi
☐ AR "Xarici dövlət borcları" haqqında Qanun
☐ AR "Dövlət borclarının idarə olunması" haqqında Qanun
☐ AR "Vergi Məcəlləsi"nin 37 Maddəsi ilə
☐ AR "Bələdiyyələrin maliyyəsinin əsasları" haqqında Qanun

167 Qanunvericilik yerli büdcənin müstəqilliyinin müxtəlif formalarda təminatını nəzərdə tutur. Bu təminatlar sisteminə aid olmayanı göstərin

- ☐ Bələdiyyələr yerli vergi və ödənişləri qanunvericiliyə uyğun olaraq müstəqil olaraq özləri müəyyən edirlər
☐ Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verirlər
☐ Bələdiyyələr yerli büdcə vəsaitinin xərc istiqamətlərini müstəqil müəyyən edirlər
☒ Yerli büdcə dövlət büdcəsinin mühüm tərkib hissəsidir
☐ Bələdiyyələr yerli büdcənin müstəqil olaraq özləri tərtib, müzakirə, təsdiq və ondan istifadə edir, habelə yerli büdcənin icrasına nəzarəti həyata keçirir

168 Vahid büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərc:

- ☐ Bələdiyyə büdcələrinin xərcləri
☐ Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri.
☒ Dövlət büdcəsinin yerli xərcləri.
☐ Yerli büdcələrin xərcləri
☐ Büdcə subsidiyası

169 Dövlət büdcəsində müəyyən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir:

- ☐ Yerli büdcələrin gəlirləri
☐ Dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəliri
☐ Dövlət büdcəsinin Ehtiyat Fondu
☒ Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəliri
☐ Bələdiyyələrin gəlirləri

170 Dövlət büdcəsi hansı iqtisadi münasibətləri ifadə edir?

- ☐ Dövlətin xüsusi məqsədlə yaratdığı pul fondunun formalaşdırılması üzrə münasibətləri
☐ Dövlətin qeyri-mərkəzləşdirilmiş pul fondunun istifadəsi üzrə münasibətləri
☐ Dövlətin qeyri-mərkəzləşdirilmiş pul fondunun formalaşdırılması üzrə münasibətləri
☒ Dövlət büdcəsi yenidən bölgü pul münasibətlərini ifadə edir
☐ Yerli büdcələrin gəlirləri

171 AR büdcə qanunvericiliyinə əsasən yerli büdcələrin gəlirləri və xərclərini tənzimləmək məqsədilə dövlət büdcəsindən ayrılan vəsait.

- ☐ Heç biri
☐ Subsidiya

- ☐ Subvensiya
- ☒ Dotasiya
- ☐ Büdcə ssudası

172 Bu vergi növlərindən hansı vasitəli vergilərə aiddir.

- ☐ Sadələşdirilmiş sistem üzrə vergilər
- ☐ Hüquqi şəxslərin mənfəət vergisi
- ☐ Hüquqi şəxslərin torpaq vergisi
- ☒ Əlavə dəyər vergisi
- ☐ Əmlak vergisi

173 Aşağıdakılardan hansı vergilərin funksiyasına aiddir?

- ☐ Variantların heç biri düz deyil
- ☐ Risk funksiyası
- ☒ Tənzimləyici funksiya
- ☐ Əmanət funksiyası
- ☐ Xəbərdarlıq funksiyası

174 Aşağıdakılardan hansı vergilərin funksiyasına aid deyil?

- ☐ Bölüşdürücü funksiya
- ☐ Nəzarət funksiya
- ☐ Tənzimləyici funksiya
- ☐ Fiskal funksiya
- ☒ Risk funksiya

175 Verginin obyekti:

- ☐ Vergidən tam və ya qismən azad olmaq deməkdir
- ☐ Vergi obyekti vahidindən verginin həcmidir
- ☐ Vergi ödəməkdən azad olandır.
- ☐ Vergini ödəyəndir.
- ☒ Vergi qoymaya cəlb olunan əmlak və ya gəlirlərdir

176 Bunlardan hansı dövlət büdcəsinin vergili gəlirlərinə aiddir?

- ☐ Transfərlər
- ☐ Dövlət istiqrazların yerləşdirilməsindən daxilolmalar
- ☐ Dövlət rüsumu üzrə daxilolmalar
- ☒ ƏDV üzrə daxilolmalar
- ☐ Torpaq və qətri-maddi aktivlərin satışından daxilolmalar

177 Mədən vergisinin dərəcələri hansı Qanunvericiliklə müəyyən edilir?

- ☐ İqtisadi İnkişaf Nazirliyinin əmri ilə
- ☐ Vergilər Nazirinin əmri ilə
- ☐ Nazirlər Kabinetinin qərarı ilə
- ☒ Vergi Məcəlləsi ilə
- ☐ Maliyyə Nazirliyinin əmri ilə

178 Dövlət Neft Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?

- ☐ 4 faiz
- ☐ 18 faiz
- ☐ 22 faiz
- ☐ 20 faiz
- ☒ vergi tutulmur

179 Bunlardan hansı dövlət büdcəsinin əsas gəlirlərinə aid deyil?

- ☐ Dövlətin maddi ehtiyatlarının satışından daxilolmalar
- ☐ Əsas vəsaitlərin özəlləşdirilməsi
- ☐ Variantların heç biri düz deyil
- ☐ Torpağın və qeyri-maddi aktivlərin satışından daxilolmalar
- ☒ Fiziki şəxslərin torpaq vergisi

180 Gömrük rüsumu nədir?

- ☒ Gömrük orqanları tərəfindən respublika ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişdir
- ☐ Hüquqi və fiziki şəxslərin öz maraqları dairəsində həyata keçirdikləri əməliyyatlara görə ödənilən ödənişdir
- ☐ Variantların heç biri düz deyil
- ☐ Bazarlarda və satış yerlərində satış yerinə görə ödənilən ödənişdir
- ☐ Vergi orqanları tərəfindən respublika ərazisinə malların ixracı zamanı alınan ödənişdir

181 Əhalinin aztəminatlı təbəqələrinə verilən ünvanlı sosial yardım hansı mənbələr hesabına ödənilir?

- ☐ Nazirlər Kabineti
- ☐ Rayon (şəhər) icra hakimiyyəti orqanlarının büdcəsi
- ☐ Dövlət Neft Fondu
- ☒ Dövlət büdcəsi
- ☐ Yol Fondu

182 Dövlət büdcəsinin vergili gəlirlərinin əsas hissəsini əsasən hansı orqan təmin edir?

- ☐ Kənd Təsərrüfatı Nazirliyi
- ☐ Mərkəzi Bank
- ☐ Maliyyə Nazirliyi
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Vergilər Nazirliyi

183 Dövlət büdcəsinin gəlirlər hissəsini əsasən hansı orqanlar təmin edir?

- ☐ Dövlət Statistika komitəsi
- ☐ Prezident Aparatı
- ☐ Nazirlər Kabineti
- ☒ Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi
- ☐ Maliyyə və İqtisadi İnkişaf Nazirlikləri

184 Dövlət büdcəsinin sosial xərclərinə aid olanı göstərin?

- ☐ İdarəetmə aparatının saxlanması
- ☐ Müdafiə xərcləri
- ☐ Təhlükəsizlik xərcləri
- ☒ Təhsil, Səhiyyə, Mədəniyyət, İdman, Gənclər siyasəti
- ☐ Məhsuldar qüvvələrin inkişafı

185 Dövlət büdcəsinin qeyri-vergili gəlirləri hansılardır?

- ☐ Mənfəət vergisi
- ☒ Dövlət Neft fondundan ayırmalar, dövlət əmlakının özəlləşdirilməsindən və satışından gəlirlər
- ☐ Aksizlər
- ☐ Mədən vergisi
- ☐ ƏDV

186 Aşağıdakılardan hansılar dövlət büdcəsinin gəlir mənbəyinə aiddir?

- ☐ yalnız fiziki şəxslərin gəlir vergisi

- ☒ Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar və Neft Fondundan ayırmalar
- ☐ Dövlət müəssisələrinin gəlirlərindən
- ☐ Neftin və qazın satışı
- ☐ yalnız Neft fondundan ayırmalar

187 Bütçə gəlirlərinin təsnifatı hansı bölmələri əhatə edir: 1. vergili gəlirlər; 2. Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, inzibati tədiyyələr və rüsumlar; 3. Dövlət mülkiyyətinin, dövlət torpaqlarının və əsaslı vəsaitlərinin özəlləşdirilməsindən, satışdan və icarəsindən daxilolmalar; 4. qeyri-vergili gəlirlər; 5. Aşağı səviyyəli büdcələrdən alınan vəsaitdir.

- ☐ 4; 5
- ☒ 1; 4
- ☐ 3; 4
- ☐ 1; 3
- ☐ 3; 5

188 Sadalananlardan hansı verginin funksiyasına aid deyil?

- ☐ Nəzarət
- ☒ Xəbərdarlıq funksiyası
- ☐ Bölgü funksiyası
- ☐ Fiskal funksiya
- ☐ Tənzimləyici funksiya

189 Dövlət rüsumu hansı hallarda ödənilir?

- ☐ Variantlar düz deyil
- ☒ Hüquqi və fiziki şəxslərdən, onların maraqları üçün müvafiq əməliyyatlar həyata keçirdikdə
- ☐ Bazarlarda və yarmarkalarda satış yerlərinə görə
- ☐ Respublikaya malların idxalı zamanı
- ☐ Rtespublikaya malların ixracı zamanı

190 Yerli büdcənin (bələdiyyə büdcəsinin) gəlirləri hansı yerli vergilər hesabına formalaşır?

- ☐ Hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin torpaq vergisi, hüquqi şəxslərin mənfəət vergisi, mədən mədən vergisi hesabına
- ☒ Fiziki şəxslərin əmlak vergisi, fiziki şəxslərin torpaq vergisi, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi və yerli əhəmiyyətli tikinti materiallarına mədən vergisi hesabına.
- ☐ Sadələşdirilmiş sistem üzrə vergilər hesabına
- ☐ Aksiz vergisi, əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət vergisi hesabına
- ☐ Yalnız mədən vergisi hesabına

191 Reqressiv vergi sistemi nədir?

- ☐ Vergi dərəcəsinin artmasıdır
- ☒ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
- ☐ Vergi qoyma məkanının genişləndirilməsidir

192 Proporsional (mütənasib) vergi sistemi nədir?

- ☐ Vergi dərəcəsinin azaldılmasıdır
- ☒ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır;
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- ☐ Vergi qoyma məkanının genişləndirilməsidir

193 Proqressiv (mütərəqqi) vergi sistemi nədir?

- ☐ Vergi dərəcəsinin azaldırılmasıdır
- ☒ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- ☐ Vergi qoyma məkanının genişləndirilməsidir

194 Vergi nədir?

- ☐ Variantlar düz deyil
- ☒ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir
- ☐ Vətəndaşların öz maraqları dairəsində hər hansı bir əməliyyatı həyata keçirmək üçün dövlət büdcəsinə ödədiyi vəsaitdir.
- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən könüllü ödənişlərdir
- ☐ Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində yalnız dövlət büdcəsinə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir

195 Qüvvədə olan Vergi Məcəlləsinə əsasən respublikamızda neçə vergi növü tətbiq edilir?

- ☐ 14.0
- ☒ 9.0
- ☐ 8.0
- ☐ 7.0
- ☐ 5.0

196 Büdcə gəlirlərinin təsnifatı hansı bölmələri əhatə edir:

- ☐ Aşağı səviyyəli büdcələrdən alınan vəsaitdir
- ☒ vergili gəlirlər, qeyri-vergili gəlirlər
- ☐ Dövlət mülkiyyətinin, dövlət torpaqlarının və əsaslı vəsaitlərinin özəlləşdirilməsindən, satışdan və icarəsindən daxilolmalar
- ☐ Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, inzibati tədiyyələr və rüsumlar
- ☐ Xarici dövlətlərdən və digər səviyyəli büdcələrdən alınan vəsaitlər

197 Büdcə gəlirlərini təsnifatı:

- ☐ Büdcə xərclərinin funksional təsnifatına görə qruplaşdırılmasıdır
- ☒ Dövlət büdcəsinin gəlirlərini yaranma mənbələrinə görə qruplaşdırılmasıdır;
- ☐ Dövlət büdcəsinin gəlirlərinin yaranma müddətinə görə qruplaşdırılmasıdır
- ☐ Gəlirlərin vergi növləri üzrə daxilolmalara görə qruplaşdırılmasıdır
- ☐ Dövlət büdcəsinin gəlirlərinin istifadəsinə görə qruplaşdırılmasıdır

198 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- ☐ 15 gün
- ☐ 45 gün
- ☒ 30 gün
- ☐ 20 gün
- ☐ 35 gün

199 Hansı xidmət maliyyə xidmətinə aid deyildir?

- ☐ borç öhdəlikləri vasitələri ilə bağlı əməliyyatlar
- ☒ inkassasiya xidməti
- ☐ səhmlərin tədavülü
- ☐ sığorta əməliyyatları
- ☐ investisiya fondlarının idarə edilməsi

200 Bütçə gəlirləri nədir?

- ☐ Xarici dövlətdən alınmış borcudur
- ☒ Dövlətin funksiyalarını yerinə yetirməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitidir
- ☐ Bütün səviyyəli bütçələrin maliyyə vəsaitləri və bütçədənkənar fondların məcmusudur;
- ☐ Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş maliyyə vəsaitləridir;
- ☐ Beynəlxalq kreditlərdir

201 Hansı vergi yerli vergiyə aid deyildir?

- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- ☒ hüquqi şəxslərin torpaq vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi
- ☐ fiziki şəxslərin torpaq vergisi
- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

202 Bir vergitutma obyektindən eyni növ vergi neçə dəfə tutula bilər?

- ☐ beş dəfə
- ☒ bir dəfə
- ☐ istənilən qədər.
- ☐ iki dəfə
- ☐ üç dəfə

203 Hansı vergi növü aztəminatlı əhalinin həyat səviyyəsinin aşağı düşməsinə daha çox təsir edir.

- ☐ bütçədənkənar fondlara ödəmələr
- ☒ ƏDV
- ☐ torpaq vergisi
- ☐ mənfəət vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi

204 Gəlir vergisi hansı dərəcələrlə hesablanır?

- ☐ 14,20,35,45 faiz
- ☒ 14,25 faiz
- ☐ 0,12,30,35 faiz
- ☐ 12,35 faiz
- ☐ 12,20,30,35 faiz

205 Torpaq vergisinin ödəyiciləri kimlərdir?

- ☐ ancaq torpaq sahəsi olan bütün hüquqi şəxslər
- ☐ həyətyanı torpaq sahələri
- ☐ torpaq sahələrindən yalnız sahibkarlıq məqsədi üçün istifadə edən şəxslər
- ☒ Azərbaycan Respublikası ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki və hüquqi şəxslər
- ☐ ancaq torpaq sahəsi olan bütün fiziki şəxslər

206 Dövlət büdcəsinin gəlirlərinə nə aiddir.?

- ☐ milli varidat
- ☒ dolaylı vergilər
- ☐ MG
- ☐ mənfəət
- ☐ istehlak fondu

207 Bütçə profisiti nədir?

- ☐ gəlirlərin xərclərdən kiçik və bərabər olması.

- ☒ gəlirlərin xərclərdən artıqlığı
- ☐ xərclərin gəlirlərdən artıqlığı
- ☐ gəlirlərin xərclərə bərabərliyi
- ☐ gəlirlərin xərclərdən üstün və ya bərabər olması.

208 ƏDV-nin dərəcəsi neçədir?

- ☐ 28 faiz
- ☒ 18 faiz
- ☐ 10 faiz
- ☐ 22 faiz
- ☐ 15 faiz

209 Aşağıda göstərilən hallardan hansı olduqda bazar qiyməti tətbiq edilir?

- ☐ malların açıq hərracda satışı zamanı
- ☒ barter əməliyyatlarının aparılması zamanı
- ☐ ƏDV tətbiq edilən malların təqdim edilməsi zamanı
- ☐ aksizli malların satışı zamanı
- ☐ ƏDV tətbiq edilən xidmətlərin göstərilməsi zamanı

210 Aşağıdakı faydalı qazıntılardan hansı yerli əhəmiyyətli tikinti materiallarına aid edilir?

- ☐ təbii qaz
- ☒ tikinti qumları
- ☐ mişar daşı
- ☐ daş duz
- ☐ kvars qumları

211 Aşağıdakılardan hansı dövlət vergilərinə aid deyildir?

- ☐ hüquqi şəxslərin əmlak vergisi
- ☒ fiziki şəxslərin əmlak vergisi
- ☐ yol vergisi
- ☐ aksizlər
- ☐ hüquqi şəxslərin torpaq vergisi

212 İqtisadi məzmunundan aslı olaraq büdcə xərcləri mövcud olur:

- ☐ fiskal
- ☐ birbaşa; dolayı
- ☐ sosial; iqtisadi
- ☒ cari; əsaslı
- ☐ mudafiə; iqtisadi

213 Büdcələrarası münasibətlər mövcuddur:

- ☒ Dövlət və yerli hakimiyyət orqanları arasında
- ☐ ancaq unitar dövlətlərdə
- ☐ federal və konfederal dövlətlərdə
- ☐ ancaq konfederal dövlətlərdə
- ☐ ancaq federal dövlətlərdə

214 Butun səviyyələrdə büdcələrin formalaşması və istifadəsi zamanı dövlətin həyata keçirdiyi tədbirlərin məcmusu necə adlanır:

- ☐ büdcə prosesi
- ☐ büdcə huququ
- ☐ büdcə mexanizmi

- ☒ büdcə siyasəti;
- ☐ büdcə planlaşdırması

215 Büdcə sisteminin səviyyələrinin miqdarı nədən asılıdır:

- ☐ prezidentdən və parlamentdən
- ☐ büdcə sisteminin quruluşu prinsiplərindən
- ☐ iqtisadi məqsədyönlülükdən
- ☒ ölkənin dövlət quruluşundan
- ☐ idarəetmə və hakimiyyət orqanlarının səlahiyyətlərindən

216 Büdcənin icrası üsullarına aiddir:

- ☐ kredit
- ☐ bank
- ☐ heç biri
- ☐ sığorta
- ☒ xəzinədarlıq

217 Büdcənin xüsusi gəlirlərinə aiddir:

- ☐ maliyyə yardımı
- ☐ dövlət büdcədənənar fondların vergili gəlirləri
- ☐ milli gəlir
- ☒ vergili gəlirlər və qeyri vergili gəlirlər
- ☐ xəzinədarlıq öhdəlikləri

218 Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir? 1. milli gəlir; 2. vergili gəlirlər; 3. dövlət krediti; 4. qeyri vergili tədiyyələr; 5. milli sərvətin bir hissəsi;

- ☐ 2; 4
- ☐ 1; 3
- ☐ 4; 5
- ☐ 3; 5
- ☒ 1; 5

219 Maliyyə sisteminə aid olmayanı göstərin:

- ☐ dövlət krediti
- ☐ bələdiyyə budcəsi
- ☐ büdcədənənar fondlar;
- ☒ qanunverici orqan
- ☐ dövlət budcəsi

220 Dövlət maliyyəsinə aid deyildir;

- ☐ Dövlət krediti
- ☐ Dövlət büdcəsinin yerli gəlirləri və xərcləri
- ☐ Dövlət Sosial Müdafiə Fondunun xərcləri;
- ☒ Yerli budcələrin gəlirləri və xərcləri;
- ☐ Dövlət müəssisələrinin maliyyəsi

221 Dövlət büdcəsindən NMR büdcəsinə, yerli budcələrə əvəzsiz olaraq verilən maliyyə vəsaiti necə adlanır?

- ☐ Subvensiya
- ☐ hamısı
- ☐ Ssuda
- ☐ Heç biri

☒ Dotasiya və Subsidiya

222 Büdcənin xüsusi gəlirlərinə aiddir: 1. vergili gəlirlər; 2. qeyri vergili gəlirlər; 3. dövlət büdcədənəkar fondların vergili gəlirləri; 4. maliyyə yardımı; 5. xəzinədarlıq öhdəlikləri; 6. dövlət borcları;

- ☐ 3 4
☐ 4 6
☒ 1 2
☐ 3 6
☐ 2 4

223 Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir?

- ☐ amortizasiya ayırmaları;
☒ ÜDM
☐ dövlət krediti
☐ vergili və qeyri vergili tədiyyələr
☐ gömrük rüsumları

224 Maliyyə sisteminə aiddir: 1. parlament; 2. qanunverici orqan; 3. icraedici orqan; 4. büdcədənəkar dövlət fondlar; 5. dövlət büdcəsi; 6. dövlət krediti;

- ☐ 3; 4; 5
☒ 4; 5; 6
☐ 2; 5; 6
☐ 1; 2; 3
☐ 1; 3; 5

225 Hökumət vergi dərəcələrinin səviyyəsini aşağı salaraq nəyə nail olur?

- ☐ kreditlərin həcmi azaltmağa
☒ işsizliyin səviyyəsini azaltmağa
☐ faiz dərəcələrinin artım sürətinin qarşısını almağa
☐ inflyasiyanın tempini azaltmağa
☐ amortizasiya ayırmalarının həcmi artırmağa

226 Büdcə təsnifatı ifadə edir:

- ☐ bütün səviyyələrdə büdcənin gəlir və xərc maddələrinin təsnifatını;
☒ büdcənin gəlir və xərclərinin eyni əlamətlər üzrə qruplaşdırılmasını,
☐ bütün səviyyələrdə büdcə gəlirlərinin və xərclərinin qruplaşdırılmasını
☐ rəqəmli kodla ifadə edilmiş büdcə maddələrinin qruplaşdırılmasını;
☐ bütün səviyyələrdə büdcə maddələrinin məcmusunu

227 Yerli büdcənin tarazlaşdırılması.

- ☐ Yerli büdcənin gəlirlərinin artırılmasıdır
☒ Yerli büdcənin gəlirlərinin xərclərə uyğunlaşdırılmasıdır
☐ Mərkəzi dövlət büdcəsinin xərclərinin səviyyəsinin onun gəlirlərinə uyğunlaşdırılmasıdır
☐ Yerli büdcənin öz mədaxil mənbələrinin və bələdiyyələrin yerli büdcə vəsaiti barədə sərəncam vermək barəsində müstəsna hüququnun olmasıdır
☐ Yerli büdcənin müstəqilliyidir

228 Əsas şəffaf büdcə prinsipi hansıdır?

- ☐ variantların hamısı düzdür
☒ Hesabatlılıq
☐ Komplekslilik
☐ Ədalətlik

☐ Konfidensiallıq

229 Yerli büdcələr necə qəbul edilir?

- ☐ Milli Məclisdə
- ☒ Bələdiyyə qərarı ilə bələdiyyənin icra orqanı tərəfindən
- ☐ Rayon icra hakimiyyəti tərəfindən
- ☐ Ümumi büdcənin daxilində
- ☐ Rayon maliyyə şöbəsi tərəfindən

230 Dövlət büdcəsinin layihəsini hansı orqan müzakirə edib qəbul edir?

- ☐ Gömrük Komitəsi
- ☒ Milli Məclis
- ☐ Nazirlər Kabineti və Maliyyə Nazirliyi
- ☐ Prezident Aparatı
- ☐ Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi

231 Bunlardan hansı büdcələrarası münasibətlərin məqsədlərinə daxil deyil?

- ☐ Variantlardan hamısı düzdür
- ☒ Ərazinin xərc ehtiyaclarının obyektiv qiymətləndirilməsi.
- ☐ Ümumdövlət xarakterli məsələlərin həlli və ümummilli maraqların təmini
- ☐ Ərazi inkişafının tarazlaşdırılması;
- ☐ Ayrıca ərazi üzrə təşəbbüslərin inkişafı üçün stimulların yaradılması;

232 Yerli büdcə nədir?

- ☐ Dövlətin pul vəsaiti fondudur
- ☒ Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir
- ☐ Qanunverici orqandır;
- ☐ Dövlət büdcəsinin tərkib hissəsidir;
- ☐ Bələdiyyə müəssisələrinin maliyyə vəsaitləri fondudur

233 Büdcə təsnifatı nədən ibarətdir:

- ☐ Büdcə xərclərinin funksional təsnifatından
- ☒ Büdcə gəlirlərinin və xərclərinin iqtisadi, təşkilati və funksional əlamətlər üzrə qruplaşdırılmasından;
- ☐ Büdcə xərclərinin təşkilati təsnifatından
- ☐ Büdcə gəlirlərinin gəlir mənbələri üzrə təsnifatından
- ☐ Büdcədən kənar fondların təsnifatından.

234 Azərbaycanda Büdcə ili hansı müddəti əhatə edir?

- ☐ Variantlar düz deyil
- ☒ Yanvarın 1-dən dekabrın 31-dək olan dövrü;
- ☐ Martın 1-dən oktyabrın 31-dən olana qədər;
- ☐ Oktyabrın 1-dən sentyabrın 30-dək olan dövrü;
- ☐ İyunun 1-dən yanvarın 1-dək olan dövrü

235 Azərbaycan Respublikasının büdcə sistemi hansı qanunla tənzimlənir?

- ☐ nazirlər Kabinetinin qərarı ilə
- ☒ "Büdcə sistemi haqqında" AR-nın Qanunu ilə;
- ☐ Vergi Məcəlləsi ilə
- ☐ "Sığorta haqqında" Qanunla
- ☐ AR-nın Konstitusiyası ilə

236 Subsidiya nədir?

- ☐ Kreditdir.
- ☒ Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə verilən əvəzsiz maliyyə vəsaitidir.
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.
- ☐ Büdcə ssudasıdır
- ☐ Borc faizidir

237 Subvensiya nədir?

- ☐ büdcə ssudasıdır
- ☒ Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə məqsədli verilən , məqsədli istifadə olunmadıqda geri qaytarılan vəsaitlərdir
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.
- ☐ Büdcə sekvestiridir.

238 Dotasiya nədir:

- ☐ Dövlət büdcəsindən yerli büdcələrə verilən maliyyə vəsaitidir.
- ☒ Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- ☐ Yerli büdcələrdən hüquqi şəxslərə verilən maliyyə vəsaitidir
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə geri qaytarılmaq şərti ilə verilən maliyyə vəsaitidir.
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə müəyyən müddətdə verilən maliyyə vəsaitidir.

239 Büdcənin əsas yerinə yetirdiyi funksiyalar:

- ☐ Əmanət və nəzarət
- ☒ Bölgü və nəzarət
- ☐ Fiskal; stabilləşdirici
- ☐ Bölgü; stimullaşdırıcı
- ☐ Tənzimləyici və nəzarət

240 Hansı vergilər dövlət büdcəsinə ödənilir: 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. ƏDV 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

- ☐ 4; 5
- ☒ 2; 3
- ☐ 3; 5
- ☐ 1; 4
- ☐ 2; 5

241 Hansı vergi yerli vergiyə aid deyildir? 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. hüquqi şəxslərin torpaq vergisi 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

- ☐ 4; 5
- ☒ 2; 3
- ☐ 3; 5
- ☐ 1; 4
- ☐ 2; 5

242 Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini seçib göstərin. 1. qaytarılmamaq şərti, 2. planın yerinə yetirilməsi 3. öhdəliklərin yerinə yetirilməsi 4. məqsədli istifadə 5. xalq təsərrüfatının prioritet istiqamətləri

- ☐ 4; 5

- ☒ 1; 4
- ☐ 3; 5
- ☐ 1; 3
- ☐ 1; 5

243 Bütçə tarazlığı nədir?

- ☐ İnflyasiya
- ☒ Bütçənin gəlir və xərclərinin bərabərliyi
- ☐ Bütçə xərclərinin bütçə gəlirlərini üstələnməsi;
- ☐ Bütçə gəlirlərinin bütçə xərclərini üstələnməsi;
- ☐ Pulun dövriyyədə çox olması;

244 Bütçə quruluşunun tərkib hissəsini nə təşkil edir?

- ☐ Sığorta sistemi
- ☒ Bütçə sistemi
- ☐ Bütçə prosesi
- ☐ Maliyyə sistemi
- ☐ Dövlət nəzarəti

245 Hansı vergi yerli vergiyə aid deyildir?

- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- ☒ hüquqi şəxslərin torpaq vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi
- ☐ fiziki şəxslərin torpaq vergisi
- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

246 Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini göstərin.

- ☐ idarə
- ☐ idarə, qaytarılmamaq şərti
- ☐ planın yerinə yetirilməsi
- ☐ xalq təsərrüfatının prioritet istiqamətləri
- ☒ qaytarılmamaq, məqsədli istifadə

247 Hansı növ bölgü dövlət büdcəsi tərəfindən həyata keçirilir?

- ☐ sahədaxili və təsərrüfatdaxili
- ☒ ərazi və sahələrarası
- ☐ sahələrarası
- ☐ idarədaxili və sahələrarası
- ☐ təsərrüfatdaxili

248 Müasir dövrdə mövcud olan bütçə tənzimlənməsinin metodlarını göstərin.

- ☐ subsidiya, dövlət borcları, dotasiya;
- ☒ dotasiya; subvensiya; ssuda; subsidiyalar, transfertlər
- ☐ subvensiya; dövlət borcları; emissiya; ssuda
- ☐ qiymətlər arasında fərqi örtülməsi; transfertlər; emissiya; ssuda
- ☐ dotasiya; dövlət krediti

249 Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür?

- ☐ Bütçə planlaşdırılması
- ☒ Bütçə mexanizmi
- ☐ Bütçə münasibətləri

- ☐ Bütçə
- ☐ Bütçə prosesi

250 Bütçə sisteminin təşkili prinsipini seçib göstərin: 1. mərkəzlilik; 2. universallıq; 3. vahidlik; 4. aşkarlıq; 5. ədalətlilik;

- ☐ 4; 5
- ☒ 3; 4
- ☐ 2; 5
- ☐ 1; 3
- ☐ 1; 2

251 Bütçə prosesi nədir?

- ☐ bütçə layihəsinin hazırlanması, baxılması və nəzarət
- ☒ bütçə layihəsinin hazırlanması, baxılması, təsdiqi və icrası;
- ☐ bütçənin qəbulu və icrası;
- ☐ bütçənin baxılması və qəbulu;
- ☐ bütçənin qəbulu, icrası və nəzarət;

252 Dövlət büdcəsində hansı vəziyyət daha əlverişli sayılır?

- ☐ bütçənin gəlirlər hissəsinin tam icra edilməsi;
- ☒ gəlirlərin xərcləri üstələməsi, gəlirlərin xərclərə bərabərliyi
- ☐ xərclərin gəlirləri üstələməsi;
- ☐ heç biri
- ☐ bütçənin xərclər hissəsinin qismən icra edilməsi

253 Dövlət büdcəsi nədir?

- ☐ dövlətin maliyyə aləti;
- ☒ dövlətin əsas maliyyə planı
- ☐ dövlətin iqtisadi siyasətinin maliyyə konsepsiyası;
- ☐ dövlətin maliyyə proqramı;
- ☐ xərclər smetəsi

254 Bütçə sisteminin təşkili prinsipi hansıdır:

- ☐ ədalətlilik
- ☒ vahidlik
- ☐ universallıq
- ☐ mərkəzlilik
- ☐ mərkəzlilik, universallıq;

255 Bütçə sistemi dedikdə nə başa düşülür?

- ☐ mərkəzləşdirilmiş fondlar
- ☒ bütçələrin məcmusu
- ☐ bütçə təşkilatları
- ☐ bütçə münasibətləri
- ☐ maliyyə sistemi

256 Bütçə kəsirinin daxili mənbələr hesabına maliyyələşmə istiqamətlərinə aid olanı seçin

- ☐ özəlləşdirmədən daxil olan vəsaitlər hesabına
- ☒ variantların hamısı doğrudur
- ☐ dövlət qiymətli kağızları
- ☐ daxili borclar hedsabına
- ☐ dövlət büdcədən kənar fondları

257 Bütçənin inkişaf proqnozu nədir?

- ☒ Bütçənin gəlir və xərc hissələrinin inkişaf yollarının və ehtimal olunan hədlərinin qiymətləndirilməsidir
- ☐ Bütçə sisteminin qurulması prinsipidir
- ☐ Yalnız bütçə gəlirlərinin artımının qiymətləndirilməsidir.
- ☐ Bütçə prosesinin son mərhələsidir
- ☐ Bütçənin xüsusi gəlirlərinin planlaşdırılmasıdır

258 Bütçə vəsaitinin baş sərəncamçısı hansı dövlət orqanıdır?

- ☐ Vergilər Nazirliyi
- ☐ AR-nın Milli Məclisi
- ☐ Dövlət Gömrük Komitəsi
- ☒ AR Maliyyə Nazirliyi
- ☐ AR Dövlət Statistika Komitəsi

259 Bütçə təhlili həyata keçirilən zaman hansı üsullardan istifadə edilir?

- ☐ Variantların hamısı düzdür
- ☐ Balanslaşdırma və qruplaşdırma
- ☐ Qruplaşdırma və nəzarət
- ☒ Müqayisə və qruplaşdırma
- ☐ Nəzarət və müqayisə

260 Müəssisə və təşkilatlar üzrə Dövlət Sosial Sığortası üzrə sığorta tədiyyəsinin dərəcəsi

- ☐ 25.0
- ☐ 16.0
- ☐ 27.0
- ☐ 30.0
- ☒ 22.0

261 Bütçədən maliyyələşdirmənin üsulları

- ☐ İnzibati maliyyələşdirmə
- ☐ sahələr üzrə maliyyələşdirmə
- ☐ kompleks maliyyələşdirmə
- ☒ proqram -məqsədli, normativ
- ☐ Təşkilati maliyyələşdirmə

262 Bütçə profisiti nədir?

- ☐ Bütçə gəlirlərinin bütçə xərclərinə bərabərliyi
- ☐ Bütçə xərclərinin bütçə gəlirlərindən artıqlığı
- ☐ Variantlar düz deyil
- ☐ Hamısı düzdür
- ☒ Bütçə gəlirlərinin bütçə xərclərindən artıqlığı

263 İEO-də ÜDM-un neçə faizə qədəri dövlət bütçəsi vasitəsilə bölüşdürülür.

- ☐ 8%-ə qədər
- ☐ 80%-ə qədər
- ☐ 3-5%-ə qədər
- ☒ 30-50%-ə qədər
- ☐ 5-10%-ə qədər

264 Bələdiyyə bütçəsinin vəsaiti əsasən hansı mənbələrdən toplanır?

- ☐ Sığorta fondlarından

- ☐ Dövlət büdcəsindən
- ☐ Qrantlardan
- ☒ Yerli vergi və ödənişlərdən
- ☐ Könüllü ianələrdən

265 Dövlət büdcəsinin icrası ilə hansı icra orqanı bilavasitə məşğul olur?

- ☐ Prezidentin İcra Aparatı
- ☐ Mərkəzi Bank
- ☐ Nazirlər Kabineti
- ☐ Vergilər Nazirliyi
- ☒ Maliyyə Nazirliyi

266 Dövlət büdcəsinin vəsaitləri hansı valyuta növü üzrə xərclənir?

- ☒ Milli valyuta
- ☐ ABŞ dolları və manat
- ☐ Türk lirəsi
- ☐ ABŞ dolları
- ☐ Avro

267 Büdcə prosesinin əsas mərhələlərini ardıcılıqla düzün; 1. büdcənin icrası 2. təsdiqi, 3. icrasına dair hesabatın hazırlanması; 4. müzakirəsi 5. Büdcə layihəsinin tərtibi,

- ☐ 5; 4; 1; 2; 3
- ☐ 5; 3; 4; 2; 1
- ☒ 5; 4; 2; 1; 3
- ☐ 3; 2; 5; 1; 4
- ☐ 5; 4; 2; 3;

268 Büdcə prosesinin əsas mərhələləri hansılardır?

- ☐ Büdcənin müzakirəsi
- ☐ Büdcə layihəsinin tərtibi və icrası
- ☐ Büdcə layihəsinin icrası
- ☒ Büdcə layihəsinin tərtibi, müzakirəsi və təsdiqi, büdcənin icrası və icrasına dair hesabatın hazırlanması
- ☐ Büdcəyə nəzarət

269 Dünya təcrübəsində büdcə kəsirinin qəbul edilən həddi:

- ☐ İnflyasiyanın mövcud səviyyəsi
- ☐ ÜDM-un 50%-i həcmində
- ☐ ÜDM-un 10-15%-i həcmində
- ☒ ÜDM-un 3%-ə qədər;
- ☐ ÜDM-un 30%-i həcmində

270 Aksizlər hansı mənbədən tutulur?

- ☐ işçilərin əmək haqqından
- ☐ Ümumi mənfəətdən
- ☐ qalıq mənfəətindən
- ☒ aksizli məhsulların satışından əldə olunan gəlirdən
- ☐ əmtəənin maya dəyərindən.

271 Aksizli malların ixracı vergiyə necə cəlb olunur?

- ☐ Bütün aksizli malların ixracı 15% dərəcəsi ilə vergiyə cəlb olunurlar
- ☐ Vergidən azad olunur;
- ☐ Həncinin mallar üçün müəyyən edilmiş aksiz dərəcələri üzrə vergi cəlb olunurlar

- ☒ Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur:
- ☐ Bütün cavablar səhvdir

272 Bunlardan hansı fiziki şəxslərin gəlirlərinə aid edilmir?

- ☐ muzzdlu işlə əlaqədar əldə edilən gəlir
- ☐ muzzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir
- ☒ mənfəət
- ☐ vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər
- ☐ əmək haqqı

273 Vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?

- ☐ Prezidentin fərmanı ilə
- ☐ Vergilər Nazirinin əmri ilə
- ☐ Maliyyə Nazirinin əmri ilə
- ☒ Vergi Məcəlləsinə dəyişiklik edilməklə
- ☐ Nazirlər Kabinetinin qərarı ilə

274 Aşağıdakı fiziki şəxslərdən hansıları torpaq vergisi üzrə güzəştədən istifadə etmək hüququ olan fiziki şəxslərə aiddirlər?

- ☐ büdcə təşkilatının işçiləri.
- ☐ əmək veteranları
- ☐ təqaüdçülər
- ☒ müharibə veteranları
- ☐ himayəsində azı 3 nəfər olan şəxslər

275 Vergilər üzrə borclar hansı sıra qaydası ilə ödənilir?

- ☐ faiz, verginin hesablanmış məbləği, maliyyə sanksiyası
- ☐ maliyyə sanksiyası, faiz və verginin hesablanmış məbləği
- ☐ verginin hesablanmış məbləği, maliyyə sanksiyası, faiz
- ☒ verginin hesablanmış məbləği, faiz, maliyyə sanksiyası
- ☐ faiz, maliyyə sanksiyası, verginin hesablanmış məbləği

276 Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquqpozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz?

- ☐ beş il
- ☐ iki il
- ☐ bir il
- ☒ üç il
- ☐ dörd il

277 Vergi ödəyicisi vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə neçə dəfə məsuliyyətə cəlb oluna bilər?

- ☐ iki dəfə
- ☐ üç dəfə
- ☒ bir dəfə
- ☐ istənilən qədər
- ☐ beş dəfə

278 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- ☐ 35 gün
- ☐ 20 gün

- ☒ 30 gün
- ☐ 45 gün
- ☐ 15 gün

279 Fiziki şəxslər gəlir vergisini hansı büdcəyə ödəyirlər?

- ☐ 80% -dövlət büdcəsinə, 20%- yerli büdcəyə
- ☐ büdcədən kənar fonda
- ☐ 50% - yerli büdcəyə; 50% dövlət büdcəsinə
- ☐ yerli büdcəyə
- ☒ dövlət büdcəsinə

280 Mənfəətdən vergi hansı dərəcə ilə tutulur?

- ☐ 0.27
- ☐ 0.24
- ☐ 0.18
- ☐ 0.22
- ☒ 0.2

281 Əmlak vergisinin ödəyicisi olan şəxslər kimlərdir?

- ☐ ancaq əcnəbilər
- ☐ ancaq Azərbaycan Respublikasının vətəndaşları
- ☐ ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
- ☒ Mülkiyyətində əmlakı olan fiziki və hüquqi şəxslər
- ☐ müəssisələr

282 Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?

- ☐ fiziki və hüquqi şəxslər
- ☐ hüquqi şəxslər
- ☐ Qeyri-rezident hüquqi şəxslər
- ☒ Rezident və qeyri-rezident fiziki şəxslər
- ☐ fərdi sahibkarlar

283 Vergi Məcəlləsi Azərbaycan Respublikası ərazisində hansı vergiləri müəyyən edir?

- ☐ ancaq dövlət və yerli vergiləri
- ☐ ancaq dövlət vergilərini
- ☐ yerli və muxtar respublika vergilərini
- ☐ dövlət və muxtar respublika vergilərini
- ☒ dövlət, muxtar respublika və yerli vergiləri

284 Vergi ödəyicisinin vergi öhdəliyi dedikdə nə başa düşülür?

- ☐ vergi bəyannaməsini vergi orqanına təqdim etmək
- ☐ verginin hesablanması
- ☐ vergi borclarını ödəmək
- ☐ vergi orqanında uçota durmaq
- ☒ vergini ödəmək

285 Fiskal inhisar vergiləri nədir?

- ☒ dolay vergi növü.
- ☐ rüsum
- ☐ korporativ vergisi
- ☐ birbaşa vergi növü
- ☐ gəlir vergisi

286 Dövlət gəlirlərinin səfərbərliyə alınması metodlarını qeyd edin:

- ☐ subsidiyalar
- ☐ transfertlər
- ☐ subvensiyalar
- ☒ vergiqoyma
- ☐ dotasiyalar

287 Aşağıdakı vergilərin hansıları dolayı vergilərdir.

- ☐ əmlak vergisi, gəlir vergisi
- ☐ gəlir vergisi; mənfəət vergisi; aksizlər
- ☐ müəssələrin əmlak vergisi; ƏDV
- ☐ aksizlər; müəssələrin əmlak vergisi
- ☒ ƏDV; aksizlər

288 Dövlət gəlirlərinin formalaşmasında hansı tədiyyələr iştirak edir:

- ☐ emissiya; subsidiya; dotasiya
- ☐ dolayı vergilər; borclar; dotasiya;
- ☐ subvensiya; borclar; dolayı vergilər; dotasiya
- ☒ vergilər; qeyri vergi daxilolmaları;
- ☐ subvensiya; subsidiya; dotasiya.

289 Hansı növ tədiyyələr birbaşa vergiyə aid deyildir?

- ☐ gəlir vergisi
- ☐ mənfəət vergisi;
- ☐ əmlak vergisi
- ☒ əlavə dəyər vergisi
- ☐ torpaq vergisi

290 Bütçə təşkilatlarında vəzifə maaşları necə müəyyən edilir?

- ☐ nəzarət orqanının qərarı ilə
- ☒ ştat cədvəli üzrə
- ☐ əmək kollektivinin qərarı ilə
- ☐ yuxarı təşkilatın qərarı ilə.
- ☐ təşkilatın rəhbərliyinin qərarı ilə.

291 Aşağıda qeyd olunan hansı sənəd büdcənin icrasında əsas operativ sənəd sayılır?

- ☐ büdcə müəssisələrinin sifarişi.
- ☐ büdcənin gəlirlər və xərclər balansı.
- ☐ büdcənin smeta xərcləri
- ☐ təsdiq edilmiş büdcə layihəsi.
- ☒ büdcənin gəlirlər və xərclər siyahısı

292 Dövlət xərcləri hansı prinsiplər əsasında həyata keçirilir?

- ☐ istifadə üçün haqq alınması
- ☐ geri qaytarılması
- ☐ təyinatlı olmaması
- ☐ ünvanlı olmaması
- ☒ əvəzsiz, məqsədli və ünvanlı

293 Qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün büdcədən ayrılan vəsait necə adlanır?

- ☐ Subsidiya

- ☐ Bütçə ssudası
- ☐ Dotasiya
- ☒ Bütçə xərcləri;
- ☐ subvensiya

294 Bütçənin icrasına maliyyə nəzarəti neçə formada həyata keçirilir?

- ☐ 4.0
- ☐ 5.0
- ☒ 3.0
- ☐ 6.0
- ☐ 2.0

295 Bütçə layihəsinin hazırlanması mərhələsi bütçə prosesinin neçənci mərhələsidir?

- ☐ 5.0
- ☐ 3.0
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 1.0

296 Bunlardan hansı müdafiə olunan xərc maddəsi deyil?

- ☐ Sosial müavinətlər və ödənişlər
- ☐ Dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər
- ☐ Əmək haqqı və ona üstəlik
- ☐ Variantların hamısı düzdür
- ☒ İnvestisiya xərcləri

297 Bunlardan hansı müdafiə olunan xərc maddəsidir?

- ☐ İdarəetmə xərcləri
- ☐ İnvestisiya xərcləri
- ☒ Əmək haqqı xərcləri
- ☐ Hərbi xərclər (müharibə şəraiti deyilsə)
- ☐ Inventar avadanlıqlarının alınması xərcləri

298 Aşağıdakılardan hansı bütçə xərclərinin inzibati təsnifatına aiddir?

- ☐ Nəqliyyat və rabitə xərcləri
- ☐ Əmək haqqının ödənilməsi
- ☒ AR Təhsil nazirliyinə ayrılan vəsait
- ☐ Faizlər üzrə ödənişlər
- ☐ Təhsil və səhiyyə xərcləri

299 Bütçə xərclərinin inzibati təsnifatı nədir?

- ☐ Variantların heç biri düz deyil
- ☐ Bütçə xərclərinin iqtisadi əlamətinə görə qruplaşdırılmasıdır.
- ☐ bütçə xərclərinin qanunvericiliyə uyğun olaraq müxtəlif prinsiplər üzrə qruplaşdırılmasıdır.
- ☐ Bütçə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir
- ☒ Bütçənin xərclərinin qanunvericiliyə uyğun olaraq müvafiq vəzifə və funksiyaları həyata keçirən dövlət və ya özünüidarəetmə orqanları və təşkilatlar üzrə qruplaşdırılmasıdır.

300 Bunlardan hansı bütçənin qeyri-istehsal sahələrinin xərclərinə aid deyil?

- ☐ Səhiyyə xərcləri
- ☐ Elm və təhsil xərcləri
- ☐ Mənzil – kommunal təsərrüfatı xərcləri

- ☐ Qeyri-maddi istehsal sahələri
☒ Sənaye və tikinti xərcləri

301 Aşağıdakılardan hansıları büdcənin cari xərclərinə aiddir: 1. Malların alınması və xidmətlərin haqqının ödənilməsi, əməyin ödəniş fondu, əmək haqqına üstəlik 2. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər 3. Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər 4. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 5. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 6. Ölkə daxilində kreditlərin verilməsi, xarici kreditlərin verilməsi, xaricdən kreditlərin qaytarılması

- ☐ 1,3,5
☐ 4,5,6
☐ 1,4,6
☒ 1,2,3
☐ 2,3,5

302 Bunlardan hansıları büdcənin əsaslı xərclərinə aiddir: 1. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 2. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 3. Ölkə daxilində kreditlərin verilməsi, xaricə kreditlərin verilməsi, xaricdən kreditlərin qaytarılması 4. Əməyin ödəniş fondu, əmək haqqına üstəlik 5. malların alınması və xidmətlərin haqqının ödənilməsi 6. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər 7. Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər

- ☐ 4, 7, 6
☐ 1,4,6
☐ 2,4,7
☒ 1,2,3
☐ 3,5,6

303 Aşağıdakı hallardan hansı büdcə vəsaitlərindən istifadənin səmərəliliyini (faydalılığını) artırma bilər?

- ☐ Büdcə prosesinin qapalılığın artırılması
☐ Büdcə gəlirlərinin sürətlə artırılması, sosial xərclərin çoxaldılması
☐ Variantların hamısı düzdür
☐ Büdcə prosesi müddətinin azaldılması
☒ Büdcə vəsaitinin istifadəsində hesabatlılığın, şəffaflığın və vətəndaş nəzarətinin gücləndirilməsi

304 Büdcə ssudaları nəyə deyilir?

- ☐ Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək üçün il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
☐ Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmamaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
☐ Büdcə sekvstri
☐ Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə qaytarılmamaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
☒ Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir

305 Müdafiə olunan xərc maddələri aid edilir? 1. Əmək haqları, 2. İnvestisiya xərcləri 3. Müavinətlər, 4. Müdafiə xərcləri 5. İqtisadi xərclər

- ☒ 1; 3
☐ 3; 5
☐ 4; 5
☐ 1; 4
☐ 1; 5

306 Müdafiə olunan xərc maddələri nəyə deyilir?

- ☐ Bütçə kəsiridir
- ☐ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan xərc maddələridir
- ☐ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan gəlir maddələridir
- ☒ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan xərc maddələridir
- ☐ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan gəlir maddələridir

307 Dövlət büdcəsinin əsaslı xərcləri aşağıdakılardan ibarətdir:

- ☐ Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir, əməyin ödənilməs, uzunmüddətli kreditlər, kommunal xərclər, sair investisiyalar
- ☐ Mal və xidmətlərin haqqının ödənilməsi, dotasiya
- ☐ Əmək haqqının ödənişi
- ☐ idarəetmə xərcləri, uzunmüddətli kreditlər.
- ☒ Əsas fondlara əsaslı vəsait qoyuluşu (əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir), dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər

308 Aşağıda sadalananların hansını düzgün hesab edirsiniz?

- ☐ dövlət xərcləri $\geq$ dövlət büdcəsinin xərcləri
- ☐ dövlət xərcləri = dövlət büdcəsinin xərcləri;
- ☐ dövlət xərcləri $<$ dövlət büdcəsinin xərcləri
- ☒ dövlət xərcləri $>$ dövlət büdcəsinin xərcləri
- ☐ dövlət xərcləri $\leq$ dövlət büdcəsinin xərcləri

309 Sekvestr nəyə görə tətbiq edilir?

- ☐ bütçə maddələrini şərh etmək üçün
- ☐ bütçələrarası tənzimləmə üçün
- ☐ dövlət xərclərinin artması üçün
- ☒ bütçənin gəlirlərinin nəzərdə tutulmuş səviyyədə yığılmadığı hallarda müdafiə olunan xərc maddələri istisna olmaqla digər xərclərin ixtisarı
- ☐ bütçəyə nəzarət etmək üçün

310 Dövlət krediti hansı iqtisadi sistemin tərkib hissəsidir?

- ☐ idarəetmə sisteminin
- ☐ bank sisteminin
- ☐ bütçə sisteminin
- ☒ maliyyə sisteminin
- ☐ hamısı düzdür

311 Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır:

- ☐ sabit (məhkəm) və üzən gəlirli
- ☐ bazar və qeyri bazar
- ☐ uduşlu və faizli
- ☒ girovlu və girovsuz
- ☐ sıfır kuponlu

312 Bütçənin icrası zamanı gəlirlərin bütçə səviyyələri arasında bölgüsü. Hansı orqan tərəfindən həyata keçirilir

- ☐ Mərkəzi Bank tərəfindən
- ☐ Maliyyə Nazirliyi tərəfindən
- ☐ Vergi Nazirliyi tərəfindən
- ☒ Dövlət Xəzinədarlığı tərəfindən
- ☐ Milli Məclis tərəfindən

313 Kassa metodu ilə bütçənin icrası neçə hissədən ibarətdir.

- ☐ 1.0
- ☐ 4.0
- ☐ 5.0
- ☒ 3.0
- ☐ 2.0

314 Bütçə gəlirləri təsnifatı kodları neçə bölmədən ibarətdir.

- ☐ 3.0
- ☐ 2.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 4.0

315 Bütçənin kassa icrası harada aparılır?

- ☐ Vergilər Nazirliyində
- ☐ Beynəlxalq Bankda
- ☒ Dövlət xəzinədarlığında
- ☐ Bütçə təşkilatlarında
- ☐ Mərkəzi Bankda

316 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin vəzifələrinə aid olmayanı göstərin :

- ☐ xəzinə işlərinin normativ sənədlərin tələblərinə uyğun təşkilinin və aparılmasının icra vəziyyətini yoxlamaq maliyyə planlaşdırılmasını həyata keçirmək
- ☐ bütçəyə daxilolmaların vəziyyətindən asılı olaraq və bütçə kəsiri nəzərə alınmaqla (müdafiə olunan xərc maddələri istisna olmaqla) təsdiq edilmiş dövlət bütçəsində nəzərdə tutulmuş xərcləri maliyyələşdirmək
- ☐ hər il növbəti bütçə ili üzrə dövlət bütçəsinin və icmal bütçənin layihələrinin və sonrakı üç il üçün icmal bütçənin göstəricilərinin hazırlanmasında iştirak etmək
- ☐ dövlət bütçəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotu və hesabatı işlərinin təşkilinə metodiki rəhbərliyi həyata keçirmək
- ☒ müəssisələrdə daxili nəzarətin səmərəli prosedurlarının müəyyənləşdirilməsi və onlara riayət olunmasının təmin edilməsi

317 Dövlət xəzinədarlığının predmeti.

- ☐ Bankların passiv əməliyyatları
- ☐ Kommersiya müəssisələrini maliyyə vəsaitləri ilə təmin etmək
- ☐ Bankların depotiv fəaliyyəti
- ☐ Bankların aktiv əməliyyatları
- ☒ Bütçə gəlir və xərclərinin icrasının uçotunu aparmaq

318 Bütçə xərclərinin təsnifatı:

- ☐ Xərclərin istehsal və tədavül təsnifatına görə
- ☐ Xərclərin sabit və qeyrisabit təsnifatına görə
- ☒ Xərclərin funksional, iqtisadi və inzibati təsnifatına görə
- ☐ Xərclərin qeyri funksional və tədavül təsnifatına əsasən
- ☐ Xərclərin istehsal və maliyyə təsnifatına əsasən.

319 Xəzinədarlıq nəzarətinin formaları. 1. Kompleks təftiş, 2. Tematik təftiş, 3. Əvvəlcədən nəzarət, 4. Operativ nəzarət, 5. Daxili nəzarət,

- ☐ 4; 5
- ☐ 3; 5
- ☒ 3; 4
- ☐ 1; 5
- ☐ 1; 3

320 Maliyyə nəzarətinin ən səmərəli sistemi.

- ☐ Maliyyə Nazirliyi
- ☐ Vergi Nazirliyi
- ☐ Audit Palatası
- ☐ Hesablama Palatası
- ☒ Xəzinədarlıq

321 Dövlət xəzinədarlıq orqanlarının fəaliyyəti nə ilə bağlıdır.

- ☐ Kommersiya müəssisələrində maliyyə vəsaitlərinin istifadəsilə
- ☐ Büdcədə pul vəsaitlərinin toplanması ilə
- ☐ Dövlət xəzinəsində maliyyə vəsaitinin toplanması ilə
- ☐ Qeyri kommersiya orqanlarında pul vəsaitlərinin istifadəsilə
- ☒ Büdcənin gəlir və xərclərinin icrası və onun üzərində nəzarətlə

322 Dövlət xəzinədarlıq sistemi dedikdə:

- ☐ Büdcə vəsaitlərinin istifadəsini təmin edən təşkilat başa düşülür
- ☐ Ayrı-ayrı forma və metodların məcmusu başa düşülür
- ☐ Ayrı-ayrı maliyyə həlqələrinin məcmusu başa düşülür
- ☒ Dövlət büdcəsindən maliyyələşən təşkilatların maliyyə əməliyyatlarının uçotunu aparan orqandır
- ☐ Ayrı-ayrı həmcins olmayan subyektlərin məcmusu başa düşülür

323 Xəzinədarlıq nəzarətinin obyektləri.

- ☐ Sığorta şirkətlərinin vəsaiti və dövlət kreditinin vəsaiti
- ☐ Kommersiya müəssisələrinin vəsaiti, büdcədən kənar fondların vəsaitləri
- ☐ Dövlət müəssisələrinin vəsaiti, kommersiya banklarının vəsaiti
- ☒ Dövlət büdcəsinin vəsaiti, büdcədən kənar fondların vəsaiti
- ☐ Hüquqi və fiziki şəxslərin vəsaiti.

324 Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsi hansı icra hakimiyyəti orqanı tərəfindən hazırlanır

- ☐ Nazirlər Kabineti
- ☐ Vergilər Nazirliyi
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Hesablama Palatası
- ☒ Maliyyə Nazirliyi

325 İcmal büdcənin strukturu

- ☐ Dövlət büdcəsi istisna olmaqla, Naxçıvan Muxtar respublikasının büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, Dövlət neft Fondunun büdcəsi
- ☐ Yalnız dövlət büdcəsindən ibarətdir
- ☐ Yalnız Ehtiyat fondu və yerli büdcələr
- ☐ Yalnız Dövlət Neft Fondunun büdcəsi
- ☒ Dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, Dövlət Neft Fondunun büdcəsi, xarici kreditlər

326 İlin sonunda büdcədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- ☒ Növbəti ilin büdcəsinə daxil edilir və ya idarəetməyə verilir
- ☐ Nazirlər Kabinetinə verilir
- ☐ Variantlar düz deyil
- ☐ sahələr üzrə yenidən bölüşdürülür
- ☐ Mərkəzi Bankın valyuta ehtiyatlarına daxil edilir

327 Dövlət büdcəsinin vəsaitləri hansı qurumun hesabında yerləşdirilir

- ☐ Ayrı-ayrı təsərrüfat subyektlərinin hesabında
- ☐ Mərkəzi Bankın
- ☐ Nazirlər Kabinetinin
- ☒ Məzliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin
- ☐ Nəzarət üçün Daxili İşlər Nazirliyinin

328 Büdcənin kassa icrası hansı prinsipə əsaslanır?

- ☐ Büdcə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsi prinsipinə
- ☐ Büdcənin hüquqiliyi prinsipi
- ☐ Gəlir və xərclərin balanslaşdırılması prinsipinə
- ☐ Büdcənin aşkarlığı prinsipinə
- ☒ Xəzinənin vahidliyi prinsipinə

329 Büdcənin icrası nəyi əhatə edir:

- ☐ Variantların heç biri düz deyil
- ☐ Büdcə layihəsinin tərtibidir
- ☐ Büdcənin icrası haqqında hesabatın hazırlanmasıdır
- ☒ Büdcə vəsaitlərinin yığılması və istifadəsi proseslərini əhatə edir;
- ☐ Büdcəyə nəzarətdir.

330 Xəzinədarlıq hansı orqanın təbəçiliyindədir?

- ☐ Mərkəzi bankın
- ☐ Hökumətin
- ☐ Parlamentin
- ☒ Maliyyə nazirliyinin
- ☐ Prezident aparatının

331 Azərbaycan Respublikasında müvəqqəti iş qabiliyyətinin itirilməsi ilə əlaqədar müavinat hansı mənbədən ödənilir?

- ☐ Pensiya fondundan
- ☐ Sosial sığorta fondu
- ☐ işçinin işlədiyi müəssisə və təşkilatdan
- ☐ İcbari tibbi sığorta fondundan
- ☒ Dövlət Sosial Müdafiə Fondundan

332 Dövlət büdcədən kənar fondlarının vəsaitlərindən istifadə tənzimlənir:

- ☐ büdcədən kənar fondların özləri tərəfindən
- ☐ qanunverici orqan tərəfindən
- ☐ Hesablama palatası tərəfindən
- ☐ Mərkəzi bank tərəfindən
- ☒ icraedici orqan tərəfindən

333 Təyinatına və məqsədinə görə büdcədən kənar fondlar formalaşa bilər:

- ☐ büdcə vəsaitləri əsasında yaradılan fondlar
- ☐ strateji büdcədən kənar fondlar
- ☐ sığorta haqları sayəsində yaradılan fondlar
- ☒ səhəvi büdcədən kənar fondlar
- ☐ vergilər əsasında yaradılan fondlar

334 Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən sosial yönümlü büdcədən kənar fondu əsasən hansı mənbədən formalaşır?

- ☒ Sosial sığorta ayırmaları və dövlət büdcəsindən transfertlər hesabına

- ☐ mənfəətdən ayırmalar
- ☐ istiqrazların emissiyası hesabına
- ☐ Mərkəzi Bankın pul emissiyası
- ☐ kommersiya banklarının krediti

335 Hal-hazırda Azərbaycanda hansı dövlət büdcədənəkar fondları fəaliyyət göstərir: 1. Əhalinin dövlət məşğulluq fondu; 2. Pensiya fondu; 3. Sosial sığorta fondu; 4 Dövlət Sosial Müdafiə Fondu; 5. Neft fondu;

- ☐ 1; 5
- ☐ 3; 5
- ☐ 2; 3
- ☒ 4; 5
- ☐ 3; 4

336 Hal-hazırda Azərbaycanda hansı istiqamətdə dövlət büdcədənəkar fondları fəaliyyət göstərir: 1. sosial istiqamətdə; 2.iqtisadi istiqamətində; 3. ekoloci istiqamətdə; 4. inovasiya istiqamətdə; 5. elmi istiqamətdə;

- ☐ 2; 4
- ☐ 1; 3
- ☐ 1; 4
- ☐ 4; 5
- ☒ 1; 2

337 Dövlət büdcədənəkar fondların formalaşması mənbələri ola bilməz:

- ☐ xüsusi vergilər
- ☐ sığorta haqqı;
- ☒ səhmlərin yerləşdirilməsi ilə əlaqədar emissiya gəliri
- ☐ büdcə vəsaitləri
- ☐ borc vəsaitləri

338 Dövlət büdcədənəkar fondları bu:

- ☐ büdcə sisteminin maliyyə resurslarının baza mənbəyidir
- ☐ müəssisələrin büdcələrindən əlavə olaraq, müəssisələrdə yaradılan və istifadə olunan pul fondlarıdır
- ☒ konkret ictimai tələbatın maliyyələşdirilməsi üçün istifadə edilən və mərkəzləşdirilmiş səviyyədə formalaşdırılan pul fondlarıdır;
- ☐ istənilən təsərrüfat subyektinin yarada biləcəyi pul fondlarıdır
- ☐ bütün maliyyə sistemi üçün maliyyə resurslarının baza mənbəyidir

339 Dövlət Sosial Sığorta ödənişləri hansı göstəriciyə görə faiz nisbətində ödəniş həyata keçirilir?

- ☐ Cavabların heç biri düzgün deyil
- ☐ Müəssisənin amortizasiya fonduna nisbətən
- ☐ Müəssisənin ümumi gəlirlərinə nisbətən;
- ☐ Müəssisənin xalis gəlirinə nisbətən
- ☒ Müəssisənin əmək haqqı fonduna nisbətən

340 Dövlət Neft Fondunun gəlirlərinə aid deyil:

- ☐ AR payına düşən xam neftin satışından əldə edilən gəlir (xərclər çıxılmaqla);
- ☐ Akrhesabı ödənişlər
- ☐ Neft Fondunun aktivlərinin idarəedilməsindən gəlirlər
- ☐ Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir
- ☒ Əlavə dəyər vergisi

341 Büdcədənəkar fondlar bu əlamətə görə təsnifləşdirilə bilməz:

- ☐ əhatə dairəsinə görə

- ☐ statusa görə
- ☐ məqsədinə görə
- ☒ dəyər əlamətinə görə
- ☐ fəaliyyət dövrünə görə

342 Vəsaitlərin məqsədli xərc istiqamətindən asılı olaraq büdcədənəkar fondlara aid edilir: 1. sosial təyinatlı fondlar; 2 xüsusi yığım fondu; 3. ehtiyat fondu; 4. iqtisadi fondlar; 5. ammortizasiya fondu;

- ☐ 1, 5
- ☐ 1, 2
- ☐ 1, 3
- ☒ 1, 4
- ☐ 2, 4

343 Azərbaycanda hansı büdcədənəkar fondlar mövcuddur?

- ☐ Heydər Əliyev fondu
- ☐ Sosial sığorta fondu
- ☐ Prezidentin ehtiyat fondu
- ☐ Yol fondu
- ☒ Neft fondu

344 Dövlət Neft Fondunun hər il dövlət büdcəsinə köçürülən maliyyə vəsaiti necə adlanır?

- ☐ Subvensiya
- ☐ Dotasiya
- ☐ Ssuda
- ☐ Maliyyə yardımı
- ☒ Transfert

345 Aşağıdakılardan hansı biri büdcədənəkar dövlət fondu sayılır?

- ☒ Dövlət Neft Fondu
- ☐ Dövlət Büdcəsinin Ehtiyat Fondu
- ☐ Hamısı
- ☐ Prezidentin Ehtiyat Fondu
- ☐ Əmək haqqı fondu

346 Dövlət Neft Fondu ilə dövlət büdcəsinin əlaqəsi hansı formadadır?

- ☐ Fondun vəsaitinin bir hissəsi dövlət büdcəsinə transfert edilir
- ☐ Fondun vəsaitinin bir hissəsi dövlət büdcəsinə transfert edilir
- ☐ Dövlət büdcəsi profisitinin bir hissəsi Fonda köçürülür
- ☒ Dövlət Neft Fondundan büdcəyə transfertlər
- ☐ Heç biri baş vermir

347 Dövlət Sosial Müdafiə Fondunun büdcəsi hansı mənbələrdən formalaşır:

- ☐ Rüşumlar
- ☐ Qrantlar və Transfertlər
- ☐ Transfertlər
- ☐ Sığorta haqları və qrantlar
- ☒ Sosial sığorta haqları və büdcədən transfertlər

348 Pensiya ödənişlərinə görə aşağıdakılardan hansı məsuldur?

- ☐ Ehtiyat Fondu
- ☐ Dövlət büdcəsi
- ☐ Neft Fondu

- ☒ Dövlət Sosial Müdafiə Fondu
☐ Bələdiyyə büdcəsi

349 Dövlət sosial müdafiə fonduna ödəmələr hansı mənbədən faizlə tutulur?

- ☐ yığım fondundan
☐ məhsulun satışı ilə bağlı mədaxildən
☐ mənfəətdən
☒ əmək haqqı fondundan
☐ ehtiyat fondundan

350 Müasir sığortaçının sığorta fondunun xarakteri:

- ☐ Heç biri
☒ Məqsədli
☐ Sərbəst istifadə
☐ Məqsədsiz
☐ Həyati

351 Sığorta fondu istifadəsinin səbəbi:

- ☐ Heç biri.
☒ Sığorta ödənişlərinin verilməsi
☐ Sığorta ehtiyatlarının investisiyaya yönəldilməsi zəruriliyi
☐ Sığortaçının xərclərinin maliyyələşdirilməsi
☐ hamısı düzdür

352 Nəzəri baxımdan sığorta fondunun yaradılması və formalaşması prosesi:

- ☐ Heç biri
☒ daimi xarakter daşıyır
☐ Dövri xarakter daşıyır
☐ müvəqqəti xarakter daşıyır
☐ hamısı düzdür

353 Sığorta şirkətinin sığorta fondu yönəldilir:

- ☐ Heç biri.
☒ Ancaq sığorta müqaviləsi bağlamış zərər çəkmişlər sığorta ödənişi verilir
☐ Zərər çəkmişlərə sığorta ödənişi verilir
☐ Əlavə gəlirlər əldə edilməsi məqsədilə uzunmüddətli investisiyaya
☐ Dövlət büdcəsinə

354 Bu meyar məsuliyyət sığortasının obyektidir:

- ☐ Heç biri
☒ Sığortalının üçüncü şəxs qarşısında məsuliyyəti
☐ Vətəndaşın həyatı, əmək qabiliyyəti
☐ Əmlak məsuliyyəti
☐ Vətəndaşın sağlamlığı

355 Bu meyar şəxsi sığortanın obyektidir:

- ☐ Heç biri.
☒ Vətəndaşın həyatı, sağlamlığı və əmək qabiliyyəti
☐ Üçüncü şəxsin həyatı və əmlakı
☐ Əmlak və əmlak maraqları
☐ . Sığortaçının şəxsi vəsaitləri.

356 Sığortanın tətbiqi formaları budur:

- ☐ Heç biri
- ☒ Həm könüllü, həm də icbari formada
- ☐ Ancaq icbari formada
- ☐ Ancaq könüllü formada
- ☐ Heç bir formada.

357 Sığorta kateqoriyasının funksiyası hesab edilmir:

- ☐ Heç biri.
- ☒ Həyati təminat
- ☐ Yığılm
- ☐ Nəzarət
- ☐ Xəbərdaredici

358 Sığortaçının sığorta fondu yaradılır:

- ☐ Heç biri
- ☒ Pul formasında qeyri-mərkəzləşmiş
- ☐ Natural formada qeyri-mərkəzləşmiş
- ☐ Makrosəviyyədə, mərkəzləşmiş
- ☐ Valyuta formasında

359 Sığorta brokeri aşağıdakının marağını təmin edə bilər:

- ☐ Heç biri.
- ☒ Eyni zamanda bir neçə sığortaçının və sığortalıların
- ☐ Eyni zamanda bir neçə sığorta şirkətinin
- ☐ . Ancaq bir sığortaçının
- ☐ Eyni zamanda bir neçə sığortalının.

360 Sığortalı aşağıdakılardır:

- ☐ Heç biri
- ☒ Sığortaçı ilə müqavilə bağlamış fiziki və hüquqi şəxslər
- ☐ Pul vəsaitləri olan fiziki və hüquqi şəxslər
- ☐ Fiziki və hüquqi şəxslər
- ☐ Sığorta şirkətləri.

361 Sığorta bazarı ərazi üzrə belədir:

- ☐ Təkrar sığorta bazarı.
- ☒ milli, regional və beynəlxalq sığorta bazarları
- ☐ Əmlak sığorta bazarı, şəxsi sığorta bazarı
- ☐ Səhmdar, xüsusi, birgə sığorta şirkətləri
- ☐ Məsuliyyəti sığortası bazarı

362 Qarşılıqlı sığorta aşağıdakılardır:

- ☐ He, biri
- ☒ Bir riskin sığortalanmasında bir neçə sığortaçı öz payları ilə iştirak edir
- ☐ Sığortaçı kimi bir sığorta şirkəti, sığortaçı kimi isə digər sığorta şirkəti çıxış edir
- ☐ Bir sığortaçı riski başqa sığortaçıya ötürür
- ☐ Sığortaçılar qarşılıqlı şəkildə zərərin ödənilməsində bir-birinə yardım göstərirlər.

363 Sığorta münasibətləri sistemini göstər:

- ☐ Heç biri.

- ☒ Sığorta fondunun yaradılması və istifadəsi ilə bağlı yenidən bölgü pul münasibətləri sistemidir
- ☐ Risklərdən yayınmağa xidmət edən pul münasibətləri sistemidir
- ☐ Əvəzi ödənilməmək xarakterli pul münasibətləri sistemidir
- ☐ Sığorta investisiyaları ilə bağlı münasibətlər sistemidir.

364 Mərkəzləşdirilmiş sığorta fondu yaradılır:

- ☐ He, biri
- ☒ Natural və pul formasında ümumdövlət resursları hesabına
- ☐ Məhdud qrup şəxslər üçün zərərlərin ödənilməsi üçün
- ☐ Konkret təsərrüfat subyektində istehsalın fasiləsizliyinin təmin edilməsi üçün
- ☐ Əmək mühafizəsi və pensiyaların ödənilməsi üçün

365 Sığortanın sahələrə bölgüsünün əsası hesab edilir:

- ☐ Heç biri.
- ☒ Sığorta obyektı
- ☐ Sığorta predmeti
- ☐ Sığorta subyektı
- ☐ Sığorta qiyməti.

366 Aktiv təkrar sığorta budur:

- ☐ Preventi tədbirlər aparılır
- ☒ Risk təkrar sığortaya ötürülür
- ☐ Risk təkrar sığortaya qəbul olunur
- ☐ Təkrar sığortaya bütün risklər deyil, əhəmiyyətli risklər ötürülür

367 Passiv təkrarsığorta budur:

- ☐ Kvota təkrar sığortası.
- ☒ Riskin təkrarsığortaya qəbulu
- ☐ . Proporsional təkrar sığorta
- ☐ Riskin təkrar sığortaya ötürülməsi
- ☐ Ekssedenta zərər təkrar sığortası

368 Dünya təkrarsığorta bazarı bir iqtisadi obekt kimi budur:

- ☐ Heç biri.
- ☒ Təkrarsığorta xidmətlərinin yaradılması, istehlakı sistemidir
- ☐ Sığortaçıların birliyi
- ☐ Obyektı sığorta xidməti olan pul münasibətləri sferası
- ☐ Milli təsərrüfatların məcmuusu

369 Təkrar sığortalı budur:

- ☐ Heç biri
- ☒ müvafiq lisenziyalı hüquqi şəxs
- ☐ Ancaq hüquqi şəxs
- ☐ Fiziki şəxs
- ☐ Sahibkarlıq lisenziyasına malik olan fiziki və hüquqi şəxs

370 Aşağıdakı subyektlərdən hansı təkrar sığorta bazarının iştirakçısı deyil:

- ☐ Sessioner.
- ☒ Sığorta agentı
- ☐ Sığorta şirkəti
- ☐ Təkrar sığorta brokeri
- ☐ Peşəkar təkrar sığortaçı

371 Sığorta nəzarətinin əsas funksiyalarıdır: 1) lisenziya verilməsi; 2) sığortaçıların vahid dövlət redestrinin aparılması; 3) qanunların qəbul edilməsi; 4) sığorta tariflərinə nəzarət; 5) ehtiyatların hesablanmasına nəzarət; 6) sığorta tariflərinin hesablanması.

- ☐ 1; 2; 3; 4; 5; 6
- ☐ 1; 3; 6.
- ☐ 1, 2, 3
- ☐ 1; 3; 4; 5; 6
- ☒ 1; 2; 4; 5

372 Sığorta çantası budur:

- ☐ Faktiki işçilərin sayı.
- ☒ Faktiki sığorta müqavilələrinin sayı
- ☐ Faktiki xərclərin məbləği
- ☐ Faktiki sığorta mükafatı
- ☐ Faktiki sığorta hadisələrinin sayı

373 Sığorta mükafatı və sığorta haqqı sinonim sözlərdir:

- ☐ Heç biri
- ☒ Bəli
- ☐ Omonimdir
- ☐ Xeyr
- ☐ Antonimdir

374 Hansı fikir düzdür?

- ☐ Kontretusiya şəxst sığortada tətbiq olunur
- ☒ Sığorta fəaliyyətindən gəlirlər sığorta tədiyyələri ilə formal
- ☐ İcbari sığorta müddətlidir
- ☐ Sığorta sistemində ÜDM yaradılır
- ☐ Uşaqların sığortası sığorta sahəsidir

375 Doğru olanı göstər:

- ☐ Əmlak sığortası yoxdur
- ☒ Əmlak sığortası sahədir
- ☐ Əmlak sığortası sinifdir
- ☐ Əmlak sığortası növüdür
- ☐ Əmlak ığortası yarım sahədir

376 Tarif siyasətinin prinsipi deyil:

- ☐ Rentabellik prinsipi.
- ☒ Vahidlik prinsipi
- ☐ Ölçətanlıq prinsipi
- ☐ Ekivalentlik prinsipi
- ☐ Stabillik prinsipi

377 Sığorta riski nədir?

- ☐ Heç biri
- ☒ ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır
- ☐ ehtimal olunan elə hadisədir ki, onun baş verməsi qaçılmazdır.
- ☐ ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin qanunauyğunluq əlamətləri olmalıdır
- ☐ elə hadisədir ki, onun baş verməsi gözlənilir və ona qarşı sığorta aparılır.

378 Sığorta brokeri-budur:

- ☐ Heç biri
- ☒ Sığorta müqaviləsinin bağlanılmasına və ödənişin yerinə yetirilməsinə görə vasitəçidir
- ☐ Risklərin qiymətləndirilməsinə görə mütəxəssisdir
- ☐ Zərərlərin tənzimlənməsinə görə mütəxəssisdir
- ☐ Sığorta eksperti

379 Sığorta agentı:

- ☐ Heç biri
- ☒ Sığortaçının adından müqavilələri bağlayır
- ☐ Sığorta müqaviləsinin müstəqil tərəfidir
- ☐ Sığortalının adından sığorta müqavilələri bağlayır
- ☐ Maliyyə nazirliyinə tabedir

380 AR sığorta bazarında vasitəçilər olurlar:

- ☐ Heç biri
- ☒ Broker və agentlər
- ☐ Makler və dilerlər
- ☐ Ancaq agentlər
- ☐ Diler və agentlər

381 AR ərazisində sığorta fəaliyyətinin lisenziyasını həyata keçirir:

- ☐ Heç biri
- ☒ Maliyyə Bazarlarına Nəzarət Palatası
- ☐ AR sığortanın inkişafı üzrə Dövlət komitəsi
- ☐ Sığorta fəaliyyətinə nəzarət üzrə Azərbaycan dövlət xidməti
- ☐ İnhisar siyasəti üzrə Dövlət komitəsi

382 AR qanunvericiliyinə görə sığortaçıları ola bilərlər

- ☐ Heç biri
- ☒ Sığorta fəaliyyətinin həyata keçirilməsinə lisenziya almış istənilən təşkilati-hüquqi formalı hüquqi şəxslər
- ☐ Sığorta fəaliyyətinin həyata keçirilməsinə lisenziya almış hüquqi və fiziki şəxslər
- ☐ Sığorta nəzarəti orqanında qeydiyyatdan keçən hüquqi və fiziki şəxslər
- ☐ Sığorta fəaliyyətini həyata keçirilməsi üçün yaradılan istənilən təşkilati-hüquqi formalı hüquqi şəxslər

383 AR qanunvericiliyinə görə sığorta məbləği aşa bilməz:

- ☐ Heç biri
- ☒ Sığorta obyektinin həqiqi dəyəri
- ☐ Sığorta obyektinin bərpa dəyəri
- ☐ Sığorta obyektinin bazar dəyəri
- ☐ Sığorta obyektinin qalıq dəyəri

384 Məsuliyyət sığortasında sığorta olunan şəxs-budur:

- ☒ Məsuliyyət riskinin sığorta müdafiəsi obyektini sayılan fiziki yaxud hüquqi şəxslər
- ☐ Məsuliyyət sığortası üzrə potensial zərər çəkmiş fiziki şəxslər
- ☐ Heç biri
- ☐ Kənar şəxslər
- ☐ Üçüncü şəxs qarşısında mülki məsuliyyət sığortası müqaviləsi bağlayan fiziki şəxs

385 Əmlak sığortasında faydalanan – budur:

- ☐ Əmlak üzrə icra orqanı

- ☒ Heç biri
- ☐ Sığorta məbləğini alan istənilən şəxs
- ☐ Öz əmlak marağına ziyan vuran istənilən şəxs
- ☐ Öz əmlak marağına ziyan vuran yaxud sığorta obyektinin saxlanılmasında marağı ola istənilən mülkiyyətçi

386 AR qanununa görə sığorta aşağıdakı formada həyata keçirilə bilər:

- ☐ Heç biri
- ☒ İcbari və könüllü
- ☐ Fərdi və qarışıq
- ☐ Özəl və dövlət
- ☐ Şəxsi və kollektiv

387 AR qanunvericiliyinə müvafiq olaraq bağlanılan sığorta müqaviləsi üzrə sığortalı aşağıda ola bilər: (qanunvericiliyin bütün digər tələblərinin şərtlərinə riayət etməklə)

- ☐ Heç biri
- ☒ AR həddibuluğa çatmış vətəndaşları
- ☐ Hüquqi şəxs yaratmadan xüsusi sahibkar kimi qeydiyyatdan keçən AR vətəndaşı
- ☐ AR ərazisində yaşayan həddibuluğa çatmamış uşaqlar
- ☐ AR qanununa uyğun yaradılan Azərbaycan qeyri-kommersiya təşkilatı

388 Azərbaycan Respublikasının Mülki Məcəllə ilə sığortanın sahələri müəyyən edilmişdir:

- ☐ Heç biri
- ☒ Şəxsi, əmlak, məsuliyyət və sahibkarlıq risklərinin sığortası
- ☐ Şəxsi, əmlak, məsuliyyət
- ☐ Şəxsi, əmlak
- ☐ Maddi və qeyri-maddi

389 Sığorta müdafiəsini kateqoriyasının əsas, əhəmiyyətli əlamətini göstərin

- ☐ Heç biri
- ☒ İctimai istehsalın fasiləsizliyinin təmin edilməsi
- ☐ Arzu edilməyən hadisənin baş verməsinin təsadüfi xarakteri
- ☐ Məqsədli sığorta fondunun formalaşdırılması
- ☐ Zərərin ödənilməsi

390 Sığortanın aparılması hansı hadisənin baş verməsilə bağlıdır:

- ☐ müstəqillik əlaməti
- ☒ Təsadüflik əlaməti
- ☐ Ehtimallıq əlaməti
- ☐ Etibarlıq əlaməti
- ☐ Proqnozlaşdırmaq əlaməti

391 Sığorta obyekti budur

- ☐ Heç biri
- ☒ Fiziki və hüquqi şəxslərin əmlak maraqlarıdır
- ☐ ərazi və zaman üzrə fiziki və hüquqi şəxslərin risklərinin yenidən bölgüsüdür
- ☐ Yaradılan sığorta fondu çərçivəsində zəğrin qapalı bölüşdürülməsi
- ☐ Sığorta hadisəsidir

392 Təkrar dövriyyədə iştirak edə bilməyən istiqrazlar belə adlanır:

- ☐ mərkəzi hökumət tərəfindən buraxılan istiqrazlar
- ☐ sıfır kuponlu istiqrazlar
- ☐ girovsuz istiqrazlar

- ☒ qeyri bazar istiqrazları
- ☐ qısamüddətli istiqrazlar

393 Vəsaitlərin cəlb edilməsi üçün dövlət qiymətli kağızlarının buraxılması və yerləşdirilməsi dövlət kreditinin hansı forması vasitəsi ilə həyata keçirilir?

- ☐ Mərkəzi Bankın kreditləri
- ☐ dövlət korporativ qiymətli kağızları
- ☐ dövlət maliyyələşdirməsi
- ☐ təminatın verilməsi
- ☒ dövlət istiqrazları

394 Dövlət borclarının əsas ödəmə mənbələri kimi çıxış edir:

- ☐ müəssisələrin vəsaitləri
- ☐ büdcədən kənar fondların vəsaitləri
- ☐ digər borclar
- ☒ büdcə gəlirləri
- ☐ vətəndaşların vəsaitləri

395 Dövlət kreditinin spesifik funksiyalarını seçib göstərin? 1. bölgü; 2. fiskal; 3. tənzimləmə; 4. nəzarət; 5. stimullaşdırıcı

- ☐ 3; 5
- ☐ 2; 4
- ☐ 4; 5
- ☐ 1; 5
- ☒ 1; 3

396 Borc qiymətli kağızlar hansılardır? 1. istiqraz vəərəqəsi; 2. xəzinədarlıq öhdəlikləri; 3. səhmlər; 4. adlı səhmlər; 5. imtiyazlı səhmlər;

- ☐ 4; 5
- ☐ 3; 4
- ☐ 3; 5
- ☒ 1; 2
- ☐ 1; 5

397 Dövlət kreditinin bank kreditindən fərqi göstərin:

- ☐ Dövlət krediti müddətsiz olur
- ☐ Dövlət krediti yalnız qısamüddətli olur
- ☐ Dövlət krediti yalnız uzunmüddətli olur
- ☒ Dövlət kreditinin təminatı kimi dövlət mülkiyyətində olan bütün əmlak və ya onun gəlirləri çıxış edir
- ☐ Dövlət kreditinin təminatı olmur

398 Bu üstünlük dövlət istiqrazlarına aid deyil:

- ☐ Sahibi faiz gəlir ilə məhdudlaşmaqla və SC-də səs vermək hüququndan məhrumdur
- ☐ Aşağı faiz dərəcəsi ilə kreditin alınması
- ☐ Kreditin alınmasında ondan girov kimi istifadə olunması
- ☒ Gəlirdən vergi tutulmur
- ☐ Dövlət stukturunun maliyyələşməsinə yönəldilmişdir

399 Dövlət kreditinin formalaşma mənbəyi:

- ☐ Müəssə və əhalidən icbari qayda da vəsaitlərin alınması hesabına
- ☐ Dövlətin daxili və xarici borcları
- ☐ Kommersiya Banklarının mənfəətliliyi hesabına

- ☐ Müəssə və əhalini vergiləri hesabına
- ☒ Müəssə və əhali də müvəqqəti müvəqqəti sərbəst vəsaitlərin yaranması hesabına

400 Xarici dövlət borcu nədir?

- ☐ Əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zamanət verdiyi öhdəliyi üzrə borcunun tam və ya qismən ödənilməsinə dair AR öhdəliyi
- ☒ AR adından AR qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc;
- ☐ AR fiziki şəxslərin xarici dövlətlərdən aldığı borc
- ☐ AR adından AR rezidentləri ilə bağlanmış müqavilə öhdəlikləri üzrə borc
- ☐ Cavabların heç biri düzgün deyil

401 Xarici borc üzrə xidmət əmsalı nədir?

- ☐ Dövlət kreditinin səmərəlilik göstəricisidir
- ☒ Xarici borca görə bütün ödənişlərin mal və xidmətlərin satışından valyuta daxilolmalarının həcminə nisbətidir
- ☐ Xarici borca görə ödənilmiş faiz məbləğinin borca olan nisbətidir
- ☐ Xarici borca görə ödənilmiş faiz ödənişlərinin və əsas məbləğin cəmidir
- ☐ Xarici borca görə bütün ödənişlərin xarici borc üzrə daxilolmaların həcminə nisbətidir;

402 Dövlət zamanətinə aşağıdakı halda xitam verilmir

- ☐ Kreditor zamanət üzrə hüquqlarından imtina etdikdə
- ☐ Zamanət verilmiş öhdəliklər əsas borcalan və ya zamanətçi tərəfindən tam icra edildikdə
- ☐ Zamanət müddəti başa çatdıqda
- ☐ Dövlət büdcəsindən ayrılan vəsait çatmadıqda
- ☒ AR Nazirlər Kabineti zəruri hesab etdikdə

403 Dövlət zamanəti üzrə borc öhdəliklərinin Təminat Fondu aşağıdakı mənbələr hesabına formalaşır.

- ☐ Dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsində nəzərdə tutulan xərclərin il ərzində qənaət olunmuş hissəsi
- ☒ AR Mərkəzi Bankından alınmış ssuda
- ☐ Dövlət zamanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq
- ☐ Dövlət büdcəsindən ayrılan vəsait
- ☐ Təminat Fonduna yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir

404 AR-nın dövlət müəssisələrinin borcalmalar üzrə öhdəlikləri hansı hallarda dövlət borcu hesab edilir?

- ☐ Heç bir halda
- ☒ Dövlət zamanəti verildiyi halda
- ☐ Borc alındığı halda
- ☐ Borc müqaviləsi bağladığı vaxtdan
- ☐) Hər bir halda

405 Aşağıdakılardan hansı dövlət kreditinə aiddir?

- ☐ Dövlət büdcəsindən verilən dotasiya
- ☒ Dövlət büdcəsindən verilən ssuda
- ☐ Dövlət büdcəsindən verilən subvensiya
- ☐ Dövlət büdcəsindən verilən subsidiya
- ☐ Dövlət büdcəsindən verilən büdcə krediti

406 Daxili dövlət kreditinin subyektləri kimlər ola bilər? Səhv olanı göstərin:

- ☐ Öklə vətəndaşları
- ☒ Beynəlxalq Maliyyə təşkilatları
- ☐ Dövlət müəssisələri
- ☐ Büdcə sisteminin digər həlqələri
- ☐ Özəl müəssisələri

407 Bütçə kreditləşməsi dövlət krediti münasibətlərinin hansı formasına aiddir?

- ☐ Şərti dövlət kreditinə aiddir
- ☒ Daxili dövlət kreditinə aiddir
- ☐ Xarici dövlət kreditinə aiddir
- ☐ Kreditin münasibətlərinə aid deyil
- ☐ Həm daxili, həm də xarici dövlət kreditinə aiddir

408 AR-da bütçə kəsirinin maliyyələşdirilməsi üçün dövlət kreditinin hansı formasından istifadə edilməsi qadağan edilmişdir?

- ☐ Zəmanət verilmiş borclar
- ☒ Dövlət banklarından alınan kreditlər
- ☐ Əhalinin əmanətlərinin bir hissəsinin dövlət borcuna çevrilməsi
- ☐ Dövlət istiqrazları
- ☐ Xəzinə borc öhdəlikləri

409 Dövlət krediti vasitəsilə vəsaitlərin bölgüsü aşağıdakılar arasında baş verir. Səhv olanı göstərin:

- ☐ Xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə dövlət büdcəsi arasında
- ☒ Bələdiyyə büdcələri ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında
- ☐ Beynəlxalq maliyyə-kredit institutları ilə dövlət büdcəsi arasında
- ☐ Dövlət büdcəsi ilə yerli büdcələr arasında
- ☐ Dövlət büdcəsi ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında

410 Dövlət krediti ümumi daxili məhsulun (ÜDM) dəyərəcə bölgüsünün hansı mərhələsində fəaliyyət göstərir?

- ☐ Bütün cavablar doğrudur
- ☒ Dövlət krediti ÜDM-in yenidən bölgüsü mərhələsində iştirak edir
- ☐ Dövlət krediti ÜDM-in ilkin bölgüsü mərhələsində fəaliyyət göstərir
- ☐ Dövlət krediti ÜDM-in dəyərəcə bölgüsündə iştirak etmir;
- ☐ Dövlət krediti ÜDM-in dəyərəcə bölgüsünü bütün mərhələlərində iştirak edir

411 Dövlət krediti münasibətlərində kreditor kimdir?

- ☐ Deyilənlərin hər biri düzgündür.
- ☒ Borc təklif edən subyekt
- ☐ Kredit münasibətlərinin istənilən iştirakçısı;
- ☐ Kredit götürən subyekt
- ☐ Borc götürmək istiyən subyektə zəmanət verən

412 Bunlardan hansı həm də maliyyə kateqoriyasıdır?

- ☐ Vətəndaş krediti
- ☒ Dövlət krediti
- ☐ Kommersiya krediti
- ☐ İpoteka krediti
- ☐ Bank krediti

413 Şərti dövlət krediti nədir?

- ☐ Şərti dövlət krediti dövlətin bələdiyyələrdən borc almasıdır
- ☒ Şərti dövlət krediti dövlətin zəmanətçi sifətində çıxış etdiyi haldır
- ☐ Şərti dövlət krediti yuxarı bütçə həlqəsindən aşağı bütçə həlqəsinə bütçə ssudasının ayrılmasıdır
- ☐ Şərti dövlət krediti dövlətin heç bir təminat vermədən borc öhdəlikləri götürməsidir
- ☐ Şərti dövlət krediti bütçə kreditinin formasıdır

414 Dövlət kreditinin bank kreditindən fərqli cəhətini göstərin.

- ☐ Bütün cavablar düzgündür
- ☒ Dövlət kreditinin konkret məqsədi əvvəlcədən göstərilir, bank kreditinin məqsədi isə əvvəlcədən göstərilir
- ☐ Dövlət krediti müddətsiz olur, bank krediti isə müddətli olur
- ☐ Dövlət krediti ilə bank arasında fərq yoxdur
- ☐ Bank krediti təminatlı, dövlət krediti təminatsız olur

415 Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- ☐ İdxalat azalar
- ☒ Dövlət borcu artar
- ☐ Faiz dərəcələri artar
- ☐ İnflyasiya azalar
- ☐ İxracat azalar

416 Aşağıdakılardan hansılar büdcə kəsirinin örtülməsinə xidmət edir?

- ☐ Variantlar düz deyil
- ☒ Dövlət qiymətli kağızları
- ☐ Neft fondunun transferti
- ☐ Kreditlər
- ☐ Qrantlar

417 Büdcə ssudası nədir?

- ☐ Kreditdir
- ☒ Bövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən aşağı səviyyəli büdcələrə və hüquqi şəxslərə Qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətdə verilən maliyyə vəsaitidir
- ☐ Borc faizidir
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri təmzirləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir
- ☐ İnvestisiya vəsaitidir

418 İstiqraz vərəqi nədir?

- ☐ qısa müddətli bank krediti
- ☒ borc qiymətli kağızı
- ☐ tədiyyə vasitəsi
- ☐ pay qiymətli kağızı
- ☐ uzun müddətli bank krediti

419 İstiqraz vərəqinin konversiyası nədir?

- ☐ Xarici öhdəliklərin daxili öhdəliklərə çevrilməsi və əksinə
- ☒ istiqraz vərəqinin gəlirliliyinin dəyişdirilməsi
- ☐ bir qiymətli kağızın digərinə dəyişdirilməsi
- ☐ ödənilmə vaxtının sabit qalması
- ☐ dövlət istiqraz vərəqələrinin birləşdirilməsi

420 Dövlət kreditinə aşağıdakılar daxildir.

- ☐ yerli büdcələrə verilən vəsaitlər
- ☒ dövlət tərəfindən buraxılan borc qiymətli kağızları
- ☐ Büdcə ssudalarının verilməsi
- ☐ Mərkəzi Bankın banklararası verdiyi kreditlər
- ☐ Dövlət müəssisələrinin borc qiymətli kağızları;

421 Dövlət borcu hansı mənbələr hesabına ödənilir?

- ☐ müəssisələrin gəlirləri hesabına
- ☒ dövlət büdcəsinin vəsaitləri hesabına

- ☐ dövlət müəssisələrinin vəsaitləri hesabına
- ☐ dövlət sığorta şirkətlərinin vəsaitləri hesabına
- ☐ məqsədli büdcədən kənar pul fondlarının hesabına

422 Dövlət kreditinin funksiyalarını seçib göstərin?

- ☒ bölgü; tənzimləmə; nəzarət
- ☐ Fiskal
- ☐ fiskal; nəzarət
- ☐ yalnız tənzimləmə
- ☐ yalnız bölgü

423 Borc qiymətli kağızlar hansılardır?

- ☐ arayış
- ☐ müqavilə
- ☐ adlı səhmlər
- ☒ dövlət istiqraz vərəqəsi;
- ☐ akt

424 Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta xərclərinə aid edilmir: 1) müvəqqəti iş qabiliyyətinin itirilməsi üçün verilən müavinat; 2) hamiləlik və doğuşla bağlı verilən müavinat; 3) işsizliklə bağlı müavinat; 4) əlillərə maddi kömək; 5) əmlak sığortası üzrə zərərin ödənilməsi

- ☐ 2; 4
- ☐ 3; 4
- ☐ 1, 4;
- ☐ 1; 3;
- ☒ 5.0

425 Sığortaçının xərcləri aşağıdakı qruplara bölünür. 1. preventiv tədbirlərə ayırma; 2. sığorta ehtiyatların 3. sığorta ödənişi, 4. vergi, 5. icarə haqqı

- ☐ 4; 5
- ☒ 1; 3
- ☐ 3; 5
- ☐ 3; 4
- ☐ 1; 5

426 Sığortaçının xüsusi kapitalına aiddir: 1. nazamnamə kapitalı; 2. kredit borclar; 3. debitor borclar; 4. sığorta ehtiyatları istehlak fondu; 5. ehtiyat kapitalı;

- ☐ 4; 5
- ☒ 1; 5
- ☐ 3; 4
- ☐ 1; 3
- ☐ 3; 5

427 Proporsional təkrarsığortaya hansı müqavilə növləri aid edilir?

- ☐ Səsiya
- ☒ Ekssedent
- ☐ Ekssedent-zərər
- ☐ İlkin zərər
- ☐ Ekssedent zərərliklik

428 Netto-stavka hansı məqsədlərə istifadə olunur?

- ☐ mükafata

- ☒ Sığorta ehtiyatlarına
- ☐ Xəbəredici tədbirlərə
- ☐ Sığorta tarifi
- ☐ Əmək haqqının ödənilməsinə

429 Əmlak sığortasının əsas prinsipləri hansılardır?

- ☐ Aşkarlıq
- ☒ Subraqasiya
- ☐ Ekvivalentlik
- ☐ Ədalətlik
- ☐ Rentabellik

430 Sığortanın maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır. 1. nizamnamə kapitalı; 2. sığorta ehtiyatları; 3. sığorta ödənişi; 4. topladığı sığorta tədiyyələri; 5. sığorta tarifləri;

- ☐ 4; 5
- ☒ 1; 2
- ☐ 3; 4
- ☐ 2; 3
- ☐ 3; 5

431 Proporsional təkrarsığortaya hansı müqavilə növləri aid edilir. 1. kvota, 2. eksedent 3. eksedent-zərər. 4. eksedent, zərərlik, 5. sesiya - kvota

- ☐ 4; 5
- ☒ 1; 2
- ☐ 2; 3
- ☐ 3; 4
- ☐ 1; 5

432 Əmlak sığortasının əsas prinsipləri hansılardır? 1. subraqasiya; 2. ekvivalentlik; 3. sığorta marağı; 4. ədalətlik; 5. aşkarlıq;

- ☐ 4; 5
- ☒ 1; 3
- ☐ 3; 5
- ☐ 3; 4
- ☐ 1; 5

433 Sığortaya aid olmayan funksiyaları göstərin: 1. xəbərdaredici; 2. fiskal; 3. tənzimləyici; 4. yığım; 5. yenidən bölgü

- ☐ 4; 5
- ☒ 2; 3
- ☐ 3; 5
- ☐ 3; 4
- ☐ 1; 5

434 Şəxsi sığortanın icbari novlərini təyin edin: 1. uşaqların sığortası; 2. bədbəxt hadisələrdən sığorta; 3. sənişinlərin sığortası; 4. vəkillərin sığortası; 5. ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta;

- ☐ 2; 5
- ☒ 3; 4
- ☐ 2; 4
- ☐ 1; 3
- ☐ 1; 5

435 Sığortanın aparılması formalarını seçib göstərin. 1. icbari; 2. kollektiv; 3. könüllü; 4. kommersiya; 5. qeyri kommersiya;

- ☐ 4; 5
- ☒ 1; 3
- ☐ 3; 5
- ☐ 3; 4
- ☐ 1; 5

436 Sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləği:

- ☒ Sığorta haqqı
- ☐ Sığorta ödənişi
- ☐ Sığorta tələbi
- ☐ Sığorta məbləği
- ☐ Sığorta obyektı

437 Əmlak sığortasında düzgün şərti göstərin.

- ☐ Sığorta məbləği = sığorta ödənişi
- ☒ Sığorta məbləği $\leq$ sığorta qiyməti
- ☐ Sığorta məbləği = sığorta mükafatı
- ☐ Sığorta məbləği $<$ sığorta mükafatı
- ☐ Sığorta məbləği $>$ sığorta qiyməti

438 Sığorta şirkətinin sığorta fəaliyyəti üzrə büdcəyə ödədiyi vergi

- ☐ Aksizlər, ƏDV, torpaq vergisi
- ☒ Mənfəət vergisi
- ☐ Mənfəət, ƏDV, sosial ayırmalar
- ☐ Mənfəət vergisi, ƏDV, aksiz
- ☐ ƏDV, aksiz, royalti

439 Sedent sığortalı qarşısında aşağıdakı məsuliyyəti daşıyır.

- ☐ Qismən
- ☒ Təkrarsığorta müqaviləsində nəzərdə tutulan həddə
- ☐ Tam həcmdə
- ☐ Xüsusi saxlama məbləği həddində
- ☐ Məsuliyyət limiti həddində

440 Kənd təsərrüfatı sığortasına aid deyil.

- ☐ Hamısı aiddir
- ☒ Fermer evinin sığortalanması
- ☐ Fermer təsərrüfatında traktor sığortası
- ☐ İribuynuzlu mal-qaranın sığortası
- ☐ Məhsulların sığortası

441 Aşağıdakı kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin sığortasına aid deyil.

- ☐ hamısı aiddir
- ☒ Təbii biçənəklər
- ☐ Alma ağacları
- ☐ Üzüm bağları
- ☐ Pambıq tarlası

442 Aşağıdakılardan hansı şəxsi sığorta növü yığım xarakteri daşıyır.

- ☐ Hərbiçilərin sığortası
- ☒ Həyatın qarışıq sığortası
- ☐ Bədbəxt hadisələrə qarşı sığorta (fərdi)
- ☐ Ömürlük sığorta (ölüm halından)
- ☐ Səmişinlərin sığortası

443 Şəxsi sığorta hansı ölkədə daha çox inkişaf etmişdir.

- ☐ Yunanıstanda
- ☒ Yaponiyada
- ☐ ABŞ-da
- ☐ Böyük Britaniyada
- ☐ Almaniyada

444 Sığorta müqaviləsinin bağlanması faktı aşağıdakı ilə təsdiq edilir.

- ☐ Protokol
- ☒ Polis
- ☐ Sertifikat
- ☐ Bordero
- ☐ Akt

445 Əmlak sığortasında kontribusiya prinsipi nə deməkdir?

- ☐ Təkrarsığortada ödənişin qaytarılması
- ☒ İkiqat sığortalama zamanı zərərin sığortaçıları tərəfindən ödənilməsi üsulu
- ☐ Təkrar sığorta zamanı ödəniş qaydası
- ☐ Zərərin ödənilməsi
- ☐ Təkrarsığortada zərərin ödənilməsi

446 Sığortaçının xərcləri aşağıdakı qruplara bölünür.

- ☐ Sığorta ödənişi, əməliyyat xərci, vergi, icarə haqqı
- ☒ Sığorta ödənişi, sığorta ehtiyatlarına ayırma, əməliyyat xərci, preventiv tədbirlərə ayırma
- ☐ Sığorta ödənişi, sığorta ehtiyatların
- ☐ Əmək haqqı, amortizasiya, mükafat, sığorta ödənişi, vergi
- ☐ Əmək haqqı, mükafat

447 Sığortaçının xüsusi kapitalına aiddir:

- ☐ Nizamnamə kapitalı, xüsusi kapital
- ☒ Nazamnamə kapitalı, əlavə kapital, ehtiyat kapitalı
- ☐ Nizamnamə kapitalı, debitor borclar, ehtiyat kapita
- ☐ Nizamnamə kapitalı, sığorta ehtiyatları, kredit borclar
- ☐ Nizamnamə kapitalı, sığorta ehtiyatları istehlak fondu

448 Kommersiya riski hansıdır?

- ☐ Siyasi risk
- ☒ İflas
- ☐ İnflyasiya
- ☐ Tətil
- ☐ Valyuta məhdudiyyətləri

449 Kredit sığortasının obyektini göstərin

- ☐ Mallar və xidmətlər
- ☐ İstiqrazlar
- ☐ Qiymətli kağızlar və istehsal ehtiyatları

- ☒ Kommersiya və ya ticarət krediti
☐ Pul vəsaitləri

450 Sığorta agenti fəaliyyət göstərir:

- ☐ üçüncü şəxsin adından
☒ Sığortaçının adından
☐ Sığortaçının və ya sığortalının göstərişi ilə öz adından
☐ Sığortalının adından
☐ Öz şəxsi təşəbbüsü ilə

451 Qeyri-proporsional təkrarsığorta müqavilələrinin formaları hansılardır?

- ☐ Kvota, Eksdent-zərər
☒ Ekssdent-zərər, ekssedent-zərərlik
☐ Kvota, limit
☐ Kvota, eksdent
☐ Limit, eksedent

452 Sığorta təsnifatı nədir?

- ☐ Sığortanın sahələri və növləri
☒ Sığortanın sahələrə, yarım sahələrə, növlərə və formalarına görə bölgüsü
☐ Sığortanın sahələrə, yarımsahələrə, tiplərə və tariflərə görə bölgüsü
☐ Sığortanın bazarlara, sahələrə və idarələrə görə bölgüsü
☐ Sığortanın aparılma formalarına görə bölgüsü

453 Lisenziya nəyə əsas verən sənəddir

- ☐ Sığorta növünə
☒ Sığorta fəaliyyətinə
☐ Sığortanın vergi ödəməsinə
☐ Sığorta agentini işə götürməyə
☐ Sığorta ödənişi almağa

454 İkiqat sığortalama nədir?

- ☐ Obyektin məbləğinin yarısının sığortalanması
☒ Obyektin məbləğinin sığorta qiymətindən çox olması
☐ Obyektin 2 sığorta şirkətində sığortalanması
☐ Obyektin 2 dəfə sığortalanması
☐ Obyektin 2 və daha çox şirkətində sığortalanması

455 Sığortaçının maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır? 1/Nizamnamə kapitalı 2/Sığorta ehtiyatları 3/Təkrar sığorta tədiyyələri 4/Topladığı sığorta tədiyyələri 5/Sığorta ödənişləri

- ☐ 2; 4; 5
☒ 1; 2; 3
☐ 3; 4; 5
☐ 1; 4; 5
☐ 1; 3; 5

456 Aşağıdakılardan sığorta fondlarını ayırın: 1/Nazirlər Kabinetinin mərkəzləşdirilmiş ehtiyat fondu 2/ Yol fondu 3/Kənd təsərrüfatı müəssisələrinin yanacaq və toxum fondu 4/Dövlət büdcə fondu 5/Sığorta kompaniyasının pul vəsaitləri

- ☐ 3; 4; 5
☒ 1; 3; 5
☐ 1;3:4

- ☐ 2; 4; 5
☐ 1; 4; 5

457 Sığorta hadisəsi baş verdikdə sığortaçının sığortalıya ödədiyi məbləğ:

- ☐ Fransıza
☒ Sığorta ödənişi
☐ Sığorta tədiyyəsi (haqqı)
☐ Sığorta tarifi
☐ Sığorta məsuliyyəti

458 Sığortanın sahələrini seçib göstərin: 1. əmlak sığortası; 2. könüllü sığorta; 3. şəxsi sığorta; 4. icbari sığorta; 5. tibbi sığorta;

- ☐ 3, 4
☒ 1, 3
☐ 2, 4
☐ 1, 2
☐ 1, 5

459 Aşağıda sadalanan hansı sığorta növləri icbari sığortaya aiddir: 1. həyat sığortası; 2. tikililərin sığortası; 3. hava nəqliyyatı sərnəşinlərinin sığortası; 4. hərbiçilərin sığortası; 5. əmlak sığortası;

- ☐ 2, 4
☒ 3, 4
☐ 1, 4
☐ 1, 2
☐ 1, 5

460 İqtisadi münasibətlər sistemində sığorta hansı funksiyaları həyata keçirir? 1. yığım; 2. kəndit; 3. əmtəə; 4. risk; 5. qabaqlayıcı tədbirlər; 6. sosial;

- ☐ 2, 3, 4
☒ 1, 4, 5
☐ 1, 2, 6
☐ 1, 2, 3
☐ 2, 5, 6

461 Sığorta fondunun formalaşma mənbələri hansıdır:

- ☐ subvensiyalar
☐ vergilər
☐ xeyriyyə məqsədi ilə edilmiş ödənişlər
☒ könüllü ödənişlər
☐ transferlər

462 Sığorta fondu hansı məqsədlər üçün formalaşdırılır:

- ☐ vergilərin ödənilməsi üçün
☐ hüquqi şəxsləri kreditləşdirmək üçün
☒ zərərin ödənilməsi üçün
☐ maliyyə dayanıqlığını təmin etmək üçün
☐ investisiya məqsədi ilə pul vəsaitləri toplamaq üçün

463 Sığorta fəaliyyəti üçün xarakterik olan pul münasibətləri:

- ☐ kredit
☒ yenidən bölgü
☐ bölgü

- ☐ istehsal
☐ əmtəə

464 Sığorta təsnifatında aparıcı bölmə hansıdır?

- ☐ sığorta yarımnovləri
☒ sığorta sahəsi
☐ sığorta yarım sahə
☐ sığorta növü
☐ sığorta formaları

465 Sığortanın maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır

- ☐ sığorta ödənişləri, sığorta ehtiyatları, nizamnamə kapitalı
☒ nizamnamə kapitalı, sığorta ehtiyatları, təkrar sığorta
☐ təkrarsığorta sistemi, sığorta tədiyyələri, sığorta ödənişi
☐ sığorta ehtiyatları, sığorta ölənişləri, sığorta tədiyyələri
☐ topladığı sığorta tədiyyələri, nizamnamə kapitalı, sığorta ehtiyatları

466 Əmlak sığortasının əsas prinsipləri hansılardır?

- ☐ Rentabellik, ekvivalentlik, subraqasiya
☒ Subraqasiya, kontribusiya, sığorta marağı
☐ Sığorta marağı, subraqasiya, rentabellik
☐ Kontribusiya, ekvivalentlik, sığorta marağı
☐ Ekvivalentlik, kontribusiya, subraqasiya

467 Riskin növlərinə görə sığorta müqaviləsi hansı müddətə bağlanır.

- ☐ 5 ilə 4 ildən 5 ilə qədər
☒ 1 il 1 ildən çox olmayaraq
☐ 2 ilə 2 ildən 3 ilə qədər
☐ 3 ilə 1 ildən 2 ilə qədər
☐ 6 ay 9 aydan 4 ilə qədər

468 Şəxsi sığorta əmlak sığortasından nə ilə fərqlənir?

- ☐ ikisi də eynidir
☒ sığorta obyektı ilə
☐ sığorta ödənişlərinin ölçüsü ilə
☐ ödəmələrin dövriliyi ilə
☐ sığorta mükafatlarının ölçüsü ilə

469 Hansı funksiya sığortanın funksiyası deyildir?

- ☐ yenidən bölgü
☒ fiskal
☐ nəzarət
☐ qarşısı alınma
☐ yığım

470 Franşiza nədir?

- ☐ sığorta növü
☒ sığorta şirkətinin ödəmədiyi zərərin miqdarı
☐ sığorta ziyanının ödənilməsi
☐ bağlanan sığorta müqaviləsinin miqdarı
☐ sığorta müqaviləsindəki pozuntulara tətbiq edilən sanksiya

471 Şəxsi sığortanın hansı novü icbari sayılır?

- ☐ ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta
- ☒ hərbiçilərin sığortası
- ☐ bədbəxt hadisələrdən sığorta
- ☐ uşaqların sığortası
- ☐ həyat sığortası

472 Sığortanın aparılması formalarını göstərin.

- ☐ könüllü və qeyri kommersiya
- ☒ könüllü və icbari
- ☐ kollektiv və fərdi
- ☐ kommersiya və qeyri kommersiya
- ☐ kommersiya və icbari

473 Sığortaçı kimdir?

- ☐ sığorta agenti
- ☒ sığorta şirkəti
- ☐ sığorta ödənişi edən şəxs
- ☐ fiziki şəxs
- ☐ sığorta premiyası alan şəxs

474 Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır: 1. girovlu 2. bazar və qeyri bazar; 3. uduşlu və faizli; 4. sıfır kuponlu; 5. girovsuz;

- ☐ 2, 4
- ☒ 1, 5
- ☐ 1, 4
- ☐ 1, 2
- ☐ 3, 4

475 Sadalananlardan hansı ev təsərrüfatı büdcəsi üçün xarakterik deyir:

- ☒ Ev təsərrüfatının büdcəsinin gəlir hissəsi müəyyən edilərkən bütün mümkün daxilolmalar nəzərə alınmır.
- ☐ Ev təsərrüfatının büdcəsində cari (aylıq) və perspektiv (illik) büdcə fərqləndirilir
- ☐ Əgər ev təsərrüfatı büdcəsinin gəlirləri xərclərdən üstün olarsa, artıq qalan məbləğ ehtiyata yönəldilir
- ☐ Büdcə icra edilərkən ev təsərrüfatı üzvləri öz gəlirlərini və onların büdcədə nəzərdə tutulmuş istiqamətlərə istifadə edilməsinə ciddi nəzarət edir
- ☐ Ev təsərrüfatının büdcəsinin xərclərində cari və əsaslı xərclər nəzərdə tutulur

476 Ev təsərrüfatının maliyyə resursları dedikdə nə başa düşülür

- ☐ dövlətin sərəncamında olan pul vəsaitləri fondlarının məcmusu
- ☐ müxtəlif təsərrüfat subyektlərinin sərəncamında olan pul vəsaitləri fondlarının məcmusu
- ☐ ayrı-ayrı müəssisələrin sərəncamında olan pul vəsaitləri fondlarının məcmusu
- ☒ ailənin sərəncamında olan pul vəsaitləri fondlarının məcmusu
- ☐ variantların hamısı doğrudur

477 Ev təsərrüfatının xarici pul münasibətlərinə aid olmayanı göstərin

- ☐ Dövlətlə verginin ödənilməsi zamanı münasibətlər
- ☐ Digər ev təsərrüfatları ilə münasibətlər
- ☐ Sığorta təşkilatları ilə münasibətlər
- ☐ Kommersiya bankları ilə münasibətlər
- ☒ Uzun müddətə istifadə edilən əmtəələrin əldə edilməsi, mənzil alınması və s. üçün ehtiyat fondunun formalaşması münasibətləri

478 Ev təsərrüfatının maliyyəsinə aid olan fikri seçin:

- ☒ ev təsərrüfatı maliyyə sisteminin müstəqil həlqəsi olmaqla qeyri mərkəzləşmiş maliyyə sferasına aiddir
- ☐ ev təsərrüfatı bələdiyyə maliyyəsinin tərkib hissəsi olmaqla mərkəzləşmiş maliyyə sferasına aiddir
- ☐ variantların hamısı səhvdir
- ☐ ev təsərrüfatı büdcə sisteminin müstəqil həlqəsi olmaqla mərkəzləşdirilmiş maliyyə sferasına aiddir
- ☐ ev təsərrüfatı maliyyə sisteminin müstəqil həlqəsi olmaqla mərkəzləşmiş maliyyə sferasına aiddir

479 Dövlət ev təsərrüfatı büdcəsinin həcminə əsaslı təsir edir. Yanlış cavabı göstərin:

- ☐ müxtəlif ictimai nemət və xidmətlərin verilməsi vasitəsilə
- ☐ dövlət qiymətpoyma vasitəsilə
- ☐ dövlət sektorunda işçilərin əməyinin ödənilməsi vasitəsilə
- ☐ vergi sistemi vasitəsilə - ev təsərrüfatı vergi və rüsumlar ödəyir və digər məcburi ayırmalar edir
- ☒ Dövlət ev təsərrüfatı büdcəsinin həcminə təsir etmir.

480 Ev təsərrüfatının maliyyə resurslarının tərkibinə daxildir:

- ☐ yenidən bölgü qaydasında daxil olmuş vəsait -pensiya, müavinət, büdcədən və büdcədən kənar sosial fondlardan ssuda
- ☐ xüsusi vəsait, yəni ailənin hər bir üzvü tərəfindən qazanılmış əmək haqqı, yardımçı təsərrüfatdangəlir;
- ☐ kommersiya fəaliyyətindən mənfəət;
- ☒ Variantların hamısı doğrudur
- ☐ bazarda formalaşmış vəsait - kredit formasında kredit təşkilatlarından alınmış vəsait, dividendlər və faizlər

481 Ev təsərrüfatının maliyyəsi haqqında deyilənlərdən səhv olanını göstərin

- ☐ Ev təsərrüfatı ölkənin iqtisadiyyatı ilə qarşılıqlı əlaqədə və qarşılıqlı asılılıqda olur və cəmiyyətin sosial-siyasi sabitliyi ilə şərtlənir.
- ☐ Ev təsərrüfatı ictimai təsərrüfatda məşğul olan və məşğul olmayan bütün maddi işçiləri, iri və kiçik kapital, torpaq, qiymətli kağızlar sahiblərini birləşdirir.
- ☐ Ev təsərrüfatlarının maliyyəsi obyektiv xarakter daşıyır və xüsusi ictimai təyinatlı iqtisadi münasibətləri ifadə edir.
- ☐ Ev təsərrüfatı dedikdə, birgə yaşayan və iqtisadi qərar qəbul edən, ümumi büdcəsi olan bir və yaxud bir neçə şəxslər qrupu tərəfindən aparılan təsərrüfat başa düşülür.
- ☒ Dövlət maliyyə sisteminin mərkəzləşdirilmiş pul vəsaiti fondunu əks etdirən ən mühüm həlqəsidir

482 İstifadə məqsədlərinə görə ev təsərrüfatı xərclərinin hansı növləri var :

- ☐ xarici valyuta alınması;
- ☐ istehlak xərcləri (əmtəələrin alınmasına və xidmətlərin ödənilməsinə);
- ☐ məcburi tədiyyələrin və müxtəlif məcburi haqların ödənilməsi
- ☒ bütün variantlar doğrudur
- ☐ əmanətlərdə və qiymətli kağızlarda yığımlar;

483 Ev təsərrüfatı xərclərinin müntəzəmlik dərəcəsinə görə hansı növləri var:

- ☐ birdəfəlik xərclər və müntəzəm xərclər
- ☐ tibbi xidmətə xərclər və sair xərclər
- ☐ sosial xərclər
- ☐ daimi xərclər və əmanətlərdə və qiymətli kağızlarda yığımlar
- ☒ gündəlik tələbat xərcləri və birdəfəlik xərclər

484 Ev təsərrüfatının sahibkarlıq fəaliyyətindən daxil olan gəlirlərinə hansı bənd daxil deyil:

- ☐ hüquqi şəxs kimi qeydiyyatdan keçən və keçməyən xüsusi bölmə müəssisələrinin əmtəələrin satışından, xidmət göstərilməsi və işin yerinə yetirilməsindən mənfəət
- ☐ mülkiyyət hüququ əsasında vətəndaşlara aid olan əmlakın satılmasından gəlirlər;
- ☐ a və d variantları
- ☐ şəxsi həyatı təsərrüfat məhsullarının müntəzəm satışından gəlirlər;
- ☒ Müqavilə şərtlərinin pozulmasına görə müəssisəyə daxil olan cərimə, peniya, faizlər və s daxil olmalar.

485 Ev təsərrüfatında yaradılan fondlar hansılardır?

- ☐ pul və yığım
- ☐ büdcədənkənar
- ☐ heç biri
- ☐ risk və büdcədənkənar
- ☒ istehlak və yığım

486 Ev təsərrüfatının maliyyəsinin mahiyyəti hansı bənddə düzgün verilmişdir:

- ☐ maliyyənin nəzarət funksiyasının reallaşdırma formasıdır.
- ☐ dövlət hakimiyyəti orqanları və idarələri təmsilində dövlətlə hüquqi və fiziki şəxslər arasında dövlətin kreditor, borc alan və zamanətçi kimi iştirak etdiyi iqtisadi münasibətlərin məcmusudur
- ☐ ayrı-ayrı dövlətlər və beynəlxalq maliyyə kredit təşkilatları arasında idxal-ixrac əməliyyatları və kapitalın beynəlxalq hərəkəti prosesində yaranan iqtisadi münasibətlərdir.
- ☒ ev təsərrüfatının ayrı-ayrı üzvləri tərəfindən həyat tələbatlarını ödəmək məqsədilə öz fəaliyyətləri prosesində pul vəsaitləri fondlarının yaradılması, bölgüsü və istifadəsi üzrə həyata keçirdikləri iqtisadi pul münasibətləridir.
- ☐ maliyyə münasibətləri sistemində dövlətin müvafiq strukturları tərəfindən həyata keçirilən maliyyə tədbirlərinin məcmusudur.

487 İqtisadi sistemdə ev təsərrüfatının rolu aşağıdakılardan hansıdır: 1) bazarda firmaların istehsal etdikləri əmtəələrin və xidmətlərin alıcısı kimi çıxış edir, həmin firmalara istehsal amillərini təqdim edir 2) real və maliyyə aktivləri almaqla iqtisadiyyatda formalaşan ümumi gəlirin bir hissəsini yığır 3) təsərrüfat və idarəetmə obyektlərinin maliyyə fəaliyyətinin və onunla bağlı əməliyyatların yoxlanmasını həyata keçirir 4) Dövlət büdcəsi qarşısında, maliyyə öhdəlikçilərinin tam və vaxtında təmin edilməsi; 5) Büdcə kəsirinin örtülməsinin əsas maliyyə mənbəyi kimi dövlətin qarşılaşdığı vəsait qıtlığını aradan qaldırır;

- ☐ 4 və 5
- ☐ 1 və 3
- ☐ 2 və 3
- ☒ 1 və 2
- ☐ 3 və 4

488 Ev təsərrüfatında aşağıdakı maliyyə münasibətləri baş verir:

- ☐ maddi istehsalın və ya xidmət sahələrinin müxtəlif sferalarında işləyən və ev təsərrüfatına nisbətən işverən kimi çıxış edən müəssisələr ilə istehsal edilmiş məcmu daxili məhsulun bir hissəsinin dəyər formada bölgüsü üzrə münasibətlər
- ☐ digər ev təsərrüfatları ilə birgə pul fondlarının formalaşması və istifadəsi üzrə münasibətlər
- ☐ sığorta təşkilatları ilə müxtəlif sığorta fondlarının formalaşdırılması və istifadəsi üzrə münasibətlər
- ☐ kommersiya bankları ilə istehsal krediti cəlb etmək və onların ödənilməsi bank hesablarında müvəqqəti azad pul vəsaitlərini yerləşdirmək üzrə münasibətlər
- ☒ göstərilən variantların hamısı doğrudur

489 Büdcə təşkilatlarının maliyyə planı necə adlanır?

- ☐ sadalananların heç biri
- ☒ xərc smetası
- ☐ büdcə
- ☐ gəlirlər və xərclər balansı;
- ☐ maliyyə resursları

490 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaitləridir

- ☐ dövlət müəssisələrinin gəlirləri
- ☒ yerli büdcənin gəlirləri
- ☐ dövlət gəlirləri
- ☐ dövlət büdcəsinin gəlirləri
- ☐ ictimai təşkilatların gəlirləri

491 Dövlət büdcəsindən aşağıdakı funksional növlü xərclər maliyyələşdirilir:

- ☐ yerli özünüidarəetmə orqanlarının saxlanması
- ☐ bələdiyyələrin ərazisində ətraf mühitin mühafizəsi
- ☐ məişət tullantılarının ləğv edilməsi və yenidən emal edilməsinin təşkili;
- ☒ məhkəmə sisteminin fəaliyyət göstərilməsinə çəkilən xərclər
- ☐ bələdiyyə ictimai asayişinin mühafizəsi orqanlarının saxlanması

492 Yerli büdcələrdən aşağıdakı funksional təyinat xərclər maliyyələşdirilir:

- ☐ müdafiə xərcləri
- ☒ bələdiyyənin idarə edilməsi xərcləri
- ☐ dövlət investisiya proqramlarının həyata keçirilməsi
- ☐ əsaslı tədqiqatlar və elmi-texniki inkişafa yardım
- ☐ bələdiyyələrə maliyyə yardımı

493 Büdcə vəsaitinin verilməsi aşağıdakı formalarda həyata keçirilir. Səhv olanı göstərin:

- ☐ fəaliyyətdə olan hüquqi şəxslərin nizamnamə kapitalına investisiyalar
- ☒ kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinin məhsul istehsalına çəkilən xərclər
- ☐ kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinə ssudaların verilməsi
- ☐ büdcə idarələrinin saxlanmasına təxsisatlar
- ☐ əhaliyə sosial təminat üzrə ödənişlər

494 Dövlət büdcəsinin əsaslı xərclərinə aiddir:

- ☐ qrantlar
- ☒ səhmlərin alınması xərcləri;
- ☐ pensiyalar
- ☐ sosial müavinatlara xərclər
- ☐ əmək haqqına üstəlik xərclər

495 Dövlət büdcəsinin cari xərclərinə aid edilmir:

- ☐ pensiyalar
- ☒ səhmlərin alınması xərcləri
- ☐ faiz üzrə ödənişlər
- ☐ qrantlar
- ☐ sosial müavinatlara xərclər

496 Büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər:

- ☐ sadalananların heç biri.
- ☒ yerli xərclər
- ☐ əsaslı xərclər;
- ☐ ümumi xərclər
- ☐ cari xərclər

497 Büdcədən qanunvericilikdə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait

- ☐ sadalananların heç biri.
- ☒ büdcə xərcləri;
- ☐ subsidiya
- ☐ subvensiya
- ☐ büdcə ssudası

498 Dövlət vergilərinin sayı neçədir?

- ☐ 6.0
- ☒ 9.0

- ☐ 13.0
☐ 4.0
☐ 7.0

499 Vergi ödəyicilərinin maliyyə vəziyyətindən asılı olmayaraq əmlakın, məhsulun və ya fəaliyyətin ayrı-ayrı növlərinə görə ödənilən vergilər:

- ☐ sadalananların heç biri.
☒ real vergilər;
☐ vasitəli vergilər
☐ xüsusi vergilər
☐ universal vergilər;

500 Bütçə sistemi və bütçədənəknar fondların gəlirlərinin formalaşması prosesində vergilərin hansı funksiyası reallaşır:

- ☐ sadalananların heç biri.
☒ fiskal funksiya
☐ tənzimləyici funksiya
☐ nəzarət funksiyası;
☐ həvəsləndirici funksiya

501 Birbaşa vergiləri göstərin:

- ☐ mədən vergisi, aksizlər
☒ mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi;
☐ mənfəət vergisi, əlavə dəyər vergisi;
☐ mənfəət vergisi, aksizlər;
☐ mədən vergisi, fiziki şəxslərin gəlir vergisi

502 Mərkəzi və yerli bütçələrin tərtibi, baxılması, təsdiqi və icrası üzrə hakimiyyət orqanlarının qanunvericiliklə rəqlamentləşdirilmiş fəaliyyəti

- ☐ bütçə siyasəti
☒ bütçə prosesi
☐ maliyyə siyasəti
☐ nəzarət prosesi
☐ iqtisadi siyasət

503 Dövlət bütçəsinin gəlirlərinə aid edilir:

- ☐ heç biri.
☒ fiziki şəxslərin gəlir vergisi
☐ fiziki şəxslərin torpaq vergisi
☐ fiziki şəxslərin əmlak vergisi;
☐ bələdiyyə müəssisələrin mənfəət vergisi

504 Dövlət bütçəsinin gəlirlərinə daxil deyil:

- ☐ özəl müəssisələrin ödədiyi mənfəət vergisi
☐ özəl müəssisələrin ödədiyi torpaq vergisi
☒ bələdiyyə müəssisələrin ödədiyi mənfəət vergisi;
☐ dövlət müəssisələrin ödədiyi mənfəət vergisi
☐ sadalananların hamısı dövlət bütçəsinə ödənilir

505 Dövlət bütçəsinin gəlirlərini göstərin:

- ☐ heç biri.
☒ əlavə dəyər vergisi; fiziki şəxslərin gəlir vergisi;

- ☐ əlavə dəyər vergisi; fiziki şəxslərin əmlak vergisi
- ☐ əlavə dəyər vergisi; fiziki şəxslərin torpaq vergisi;
- ☐ bələdiyyə müəssisələrinin mənfəət vergisi

506 Müvafiq qanunvericilik ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, NMR büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar:

- ☐ heç biri
- ☒ büdcənin gəlirləri
- ☐ büdcənin vergili gəlirləri
- ☐ büdcənin vəsaitləri
- ☐ dövlət gəlirləri

507 Büdcə xərclərinin iqtisadi təsnifatına aid deyil:

- ☐ dövlət idarəetmə sektoru üzrə xərclər
- ☒ büdcələr arasında transfertlər.
- ☐ idarənin saxlanması xərcləri
- ☐ əməyin ödənişi xərcləri;
- ☐ faizlər üzrə ödənişlər

508 Büdcə xərclərinin funksional təsnifatına aiddir:

- ☐ idarənin digər xərcləri.
- ☒ ali təhsilə çəkilən xərclər;
- ☐ idarənin saxlanması xərcləri
- ☐ əməyin ödənişi xərcləri
- ☐ yanacaq və sürtkü materiallarının alınması xərcləri

509 Büdcə xərclərinin funksional təsnifatına aid deyil:

- ☐ bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərcləri;
- ☒ əməyin ödənişi xərcləri.
- ☐ müdafiə xərcləri;
- ☐ ümumi dövlət xərcləri;
- ☐ məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğun saxlanması;

510 Aşağıdakı gəlir növü nizamlaşdırıcı gəlirlərə aid edilə bilməz:

- ☐ qanunvericilikdə nəzərdə tutulan digər vergilər.
- ☒ Mərkəzi Bankın mənfəətindən daxilolmalar
- ☐ aksiz vergisi (idxal malları aksiz vergisindən başqa);
- ☐ hüquqi şəxslərin mənfəət vergisi;
- ☐ əlavə dəyər vergisi (idxala görə ƏDV-dən başqa);

511 Büdcələrarası münasibətlər aşağıdakı prinsiplərə əsaslanır. Səhv olanı göstərin:

- ☐ büdcələrarası münasibətlərin bütün iştirakçılarının mənafeələrinin əlaqələndirilməsi
- ☒ büdcə sisteminin vahidliyi prinsipi;
- ☐ büdcələrarası münasibətlərdə AR subyektlərinin hüquq bərabərliyi;
- ☐ xərclərin büdcə sisteminin müəyyən səviyyəsi üzrə bölgüsü və tənzimlənməsi
- ☐ dövlət büdcəsi ilə əlaqələrdə bələdiyyə büdcələrinin hüquq bərabərliyi;

512 Müvafiq büdcələrin formalaşması və icrası ilə əlaqədar dövlət büdcəsinin NMR büdcəsi ilə və yerli büdcələrlə əlaqəsi:

- ☐ üfüqi büdcə nizamlaşdırılması
- ☒ büdcələrarası münasibətlər
- ☐ büdcə quruluşu

- ☐ büdcə sistemi
- ☐ büdcə tənzimlənməsi

513 Büdcə gəlirləri, habelə dövlət büdcəsi kəsirinin maliyyələşməsi mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisar edilməsi:

- ☐ heç biri
- ☒ büdcə sekvstri
- ☐ büdcə qrantı
- ☐ büdcə ssudası;
- ☐ büdcə krediti

514 Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir.

- ☐ heç biri.
- ☒ subsidiya
- ☐ büdcə krediti
- ☐ subvensiya
- ☐ büdcə ssudası

515 Məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir

- ☐ büdcə krediti
- ☒ subvensiya
- ☐ dotasiya
- ☐ subsidiya
- ☐ büdcə ssudası;

516 Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir

- ☐ dotasiya
- ☒ büdcə ssudası;
- ☐ subvensiya
- ☐ heç biri
- ☐ subsidiya

517 Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir

- ☐ ssuda və ya subvensiya
- ☒ dotasiya
- ☐ subvensiya
- ☐ subsidiya
- ☐ subsidiya və ya subvensiya

518 Tənzimləyici gəlirlərə aid edilmir:

- ☐ büdcə ssudası.
- ☒ sosial ayırmalar
- ☐ subvensiya
- ☐ dotasiya
- ☐ subsidiya

519 Bütçə qanunvericiliyinə uyğun olaraq tam və ya qismən müvafiq bütçələrə təhkim edilən gəlirlər

- ☐ bütçənin alternativ gəlirləri
- ☒ bütçələrin xüsusi gəlirləri;
- ☐ bütçənin sabit gəlirləri
- ☐ bütçələrin tənzimləyici gəlirləri
- ☐ bütçənin qorunan gəlirləri

520 Aşağı bütçə həlqələrinin gəlirlərinin tamamlanması üçün yuxarı bütçə həlqələrindən ayrılan vəsait:

- ☐ dəyişən gəlirlər
- ☒ bütçələrin tənzimləyici gəlirləri;
- ☐ möhkəmləndirilmiş gəlirlər
- ☐ bütçələrin xüsusi gəlirləri;
- ☐ sabit gəlirlər

521 Yerli özünüidarəetmə orqanlarının bütçə səlahiyyətlərinə aid deyil:

- ☐ yerli bütçənin icrası
- ☒ dövlət xarici borcunun formalaşdırılması, ödənilməsi və ona xidmətin təmin edilməsi;
- ☐ bələdiyyə gəlirlərinin bütçəyə yönəldilməsi qaydalarının müəyyən edilməsi;
- ☐ yerli bütçələrin tərtibi və baxılması;
- ☐ yerli bütçələrdən maliyyə yardımının və ssudaların verilməsi

522 Maliyyə Nazirliyinin səlahiyyətlərinə aiddir:

- ☐ bələdiyyə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi
- ☒ bütçə layihəsinin hazırlanması və Milli Məclisin müzakirəsinə təqdim etməsi
- ☐ bütçə qanununun qəbul edilməsi;
- ☐ Bütçə layihəsini təsdiq etmək
- ☐ bütçənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi

523 Azərbaycan Respublikası Milli Məclisinin bütçə səlahiyyətlərinə aiddir:

- ☐ bütçənin icrası haqqında hesabatın hazırlanması.
- ☒ dövlət bütçəsinin layihəsinin müzakirəsi və təsdiqi
- ☐ bütçə layihəsinin hazırlanması
- ☐ bütçə layihəsi üzərində işin başlanması haqqında qərarın qəbul edilməsi
- ☐ bütçənin icrasının həyata keçirilməsi

524 Prosesual hüquqi normalarına aid deyil:

- ☐ göstərilənlərdən heç biri aid deyil..
- ☒ gəlirlərin bütçə həlqələri arasında bölüşdürülməsi normaları;
- ☐ bütçə layihələrinin baxılması və təsdiqi qaydaları;
- ☐ bütçənin tərtibi qaydaları
- ☐ bütçənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları

525 Azərbaycan Respublikasında bütçə ili hansı dövrü əhatə edir?

- ☐ 1 yanvar-31 dekabr
- ☒ 1 yanvar-31 dekabr
- ☐ 1 aprel-31 mart;
- ☐ 1 sentyabr-31 avqust;
- ☐ 1 oktyabr-30 sentyabr;

526 Bütçə sisteminin təşkili prinsiplərini göstərin:

- ☐ öz xərcini ödəmə prinsipi, aparıcılıq prinsipi

- ☐ vahidlik prinsipi, aparıcılıq prinsipi;
- ☐ təsərrüfat hesabı prinsipi, aşkarlıq prinsipi;
- ☒ büdcənin həqiqiliyi prinsipi, aşkarlıq prinsipi;
- ☐ özünümaliyyələşdirmə prinsipi, vahidlik prinsipi

527 Büdcə təşkilatı dedikdi başa düşülür:

- ☐ dövlət büdcəsindən dotasiya alan bələdiyyələr
- ☒ maliyyələşməsi bilavasitə büdcə hesabına həyata keçirilən müəssisə və təşkilatlar
- ☐ səhm paketi dövlətə məxsus olan səhmdar təşkilatlar
- ☐ mülkiyyət hüququ dövlətə məxsus müəssisələr və təşkilatlar
- ☐ dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iştirak edən müəssisə və təşkilatlar

528 Maliyyələşdirilməsi bilavasitə dövlət büdcəsi hesabına həyata keçirilən təşkilatlar:

- ☐ sadalananların hər biri
- ☒ büdcə təşkilatı
- ☐ unitar təşkilatlar
- ☐ dövlət müəssisələri;
- ☐ ictimai təşkilat

529 Büdcə quruluşuna daxildir:

- ☐ dövlət quruluşu, büdcə sistemi, büdcə hüququ
- ☐ büdcə sistemi, büdcə sisteminin təşkili prinsipləri, dövlət quruluşu
- ☐ büdcə sistemi, büdcə təsnifatı, dövlət quruluşu
- ☐ büdcə təsnifatı, büdcə hüququ, büdcə planlaşdırılması.
- ☒ büdcə sistemi, büdcə təsnifatı, büdcə sisteminin təşkili prinsipləri

530 Büdcədən kənar əməliyyatlar dedikdə nə başa düşülür?

- ☐ sadalananların heç biri
- ☒ büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən kənar əldə etdikləri gəlirləri və xərcləri üzrə maliyyə əməliyyatları;
- ☐ qanunvericilikdə müəyyən edilmiş qaydada büdcədən ayrılmış vəsaitin kənar əldə xərclənməsi ilə bağlı maliyyə əməliyyatları
- ☐ qeyri-büdcə müəssisələrinin əməliyyatları
- ☐ sadalananların hər biri

531 Hazırda fəaliyyət göstərən “Büdcə sistemi haqqında” AR Qanunu neçənci ildə qüvvəyə minmişdir?

- ☐ 1 yanvar 2000 –cü ildə
- ☒ 1 yanvar 2003 –cü ildə
- ☐ 1 yanvar 2002 –cü ildə
- ☐ 2 iyul 2002-ci ildə
- ☐ 1 yanvar 2012 –cü ildə

532 Hazırda fəaliyyət göstərən “Büdcə sistemi haqqında” AR Qanunu neçənci ildə qəbul olunmuşdur?

- ☐ 2011.0
- ☒ 2002.0
- ☐ 2001.0
- ☐ 2003.0
- ☐ 2012.0

533 Büdcə sisteminin qurulması prinsiplərinə aid deyil:

- ☐ büdcənin həqiqiliyi.
- ☒ büdcə sisteminin sabitliyi;
- ☐ ayrı-ayrı büdcə həlqələrinin müctəqilliyi

- ☐ büdcə sisteminin vahidliyi
- ☐ büdcələrin balanslaşdırılması;

534 Federativ dövlətlərin büdcə sistemi neçə səviyyədən ibarətdir ?

- ☐ 2 və ya 3
- ☒ 3.0
- ☐ 2.0
- ☐ 1.0
- ☐ 4.0

535 Büdcə quruluşu nəyi ifadə edir

- ☐ bütün cavablar doğrudur.
- ☒ büdcə sisteminin qurulması, onun təşkili və büdcə təsnifatı
- ☐ büdcə sisteminin vahidliyini;
- ☐ büdcə sisteminin aşkarlıq prinsipini
- ☐ ayrı-ayrı büdcə həlqələrinin müstəqilliyini

536 Büdcənin funksiyalarına aid deyil:

- ☐ sosial siyasətin maliyyə təminatı;
- ☒ Səhmdar Cəmiyyətlərinin borc öhdəliklərinin yerinə yrtirilməsi
- ☐ iqtisadiyyatın təzidlənməsi və həvəsləndirilməsi funksiyası;
- ☐ ÜDM-nin bölüşdürülməsi və yenidən bölüşdürülməsi;
- ☐ nəzarət funksiyası;

537 Dövlətin əsas maliyyə planı hansıdır?

- ☐ ayrı-ayrı sahələrin inkişafının dövlət proqramları;
- ☒ dövlət büdcəsi.
- ☐ vahid büdcə təsnifatı;
- ☐ toplu maliyyə balansı;
- ☐ sosial-iqtisadi inkişaf proqnozları;

538 Büdcənin maddi mənada rolu ifadə olunur: səhv olanı göstərin

- ☐ dövlət gəlirlərinin topladığı əsas fondlardır.
- ☒ Gəlir və xərclərin proqnozlaşdırılması
- ☐ dövlətin inzibati ərazi qurumlarının fəaliyyətinin maliyyə mənbəyidir;
- ☐ dövlətin və bələdiyyələrin fəaliyyətinin əsas maliyyə mənbəyidir;
- ☐ ÜDM-nin dəyərinin dövlətin əlində cəmlənən hissəsidir;

539 Naxçıvan MR-nın büdcəsini hansı orqan təsdiq edir?

- ☐ Azərbaycan Respublikasının Prezidenti və onun Administrasiyası
- ☒ Naxçıvan MR-sı Ali Məclisi
- ☐ Naxçıvan MR-nın müvafiq icra orqanları
- ☐ Naxçıvan MR-nın Nazirlər Kabineti
- ☐ Milli Məclis

540 Dövlət büdcəsinin layihəsini hansı təşkilat hazırlayır?

- ☐ Nazirlər Kabineti
- ☒ Maliyyə Nazirliyi
- ☐ Vergilər Nazirliyi
- ☐ Milli Məclis
- ☐ Prezident Aparatı

541 Aşağıdakılardan hansı büdcə münasibətlərinin xüsusiyyətlərinə aid deyil?

- ☐ Büdcənin təşkili prosesində əmələ gəlir
- ☒ Müəssisələr arasında münasibətlər
- ☐ Bu münasibətlər dövlət ilə təşkilatlar arasında yaranır
- ☐ Mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi prosesində əmələ gəlir
- ☐ Tərəflərdən biri kimi dövlət və yaxud onun səlahiyyətli orqanı, ya da hakimiyyət səlahiyyəti ilə təmin edilmiş yerli özünüidarəetmə orqanı çıxış edir.

542 Büdcə prosesinin subyektləri arasında büdcə-hüquq münasibətləri nə vaxt yarana bilər?

- ☒ Gəlirlərin formalaşması və büdcə vəsaitinin istifadəsi zamanı
- ☐ Subyektlərin qarşılıqlı fəaliyyəti zamanı
- ☐ Subyektlər hüquq və vəzifələrindən azad olunduqları zaman
- ☐ Subyektlər qanunvericiliyə əməl etmədikləri zaman
- ☐ Maliyyə münasibətləri yaranan zaman

543 Büdcə münasibətlərini tənzimləyən normativ hüquqi aktları hansı orqanlar qəbul edirlər?

- ☐ Beynəlxalq təşkilatlar
- ☒ Qanunverici orqanlar
- ☐ Maliyyə idarələri
- ☐ Büdcədənəkar fondlar
- ☐ Yerlərdə icra hakimiyyətləri

544 Büdcə hüquq normalarını necə qruplaşdırmaq olar?

- ☐ beüdcənin gəlir istiqamətlərinə görə
- ☒ maddi və prosessual normalara görə
- ☐ material normalarla
- ☐ inzibati normalarla
- ☐ büdcənin xərc istiqamətlərinə görə

545 Büdcə hüququnun maddi normalarına aid olanı göstərin

- ☐ Doğru cavab yoxdur
- ☒ Gəlirlərin büdcələr arasında bölgüsü
- ☐ büdcənin icrası haqqında hesabatın təsdiqi
- ☐ büdcənin müzakirəsi
- ☐ büdcənin layihəsinin tərtibi

546 Hansı münasibətlər büdcənin prosesual hüququna aiddir

- ☐ Əmək haqqı normalarının müəyyən edilməsi
- ☒ Büdcənin müzakirəsi
- ☐ Gəlirlərin büdcələr arasında bölgüsü
- ☐ Xərc normalarının müəyyən olunması
- ☐ Büdcənin kəsir məbləğinin müəyyən olunması

547 Minimal büdcə anlayışı tətbiq edilir?

- ☐ Heç biri
- ☒ Yerli büdcələrə münasibətdə
- ☐ Müəssisə büdcəsinə münasibətdə
- ☐ Dövlət büdcəsinə münasibətdə
- ☐ Ailə büdcəsinə münasibətdə

548 Büdcənin tərtibi və müzakirəsi prosesində büdcə göstəriciləri üzərində nəzarəti kim həyata keçirir?

- ☐ Vergilər Nazirliyi

- ☒ Milli Məclis
- ☐ Prezident
- ☐ Nazirliklər
- ☐ Nazirlər Kabineti

549 Büdcə gəlirləri ibarətdir?

- ☐ Heç biri
- ☒ Vergilər, rüsumlar
- ☐ Əhalinin sərbəst pul vəsaitləri
- ☐ Qaçqınmalçılıq yolu ilə əldə olunmuş vəsaitlər
- ☐ Sosial müavinətlər

550 Büdcə - maliyyə plan aktı kimi?

- ☐ Heç biri
- ☒ Universal maliyyə plan aktıdır
- ☐ Qeyri- real maliyyə plan aktıdır
- ☐ Əvəzsiz maliyyə plan aktıdır
- ☐ Yeganə maliyyə plan aktıdır

551 Dövlət büdcəsi əks etdirir?

- ☐ Heç biri
- ☒ Gəlir və xərclər arasındakı balans
- ☐ Xərclərin istifadəsini
- ☐ Vergilərin cəlb olunmasını
- ☐ Gəlirlərin hansı mənbələrdən cəlb olunduğunu

552 Dövlətin büdcə siyasəti nədən ibarətdir?

- ☐ Büdcə kəsiri
- ☒ Gəlirlərin və xərclərin bir-birinə uyğun olması
- ☐ Gəlirlərin bütünlüklə sosial inkişafa istiqamətlənməsi
- ☐ Xərclərin qənaətsiz istifadəsi
- ☐ Xərclərin toplanan vergilərdən çox olması

553 Büdcə münasibətləri hansı subyektlər arasında yarana bilər?

- ☐ Kommersiya bankları arasında
- ☒ Dövlətlə müəssisələr, təşkilatlar və əhali arasında
- ☐ Müəssisə ilə işçilər və digər fiziki şəxslər arasında
- ☐ Əhalinin müxtəlif təbəqələri arasında
- ☐ Fiziki şəxslə hüquqi şəxslər arasında

554 Nəzarət funksiyasına aid olan əlaməti göstərin

- ☐ təhsil və mədəniyyət idarələrinin fəaliyyətinin maliyyələşdirilməsi.
- ☒ Müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması üçün konkret tədbirlər həyata keçirilməsi
- ☐ Milli gəlirin bir hissəsinin ayrı-ayrı sahələr üzrə yenidən bölüşdürülməsini həyata keçirmək
- ☐ İstehsalın səmərəliliyinin yüksəldilməsini təmin etmək
- ☐ Vergilər sistemi vasitəsilə iqtisadiyyatın və investisiyanın tənzimlənməsini həyata keçirmək

555 Büdcənin bölüşdürücü funksiyasının mahiyyəti?

- ☐ İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması
- ☒ Dövlət və yerli özünüidarəetmə orqanları səviyyəsində pul fondlarının yaradılması və istifadəsini əhatə edir
- ☐ Ölkənin vahid iqtisadi – sosial inkişaf siyasətinin həyata keçirilməsi
- ☐ Büdcə vəsaitlərinin daxil olması və istifadəsinə dövlət nəzarəti

- ☐ Ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək

556 Aşağıdakılardan hansı büdcənin əsas funksiyalarına aid deyil?

- ☐ Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarət etmək
- ☒ Müəssisələrin gəlir və xərclərinin tənzimlənməsi
- ☐ Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı
- ☐ Ümumi Daxili Məhsulun və Milli Gəlirin bölgüsü
- ☐ İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması

557 Büdcələrarası münasibətlər hansı qanunvericilik aktı ilə tənzimlənir?

- ☐ AR "Dövlət borcu" haqqında Qanunla
- ☒ "Büdcə sistemi" AR haqqında Qanunu ilə
- ☐ Büdcə Məcəlləsi ilə
- ☐ AR Vergi Məcəlləsi ilə
- ☐ AR "Bələdiyyə maliyyəsi" haqqında Qanun ilə

558 Büdcə gəlirlərinin əsas hissəsini hansı vəsait tutur?

- ☐ Sosial ödənişlər
- ☒ Vergili gəlirlər
- ☐ Qeyri – vergi gəlirləri
- ☐ Əsaslı ödənişlər
- ☐ Transfərlər

559 Büdcə sisteminin təşkili prinsipi hansılardır?

- ☐ ədalətlik
- ☒ vahidlik
- ☐ universallıq
- ☐ mərkəzilik
- ☐ mərkəzilik, universallıq

560 Azərbaycan Respublikasında büdcə ili əhatə edir?

- ☐ 1 sentyabr – 31 avqust
- ☒ 1 yanvar - 31 dekabr
- ☐ 1 oktyabr – 30 sentyabr
- ☐ 31 dekabr 1 yanvar
- ☐ 1 aprel – 31 mart

561 Azərbaycan Respublikasında büdcə sistemi neçə səviyyədə ibarətdir və hansılardır?

- ☐ 2; bələdiyyələrin büdcəsi və yerli büdcə
- ☒ 3; dövlət büdcəsi, Naxçıvan MR. büdcəsi, bələdiyyələrin büdcəsi
- ☐ 2; dövlət büdcəsi və yerli büdcə
- ☐ 3; müəssisələrin büdcələri, yerli büdcə, dövlət büdcəsi
- ☐ 1; bələdiyyələrin büdcələri

562 Dövlət büdcəsinin gəlirləri nədən ibarətdir?

- ☐ mənfəət vergisi, birdəfəlik rüsumlar
- ☒ dövlət vergiləri, qrantlar
- ☐ birdəfəlik rüsumlar, qrantlar
- ☐ qrantlar, satışdan gəlirlər
- ☐ bələdiyyə vergisindən gəlirlər, rüsumlar

563 Büdcə - vergi siyasətinə aiddir:

- ☐ iqtisadi siyasət
- ☒ fiskal siyasət
- ☐ maliyyə siyasəti
- ☐ pul-kredit siyasəti
- ☐ gömrük siyasəti

564 Bütçə sistemi hansı prinsipə əsaslanır:

- ☐ bütçə xərclərinin azaldılması
- ☒ bütçənin tarazlaşdırılması
- ☐ bütçənin kəsirsiz olması
- ☐ bütçə vəsaitinin formalaşması
- ☐ bütçələrin bərabərliyi

565 Bütçə sistemi dedikdə nə başa düşülür ?

- ☐ mərkəzləşdirilmiş fondlar
- ☒ bütçələrin məcmusu
- ☐ bütçə təşkilatları
- ☐ bütçə münasibətləri
- ☐ maliyyə sistemi

566 Maddi məzmununa görə bütçə

- ☐ Universal maliyyə planı aktıdır
- ☒ Mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- ☐ Maliyyə sisteminin tərkib hissəsidir
- ☐ İqtisadi münasibətləri ifadə edir
- ☐ Əlaqələndirici rola malikdir

567 Bütçənin mahiyyətinin açıqlanmasına aşağıdakılardan biri aid deyil

- ☐ Hüquqi
- ☒ Nəzəri
- ☐ Sosial –iqtisadi
- ☐ İqtisadi
- ☐ Maddi

568 Bütçə anlayışını necə ifadə etmək olar?

- ☐ Maliyyə mexanizmidir
- ☒ Əsas maliyyə sənədidir
- ☐ Maliyyə çatışmazlığıdır
- ☐ Maliyyə vəsaitidir
- ☐ Əsas maliyyə siyasətidir

569 Yerli bütçələrin (bələdiyyə bütçələrinin) tarazlaşdırılması üçün istifadə olunur:

- ☐ Subvensiyalar, müsadirələr
- ☒ Dotasiyalar, subvensiyalar
- ☐ Bütçə ssudası, kompensasiyalardan alınan vəsaitlər
- ☐ Transfert ödənişlər, cərimələr
- ☐ Subsidiyalar, pullu xidmətlərdən gəlirlər

570 Xüsusi gəlirlərin təsnifatına aiddir?

- ☐ Mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş
- ☒ Vergi, qeyri-vergi
- ☐ Real, qeyri-real

- ☐ Rəsmi, qeyri-rəsmi
- ☐ Dövlət, qeyri-dövlət

571 Bütçənin xüsusi gəlirlərinə daxil olan qeyri-vergi gəlirlərinə aid olmayanı göstərin

- ☐ cərimələrdən daxil olan vəsaitlər
- ☒ hüquqi şəxslərin mənfəət vergisi
- ☐ dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından gəlirlər
- ☐ əvəzsiz köçürmələr
- ☐ maliyyə yardımı

572 Aşağıdakılardan hansı bütçə sisteminin təşkili prinsiplərinə aid deyil?

- ☐ Aşkarlıq və həqiqilik prinsipi
- ☒ Bütçə vəsaitlərindən istifadənin məqsəddən kənarlaşdırılması
- ☐ Müxtəlif səviyyəli bütçələrin müstəqilliyi
- ☐ Bütçə sisteminin vahidliyi
- ☐ Bütçələrin xərclərinin ödənilməsinin ümumiliyi

573 Aşağıdakılardan biri bütçə quruluşuna daxil deyil

- ☐ Neft fondu
- ☒ İcmal bütçə
- ☐ Bütçə təsnifatı
- ☐ Bütçə sistemi
- ☐ Bütçələrin təşkili prinsipləri

574 Bütçə quruluşu nədir?

- ☐ Bütçə planının hazırlanması, bütçə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin edilməsi
- ☒ Bütçə sisteminin həlqələri arasında qarşılıqlı maliyyə əlaqələrinin təşkili, bütçə vəsaitlərinin formalaşması və istifadəsi
- ☐ Dövlət bütçəsinin və bütçədən kənar dövlət fondlarının bütçələrinin layihələrinin tərkibi
- ☐ Ölkənin vahid bütçə sistemində birləşdirilməsi
- ☐ Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müvafiq bütçə vəsaitinin xərclənməsi istiqamətlərinin müstəqil müəyyən edilməsi

575 Unitar və federativ dövlətlərin bütçə sistemində aradakı fərq nədən ibarətdir?

- ☐ Unitar dövlətlərdə bütçələrin üzvlük haqları hesabına formalaşması
- ☒ Federativ dövlətlərdə federasiya üzvlərinin bütçələrinin olması
- ☐ Unitar dövlətlərdə əyalətlərin bütçələrinin ayrı olması
- ☐ Federativ dövlətlərin mərkəzi bütçəsinin olmaması
- ☐ Unitar dövlətlərdə yerli bütçələrin olması

576 Unitar dövlətlərin bütçə sistemi neçə səviyyədə ibarətdir?

- ☐ 5.0
- ☐ 4.0
- ☐ 1.0
- ☒ 2.0
- ☐ 3.0

577 Federativ dövlətin mahiyyətini izah edin

- ☒ tərkibində dövlət və ya bir neçə dövlət qurumları olan dövlətdir
- ☐ tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir
- ☐ siyasi, iqtisadi və hərbi məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir
- ☐ məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir
- ☐ bütçə səviyyələrinin müstəqil və onların gəlirləri və xərcləri yuxarı bütçələrə daxil olmayan dövlətdir

578 Unitar dövlətlərin xüsusiyyəti aşağıdakılardan hansıdır?

- ☐ büdcə səviyyələrinin müstəqil və onların gəlirləri və xərcləri yuxarı büdcələrə daxil olmayan dövlətdir
- ☐ məqsədlərə tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir nail olmaq üçün yaradılmış dövlətdir
- ☐ tərkibində dövlət və ya bir neçə dövlət qurumları olan dövlətdir
- ☒ tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir
- ☐ siyasi, iqtisadi və hərbi məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir

579 Aşağıdakılardan dövlət quruluşuna aid olanları seç. 1/ Unitar 2/Konfederativ 3/Demokratik 4/Planlı iqtisadiyyat 5/Federativ 6/Bazar iqtisadiyyatı

- ☐ 1,3,6
- ☐ 2,3,4
- ☒ 1,2,5
- ☐ 3,4,6
- ☐ 2,4,5

580 İqtisadiyyatın hansı sahələrində dövriyyə vəsaitlərinin təşkili mənbələrində borc alınan vəsaitlər böyük xüsusi çəkini təşkil edir?

- ☐ sənaye
- ☐ nəqliyyat
- ☒ kənd təsərrüfatı
- ☐ tikinti
- ☐ rabitə

581 Müəssisədə xüsusi dövriyyə vəsaiti hansı mənbələrdən tamamlanır?

- ☐ qısamüddət kredit
- ☒ mənfəət
- ☐ amortizasiya ayrımları
- ☐ möhkəm passivlər
- ☐ nizamnamə kapitalı

582 Müəssisələrdə dövriyyə vəsaitinin normalaşması hansı sənədə əsaslanır?

- ☐ şəxmat balansı
- ☐ uçot məlumatları
- ☒ istehsal xərcləri smetası
- ☐ hesabat balansı
- ☐ maliyyə planı

583 Müəssisədə dövriyyə kapitalının idarə olunması nəyi nəzərdə tutur?

- ☐ dövriyyə vəsaitinin istehlakını
- ☐ debitor borclarını
- ☐ kreditör borclarını
- ☒ xüsusi dövriyyə vəsaitinə tələbatın hesablanması
- ☐ normallaşdırılmayan vəsaitin müəyyən edilməsini

584 Material aktivlər necə adlanır?

- ☐ qeyri-material aktivlər
- ☒ əsas və dövriyyə aktivləri
- ☐ cariv ə qeyri-material aktivlər
- ☐ maliyyə qoyuluşları
- ☐ maliyyə aktivləri

585 Müəssisədə material ehtiyatları istehsalın hansı sferasında yerləşir?

- ☐ alıcılara malların yola salınmasında
- ☐ ambarda
- ☐ satış ambarında
- ☒ istehsalda
- ☐ tədavül sferasında

586 Təkrar istehsal prosesində yerləşdirilməsinə görə dövriyyə kapitalı hansı fondlara ayrılır?

- ☐ dövriyyədənənkənar aktivlərə
- ☐ qeyri-material aktivlərə
- ☐ tədavül formalarına və dövriyyədənənkənar aktivlərə
- ☐ əsas və dövriyyə fondlarına
- ☒ istehsal və tədavül dövriyyə fondlarına

587 Müəssisənin cari dövriyyəsinə daxil olan borc kapitalına nə daxildir?

- ☐ möhkəm passivlər
- ☐ uzunmüddətli kreditlər
- ☐ qısa və uzunmüddətli kreditlər
- ☒ qısamüddətli kreditlər
- ☐ uzunmüddətli kreditor borcları

588 Özəlləşdirilmiş müəssisələr öz xüsusi dövriyyə kapitalını başqa müəssisələrə sata bilərlərmi?

- ☐ sata və ya bağışlaya bilməz
- ☐ sata bilər, sata bilməz
- ☐ sata bilməz
- ☒ sata, bağışlaya və verə bilər
- ☐ bağışlaya bilməz

589 cari aktivlərə investisiya olunan vəsaitlər necə adlanır?

- ☐ uzunmüddətli investisiyalar
- ☒ dövriyyə kapitalı
- ☐ qeyri-material aktivlər
- ☐ dövriyyədənənkənar kapital
- ☐ əsas kapital

590 Müəssisə hansı mərkəzləşdirilmiş pul fonduna sosial ayırmalar ödəyir?

- ☐ pensiya fonduna
- ☒ DSMF
- ☐ ssuda fonduna
- ☐ dövlət büdcəsinə
- ☐ əhalinin məşğulluq fonduna

591 Müəssisənin maliyyə mexanizminə daxil olan maliyyə alətlərini göstər

- ☐ vergi qoyma
- ☒ vergi, faiz, mənfəət, dividend
- ☐ normativ-hüquqi baza
- ☐ maliyyələşmə, kreditləşmə, sığortalama
- ☐ tənzimləmə

592 Öz xərcini ödəmənin tərkibinə hansı xərclər daxildir?

- ☐ iqtisadi həvəsləndirmə fondlarının təşkili
- ☒ məhsul istehsalı və satışı xərcləri
- ☐ ƏDV, tam maya dəyəri

- ☐ mənfəət vergii, sadələş
- ☐ İstehsal xərcləri, aksizlər

593 Ayrı-ayrı çeşidlər üzrə rentabelliğin müəyyən edilməsi üçün istifadə olunan göstəricilər

- ☐ dövriyyədənəkar aktivlərin dəyəri, qiymət, maya dəyəri
- ☒ qiymət, maya dəyəri
- ☐ qiymət, satılan tam maya dəyəri, əsas fondların orta illik dəyəri
- ☐ istehsal fondlarının dəyəri, balans mənfəəti
- ☐ cari aktivlərin dəyəri, maya dəyəri

594 Müəssisədə xərclərin rentabelliği hansı göstəricilər əsasında hesablanır?

- ☐ balans mənfəəti, tam maya dəyəri
- ☒ satışdan əldə edilən mənfəət, satılan məhsulun tam maya dəyəri
- ☐ xalis mənfəət, maya dəyəri
- ☐ mənfəət, kommersiya xərcləri
- ☐ xalis mənfəət, istehsal maya dəyəri

595 Müəssisə maliyyə intizamını pozarsa ona tətbiq edilən cərimə hansı vəsaitdən ödənilməlidir?

- ☐ maliyyə əməliyyatlarından gəlir
- ☒ xalis mənfəət
- ☐ sair satışdan əldə edilən gəlir
- ☐ satışdan əldə edilən gəlir
- ☐ balans mənfəəti

596 Aksizlərin ödənilmə mənbəyini göstər

- ☐ ümumi mənfəət
- ☐ işçilərin əməkhaqqı
- ☒ müəssisənin satışından gəlir
- ☐ xalis mənfəət
- ☐ sair satışdan gəlir

597 Müəssisədə maliyyənin idarə olunması subyektini göstər

- ☐ sığorta şirkəti
- ☒ menecment
- ☐ mühasibatlıq
- ☐ auditor təşkilatı
- ☐ vergi xidməti

598 Müəssisədə mənfəət və amortizasiya ayrırımları hesabına hansı pul fondu yaradılır?

- ☐ amortizasiya fondu
- ☒ yığım fondu
- ☐ istehlak fondu
- ☐ ehtiyat fondu
- ☐ əməkhaqqı fondu

599 Satışdankənar xərclərin elementləri

- ☐ amortizasiya ayrırımları
- ☒ maliyyə sanksiyalarına görə xərclər, cari ildə aşkar edilən keçən illərin zərəri
- ☐ reklam xərcləri
- ☐ qarşılaşdırma xərcləri
- ☐ nəqliyyat xərcləri

600 Müəssisədə təmir təsərrüfatından daxil olan gəlirlər hansı gəlir qrupuna daxildir?

- ☐ əməliyyatlardan gəlir
- ☒ sair satışdan gəlir
- ☐ investisiya fəaliyyətindən əldə edilən
- ☐ satışdan əldə edilən gəlir
- ☐ maliyyə fəaliyyətindən gəlir

601 Müəssisədə uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üçün təşkil olunan pul fondu

- ☐ valyuta fondu
- ☒ yığım fondu
- ☐ ehtiyat fondu
- ☐ istehlak fondu
- ☐ təmir fondu

602 Balans mənfəətin bölüşdürülməsində iştirak edən xərc.

- ☐ cərimələrin ödənilməsi
- ☒ mənfəət vergisi
- ☐ yığım fondu
- ☐ isehlak fondu
- ☐ ehtiyat fondu

603 Müəssisənin bölüşdürülməyən mənfəəti hesabına ödənilən xərc

- ☐ məhsul satışı ilə əlaqədar xərclər
- ☒ yığım fondu
- ☐ məhsul istehsalı xərcləri
- ☐ mənfəət vergisi
- ☐ kommersiya xərcləri

604 Müəssisə hansı göstəriciyə görə faizlə DSMF ayırmalar köçürür?

- ☐ istehlak fonduna görə
- ☒ əməkhaqqı fonduna görə
- ☐ mənfəətə görə
- ☐ məhsul satışından gəlirə görə
- ☐ ehtiyat fonduna görə

605 Müəssisələrdə maliyyə əməliyyatları üzərində əvvəlcədən nəzarət kim iərəfindən aparılır?

- ☐ auditor
- ☒ baş mühasib
- ☐ menecer
- ☐ müəssisə rəhbəri
- ☐ iqtisadçı

606 Müəssisədə bütün maliyyə əməliyyatları başa çatdıqdan sonra onun fəaliyyəti nəzarətin hansı metodu ilə yoxlanılır?

- ☐ baxış
- ☒ təftiş
- ☐ təhlil, baxış
- ☐ siyahıya alma
- ☐ monitorinq

607 Təsərrüfat subyektlərində yaradılan dəyərin hansı hissəsi birinci növbədə bölünür?

- ☐ valyuta fondu
- ☒ fəaliyyətin adi növlərindən əldə edilən gəlir
- ☐ balans mənfəəti
- ☐ bölüşdürülməyən mənfəət
- ☐ ehtiyat fondu

608 Müəssisədə maliyyə ehtiyatı fondunai mənfəətin hansı hissəsindən hər il ayırma köçürülür?

- ☐ ümumi mənfəət, xalis mənfəət
- ☒ xalis mənfəət
- ☐ vergiyə cəlb olunmayan ənfəət
- ☐ balans mənfəəti
- ☐ xalis mənfəət

609 Müəssisədə işçiləri onun fəaliyyətinin nəticələri üçün maraqlandırmaqdan otu hansı fond yaradılır?

- ☐ ehtiyat fondu
- ☒ istehlak fondu
- ☐ yığım fondu
- ☐ əməkhaqqı fondu
- ☐ valyuta fondu

610 Yenidənbölüşdürmə yolu ilə müəssisənin maliyyə resurslarına daxil olan vəsaitlər

- ☐ amortizasiya ayrımları
- ☒ qısamüddətli kreditlər, sığorta məbləği
- ☐ bölüşdürülməyən mənfəət
- ☐ mənfəət
- ☐ möhkəm passivlər

611 Mənfəət vergisiinn ödənilmə mənbəyini göstər

- ☐ satışdan əldə edilən mənfəət
- ☒ vergiyə cəlbolunan mənfəət
- ☐ xalis mənfəət
- ☐ balans mənfəəti
- ☐ müəssisənin sərəncamında qalan mənfəət

612 Qeyri-sənaye xarakterli məhsul (iş və xidmətlər) satışından gəlirin elementini göstər.

- ☐ məhsul satışından gəlir
- ☒ təmir təsərrüfatından gəlir
- ☐ satışdankənar əməliyyatlardan gəlir
- ☐ əməkhaqqı
- ☐ amortizasiya ayrımları

613 Sabit xərclər müəssisədə hansı göstəriciyə daxil edilir?

- ☐ qiymətə
- ☒ tam maya dəyərinə
- ☐ mənfəətə
- ☐ istehsal maya dəyərinə
- ☐ rentabelliyə

614 Dəyişən xərclərin həcmi müəssisədə hansı göstəricidən asılıdır?

- ☐ hesabat balansından
- ☒ istehsal planından
- ☐ maya planından

- ☐ maya dəyərindən
- ☐ mənfəətdən

615 İstehsal maya dəyərinə daxil olan dəyişən xərcləri göstər

- ☐ ümumzavod xərcləri
- ☒ material, yanacaq, enerji xərcləri
- ☐ nəqliyyat xərcləri
- ☐ reklam xərcləri
- ☐ anbar xərcləri

616 Müəssisələrdə mənfəətin alınması ilə əlaqədar olmayan xərcləri göstər

- ☐ maliyyə ehtiyatı
- ☒ sosial xərclər
- ☐ istehlak fondu
- ☐ material xərcləri
- ☐ vergilər

617 Müəssisənin maliyyə resurslarında borc alınmış və cəlb olunmuş mənbələri göstər

- ☐ sığorta mənbələri
- ☒ uzunmüddətli kredit və vaxtı keçmiş kreditor borcları
- ☐ mənfəət
- ☐ büdcə vəsaiti
- ☐ amortizasiya ayrımları

618 Mikro səviyyədə pul vəsaiti fondlarının formalaşması və istifadəsinin forma və metodlarının məcmuu nəyi ifadə edir?

- ☐ müəssisənin pul fondları
- ☒ müəssisənin maliyyə mexanizmi
- ☐ büdcə münasibətləri
- ☐ büdcə
- ☐ büdcə mexanizmi

619 Maliyyə vasitəsi ilə müəssisələrdə bölgü obyektini nə təşkil edir?

- ☐ kredit fondları
- ☒ məcmuu daxili məhsulun dəyəri
- ☐ əhəlinin gəlirləri
- ☐ istehsal fondları
- ☐ istehsal və qeyri-istehsal fondlar

620 Maliyyənin mahiyyətini göstər

- ☐ vətəndaşların pul vəsaitidir
- ☒ makro və mikro səviyyələrdə pul vəsaiti fondlarının formalaşması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar pul münasibətləridir
- ☐ dövlətin pul vəsaitidir
- ☐ pul vəsaitləri fondlarının məcmusudur
- ☐ müəssisənin pul vəsaiti fondudur

621 Hesabat (baza) dövrünün rentabelliyyənin hesablanması qaydası necədir?

- ☐ baza mənfəəti vurulsun baza maya dəyərinə
- ☐ baza maya dəyəri çıxılsın, baza mənfəəti
- ☐ baza maya dəyərinə baza mənfəətinə nisbəti kimi
- ☐ baza mənfəəti çıxılsın tam maya dəyəri

- ☒ baza mənfəətinin baza maya dəyərinə nisbəti kimi

622 Müəssisələrdə sair satışdan əldə edilən mənfəətin tərkibi hansı istiqamətlərdə formalaşır?

- ☐ maliyyə fəaliyyətindən
☒ nəqliyyat, təmir, tikinti və s. Təsərrüfatlardan
☐ satışdankənar əməliyyatlardan
☐ əsas iş fəaliyyətindən
☐ maliyyə sanksiyalarına görə daxil olmalardan

623 Müəssisədə tədavül sferasında mənfəətin səviyyəsinə təsir göstərən amil hansıdır?

- ☐ sex xərcləri
☒ kommersiya xərcləri
☐ bitməmiş istehsalla əlaqədar xərclər
☐ material xərcləri
☐ nəqliyyat və material xərcləri

624 Müasir dövrdə müəssisələrdə mənfəətin formalaşma mənbələrini göstər:

- ☐ əməliyyatlardan, vergilərdən
☒ innovasiya fəaliyyətindən; əsas iş fəaliyyətindən; inhisarçılıqdan
☐ maliyyə fəaliyyətindən başqa müəssisələrə ödənilən cərimələr
☐ satışdan əldə edilən mənfəət, faizlər
☐ satışdankənar əməliyyatlardan, ƏDV

625 Müəssisənin sərəncamında qalan xalis mənfəət necə adlanır?

- ☐ satışdankənar əməliyyatlardan mənfəət
☒ bölüşdürülməyən mənfəət
☐ satışdan gəlir
☐ ümumi gəlir
☐ balans mənfəət

626 Sosial vergilərin ödənilmə mənbəyini göstər

- ☐ sair satışdan gəlir
☒ məhsul satışından gəlir
☐ balans mənfəəti
☐ xalis mənfəət
☐ satışdankənar əməliyyatlardan gəlirlər

627 Müəssisələrdə əsas vəsaitlərin kateqoriyaları üzrə illik amortizasiya normaları hansı Qanun əsasında təsdiq olunmuşdur?

- ☐ «Səhmdar cəmiyyəti haqqında» AR Qanunu
☒ AR Vergi Məcəlləsi
☐ »Müəssisələr haqqında» AR Qanunu
☐ «Büdcə sistemi haqqında» AR Qanunu
☐ «Bank və bank fəaliyyəti haqqında» AR Qanunu

628 Müəssisələrdə əsaslı təmir ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?

- ☐ məhsul satışı ilə əlaqədar xərclər
☒ istehsal maya dəyəri
☐ investisiya xərcləri
☐ maliyyə fəaliyyəti ilə əlaqədar xərclər
☐ məcburi xərclər

629 Məhsulun istehsal maya dəyərinə daxil olmayan xərcləri göstər.

- ☐ amortizasiya ayrımları
- ☒ nəqliyyat xərcləri, qablaşdırma xərcləri
- ☐ istehsal işçilərinin əməkhaqqı
- ☐ material, köməkçi material
- ☐ enerji xərcləri

630 Müəssisədə məhsulun tam maya dəyəri hansı elementlərdən ibarətdir?

- ☐ kommersiya xərcləri, idarəetmə xərcləri
- ☐ mənfəət, maya dəyəri, istehsaldan kənar xərclər
- ☐ mənfəət, maya dəyəri, ƏDV
- ☒ istehsal, maya dəyəri, kommersiya xərcləri, idarəetmə xərcləri
- ☐ mənfəət, maya dəyəri, kommersiya xərcləri

631 Müəssisənin məcburi xərclərinə daxil olmayan xərci göstər.

- ☐ kreditər üçün faizlər
- ☒ istehsal işçilərinin əməkhaqqı
- ☐ mənfəət vergisi
- ☐ sosial vergilər
- ☐ faizlər, cərimələr

632 Müqavilə şərtlərinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları ilə əlaqədar cərimələr müəssisədə hansı xərc qrupuna daxil edilir?

- ☐ ümumzavod xərcləri
- ☒ satışdankənar əməliyyatlarla əlaqədar xərclər
- ☐ əsas iş fəaliyyəti ilə əlaqədar xərclər
- ☐ istehsaldankənar xərclər
- ☐ fəvqəladə xərclər

633 Müəssisələrdə adi fəaliyyət növləri üzrə xərclər hansı mənbədən maliyyələşdirilir?

- ☐ yenidən bölüşdürülmə yolu ilə daxil olan vəsaitlər
- ☒ məhsul satışında gəlir
- ☐ baş idarənin vəsaiti
- ☐ uzunmüddətli kreditlər
- ☐ mənfəət

634 Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?

- ☒ fəaliyyətin adi növü ilə əlaqədar xərclər
- ☐ məcburi xərclər
- ☐ geniş təkrar istehsalla əlaqədar xərclər
- ☐ fəvqəladə xərclər
- ☐ sosial xərclər

635 Müəssisədə xərclərin idarə olunması predmetinə aid deyil

- ☐ ümumi-zavod xərcləri
- ☒ məhsul satışından əldə edilən gəlir
- ☐ dolaylı xərclər
- ☐ istehsal xərcləri
- ☐ maya dəyəri

636 Müəssisənin xərclərinin idarə olunması sisteminin funksiyalarına aid olmayan funksiyanı göstər.

- ☐ məhsul istehsalı və satışı xərclərinin təhlili
- ☒ xərclər üzərində dövlət maliyyə nəzarətinin aparılması
- ☐ xərclərin normallaşdırılması
- ☐ xərclərin planlaşdırılması
- ☐ istehsal xərclərin uçotu

637 Nağdsız hesablamaların hansı forması maliyyə sanksiyası formasında çıxış edir?

- ☐ inkasso tapşırığı
- ☒ akkreditiv
- ☐ ödəmə tələbnaməsi
- ☐ hesablama çeki
- ☐ inkasso

638 Nağdsız hesablamaların hansı forması kommersiya krediti formasında çıxış edir?

- ☐ akkreditiv
- ☒ veksəl
- ☐ ödəmə tapşırığı
- ☐ ödəmə tələbnaməsi
- ☐ çeklər

639 Müəssisələr (alıcılar) müntəzəm olaraq ödəmə intizamını pozarlarsa, o zaman hansı hesablama formasından istifadə edilir?

- ☐ ödəmə tapşırığı
- ☒ akkreditiv
- ☐ inkasso
- ☐ veksəl
- ☐ çek

640 Alıcılarda məhsul mühafizədə olan mallar nə zaman yaranır?

- ☐ müəssisənin maliyyə vəziyyəti pis olduqda
- ☒ malın dəyərinin ödənilməsindən əsaslandırılmış imtina edildikdə
- ☐ malın dəyərinin ödənilməsi gecikdirildikdə
- ☐ malın dəyəri ödənildikdə
- ☐ malın dəyəri hissə-hissə ödənildikdə

641 Müəssisədə əmtəlik məhsulun həcmi və tərkibi nəyin əsasında müəyyən edilir?

- ☐ biznes plan, istehsal planı
- ☒ istehsal planı, dövlət sifarişi, alıcılarla bağlanmış müqavilə
- ☐ biznes planı
- ☐ maliyyə planı
- ☐ istehsal planı

642 Satışdan əldə edilən gəlirin hesablanması birbaşa metodunda hansı göstəricilərdən istifadə edilir?

- ☐ maya dəyəri, qiymət, keçici əmtəə qalıqlarının həcmi
- ☒ satışın həcmi, qiymət
- ☐ malın miqdarı
- ☐ qiymət
- ☐ əmtəlik məhsulun həcmi, qiymət

643 Müəssisələrdə maksimum səviyyədə qiymət nəyə əsasən müəyyən edilə bilər?

- ☐ maya dəyərinin aşağı salınması üçün
- ☒ tələb əsasında

- ☐ gəlirin artması üçün
- ☐ mənfəətin artması üçün
- ☐ xərclərə qənaət üçün

644 Məhsulun topdan satış qiymətlərinin tərkibi necə formalaşır?

- ☐ tam maya dəyəri, ticarət güzəşti, ticarət əlavəsi
- ☒ plan tam maya dəyəri, plan mənfəəti
- ☐ tam maya dəyəri, əlavə dəyər vergisi
- ☐ maya dəyəri, mənfəət, aksizlər
- ☐ istehsal maya dəyəri, ƏDV, ticarət güzəştləri

645 Satışdan əldə edilən gəlirin səviyyəsinə müəssisənin fəaliyyətindən asılı olmayan hansı amil təsir göstərə bilər?

- ☐ istehsalın həcmi
- ☒ təchizat şərtlərinin pozulması
- ☐ məhsulun keyfiyyəti
- ☐ müqavilə qiymətləri
- ☐ istehsalın ritmikliyi

646 Müəssisədə istehsal sferasında satışdan əldə edilən gəlirin səviyyəsinə hansı amil təsir göstərir?

- ☐ sadalananların hamısı
- ☒ məhsulun çeşidi, keyfiyyəti təchizat şərtlərinin pozulması
- ☐ hesablama formaları
- ☐ hesablama sənədlərinin rəsmiləşdirilməsi vaxtı
- ☐ reklam xərcləri

647 Müasir dövrdə müəssisənin iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir?

- ☐ dövriyyə kapitalından istifadə
- ☐ vergilərin ödənilməsi
- ☐ qiymət
- ☒ məhsul satışından mənfəət
- ☐ əsas fondlardan istifadə

648 Müəssisənin maliyyə vəziyyətinin sabitliyi nədən aslıdır?

- ☐ büdcəyə vergilərin köçürülməsindən
- ☒ satışdan gəlirin daxil olmasından
- ☐ malların alıcıları yola salmasından
- ☐ istehsal planının yerinə yetirilməsindən
- ☐ banklarla hesablaşmalardan

649 Müəssisədə vəsaitlərin bir dövriyyəsinin tam başa çatması nə zaman baş verir?

- ☐ alıcılar tərəfindən mal-material qiymətlərinin dəyəri vaxtında ödənilmədikdə
- ☒ satış məhsul üçün pul vəsaitinin əsas cari hesabına daxil olduqda
- ☐ satış başa çatdıqda
- ☐ istehsal başa çatdıqda
- ☐ materiallar istehsala verildikdə

650 Müəssisədə birbaşa xərclər hansı xərclərə daxil edilir?

- ☐ ümumi zavod xərclərinə
- ☒ istehsal maya dəyərinə
- ☐ kommersiya xərclərinə
- ☐ maliyyə fəaliyyəti ilə əlaqədar xərclərə

☐ maya dəyərinə

651 Müəssisənin fəaliyyətinin adi növlərindən gəlirlərinə aid olmayanı göstər

- ☐ satıcılara olan borcun ödənilməsi
☒ sair satışından gəlir
☐ amortizasiya ayırmaları
☐ əsas iş fəaliyyətindən gəlir
☐ DSMF götürmələr

652 Müəssisələrdə gəlirin idarə olunması prosesi hansı mərhələləri əhatə edir?

- ☐ inzibati idarə heyətinin əməkhaqqının hesablanması
☒ planlaşma, operativ idarə olunma, nəzarət
☐ məhsul istehsalı
☐ bank tərəfindən kreditin verilməsi
☐ dövlət büdcəsinə vergilərin götürülməsi

653 Müəssisədə dəyər ölçüsündə buraxılan məhsulun həcmi xarakterizə edən göstərici hansıdır?

- ☐ bitməmiş istehsal
☒ satılmış məhsul
☐ alıcıda məhsul mühafizədə olan mallar
☐ materiallar
☐ əsas fondlar

654 Tədiyyə balansının dövlətlərarası tənzimləmə metoduna aid deyildir:

- ☐ beynəlxalq təşkilatların kreditləri
☒ qiymətli kağızların satışı
☐ ikitərəfli hökumət kreditləri
☐ dövlət tərəfindən ixracın kreditləşdirməsi şərtlərinin uzlaşdırılması
☐ mərkəzi bankların svop əməliyyatlarına görə qısamüddətli qarşılıqlı kreditləri

655 Beynəlxalq maliyyə münasibətlərinin nəticə etibarilə ən səmərəli sahəsinə aiddir:

- ☐ sığorta bazarı
☒ qiymətli kağızlar bazarı
☐ kredit bazarı
☐ beynəlxalq əmtəə dövriyyəsi
☐ valyuta bazarı

656 Beynəlxalq valyuta fondunun məqsədlərinə nə aid deyildir:

- ☐ tədiyyə balansında baş vermiş pozuntuların aradan qaldırılması üçün üzv olanların fondun resurslarından istifadəsini təmin etmək
☒ üzv ölkələrin təsərrüfat sahələrinin yenidənqurulmasına və inkişafına yardım etmək;
☐ beynəlxalq ticarətin balanslı inkişafını təmin etmək
☐ beynəlxalq valyuta kooperasiyasına yardım etmək
☐ valyuta kurslarının stabil qalmalarına yardım etmək

657 Regional maliyyə institutlarına aiddir: 1. Avropa yenidənqurma və inkişaf bankı; 2. Afrika inkişaf bankı; 3. Beynəlxalq valyuta fondu; 4. Dünya bankı; 5. Beynəlxalq yenidənqurma və inkişaf bankı;

- ☐ 1; 4
☒ 1; 2
☐ 4; 5
☐ 2; 4
☐ 3; 4

658 Qlobal maliyyə sistemi aşağıdakı altsistemlərdən ibarətdir: 1. dünya maliyyəsi; 2. transmilli təkraristehsal sistemləri; 3. milli maliyyə sistemləri; 4. regional maliyyə institutları; 5. beynəlxalq maliyyə institutları;

- ☐ 3; 5
- ☒ 1; 2
- ☐ 4; 5
- ☐ 2; 4
- ☐ 3; 4

659 Paris klubu nə vaxt yaradılıb?

- ☐ 1955.0
- ☒ 1956.0
- ☐ 1970.0
- ☐ 1934.0
- ☐ 1949.0

660 Paris klubu özündə neçə ölkəni birləşdirir?

- ☐ 21.0
- ☒ 20.0
- ☐ 30.0
- ☐ 15.0
- ☐ 12.0

661 London klubu neçə kommersiya bankını özündə birləşdirir?

- ☐ 50.0
- ☒ 600.0
- ☐ 400.0
- ☐ 550.0
- ☐ 100.0

662 Beynəlxalq maliyyənin ən geniş əhatəli sferası hansıdır?

- ☐ beynəlxalq əmtəə dövriyyəsi
- ☒ valyuta bazarı
- ☐ kredit bazarı
- ☐ qiymətli kağızlar bazarı
- ☐ sığorta bazarı

663 Beynəlxalq kreditlər verilir:

- ☐ ancaq dollar ilə
- ☒ kreditör ölkənin, borc alan ölkənin, üçüncü ölkələrin valyutası və beynəlxalq hesablaşma pul vahidləri ilə
- ☐ ancaq azad dövrli valyuta ilə
- ☐ ancaq kreditör ölkənin valyutası ilə
- ☐ borc alan ölkənin valyutası ilə

664 Əgər valyuta daxilolmaları xaricə valyuta axınından çox olarsa, onda tədiyyə balansı:

- ☐ tənzimlənməyən adlanır
- ☒ müdbət adlanır
- ☐ tarazlaşdırılmış adlanır
- ☐ passiv adlanır
- ☐ müvazinətli adlanır

665 Valyutanın ölkəyə daxil olması və ölkədən axınının nisbəti əks olunur

- ☐ maliyyə balansında
- ☒ tədiyyə balansında;
- ☐ hesablama balansında;
- ☐ ticarət balansında
- ☐ Mərkəzi Bankın balansında

666 Adətən milli valyutanın kursu artır:

- ☐ tədiyyə balansı qeyri tarazlı olanda
- ☒ tədiyyə balansı aktiv olanda;
- ☐ tədiyyə balansında kəsir olanda
- ☐ tədiyyə balansı passiv olanda;
- ☐ tədiyyə balansı tarazlı olanda

667 Bazarda tələb və təklifin təsiri nəticəsində formalaşan valyuta kursuna deyilir

- ☐ sabit kurs
- ☒ üzən kurs
- ☐ təsbit edilmiş kurs
- ☐ rəsmi kurs
- ☐ tənzimlənən

668 İstənilən xarici valyutaya məhdudiyyətsiz dəyişdirilən valyuta adlanır

- ☐ ehtiyat
- ☒ sərbəst dönərli
- ☐ dönərli olmayan
- ☐ qismən dönərli
- ☐ milli

669 Maliyyə bazarının tərkibinə daxil deyildir:

- ☐ Pul bazarı
- ☒ İnnovasiya bazarı
- ☐ Valyuta bazarı
- ☐ Sığorta bazarı
- ☐ Qiymətli kağızlar bazarı;

670 Kapital bazarının maliyyə alətlərinə aiddir:

- ☐ Heç biri
- ☒ Kapital bazarı birbaşa və portfel investisiyalar şəkilində orta və uzun müddətli bank kreditlərindən təşkil olunmuşdur.
- ☐ Kapital bazarı depozit ehtiyatlarının investisiyalaşdırılması hesabına formalaşır
- ☐ Buraya yalnız uzun müddətli bank kreditləri və avro istiqraz və avro bondlar aiddir
- ☐ Kapital bazarı yalnız beynəlxalq maliyyə bazasının alətləri hesabına formalaşdırılır.

671 Səhmdar cəmiyyətin səhminin nominalı hansı səhm üzrə müəyyən edilir?

- ☐ təqdim edənə
- ☒ sadə
- ☐ sadə və güzəştli
- ☐ güzəştli
- ☐ adlı

672 İmtiyazlı səhm səsvermə hüququna malikdir mi?

- ☐ cəmiyyətin mülkiyyəti qiymətləndirildikdə
- ☒ malik deyil

- ☐ o halda malikdir ki,qanunda nəzərdə tutulub
- ☐ malikdir
- ☐ səhmdar cəmiyyət ləğv olunanda

673 Səhmdar cəmiyyətin tədavüldə olan səhmlərinin məzənnə üzrə maya dəyəri nəyi göstərir?

- ☐ maliyyə vəziyyətini
- ☒ səhmdar cəmiyyətin bazar dəyəri
- ☐ səhmdar cəmiyyətin nizamnamə kapitalını
- ☐ səhmdar cəmiyyətin xüsusi kapitalını
- ☐ bazar qiymətlərini

674 İllik dövriyyəsinə görə dünyanın ən nəhəng fond birjası hansıdır?

- ☐ İstanbul Birjası
- ☒ Nyu York Birjası
- ☐ Tokio Birjası
- ☐ London Birjası
- ☐ Bəhreyn Birjası

675 Dünyanın ən qədim fond birjası hansıdır?

- ☐ Madrid Birjası
- ☒ London Birjası
- ☐ Tokio Birjası
- ☐ Nyu York Birjası
- ☐ Paris Birjası

676 İnkişaf etmiş ölkələrin fond birjalarında qiymətli kağızların hansı növü üstünlük təşkil edir?

- ☐ veksellər
- ☒ korporativ istiqrazlar
- ☐ səhmlər
- ☐ dövlət istiqrazları
- ☐ sertifikatlar

677 Klassik qiymətli kağızların növü dedikdə nə başa düşürsünüz?

- ☐ kredit kartları, plastik kartlar, çeklər
- ☒ səhmlər, dövlət istiqrazları, korporativ istiqrazlar
- ☐ istiqrazlar, veksellər, sertifikatlar
- ☐ səhmlər , istiqrazlar, veksellər
- ☐ çeklər, borc öhdəlikləri, ödəniş kartları

678 Sadə səhm istiqrazdan nə ilə fərqlənir?

- ☐ təyinatına görə fərqlənir
- ☒ tədavül dövriyyəsi müddətinə görə
- ☐ daxil olan gəlirin sabitliyinə görə
- ☐ daxil olan gəlirin həcminə görə
- ☐ mülkiyyət münasibətinə görə

679 Səhmin hansı növü sabit gəlir gətirir?

- ☐ adsız
- ☒ imtiyazlı
- ☐ istənilən növü
- ☐ sadə
- ☐ adlı

680 Hansı qiymətli kağız tarixən qədimdir?

- ☐ törəmə
- ☐ bələdiyyə
- ☐ korporativ
- ☐ xüsusi
- ☒ dövlət

681 Listing xidməti nədir:

- ☐ Qiymətli kağızların ilkin bazarda emisyası
- ☒ Firmanın qiymətli kağızlarının Fond bazasında alqı-satqısına icazə verilməsi
- ☐ Maliyyə risklərinin sığortalanması
- ☐ Qiymətli kağızların alıcı və satıcı arasındakı maliyyə hesablaşma forması
- ☐ Qiymətli kağızların minimal səviyyədə emissiyası

682 Aşağıdakı qiymətli kağızları daha etibarlı və stabil yüksək gəlir vermək qabiliyyətinə görə ardıcılıqla duzun: 1.Uzunmüddətli dövlət istiqrazları; 2.Qısamüddətli dövlət istiqrazları; 3.İmtiyazlı səhmlər; 4.Adi səhmlər; 5.Korporativ istiqrazlar

- ☐ 1,2,3,5,4
- ☒ 3,5,1,2,4
- ☐ 1,3,4,5,2
- ☐ 1,3,4,2,5
- ☐ 3,5,1,4,2

683 REPO əməliyyatlarının mahiyyəti nədən ibarətdir ?

- ☐ Xarici valyutanın sonradan satılması
- ☒ Qiymətli kağızların sonradan alınması şərti ilə satılması
- ☐ Qiymətli kağızların alınması
- ☐ Qiymətli kağızların satılması
- ☐ Xarici valyutanın sonradan alınması şərti ilə satılması

684 Öz sahibinə müəssisənin mənfəətinin bir hissəsini əldə etmək, onun əmlakının bir hissəsinə sahib olmaq, habelə müəssisənin idarə edilməsində iştirak etmək hüququnu verən qiymətli kağız növü:

- ☐ Qısa müddətli istiqrazlar
- ☒ Səhm
- ☐ İstiqraz
- ☐ Veksel
- ☐ Dövlət xəzinədarlıq banknotları (öhdəlikləri)

685 Müəyyən bir vaxtdan sonra öhdəliyin borcludan məbləğini ödəməyi öz üzərinə götürmüş şəxsdən müəyyən məbləği şərtsiz tələb etmək hüququ verən yazılı borc öhdəliyi necə adlanır:

- ☐ İmtiyazlı səhmlər
- ☒ Veksel
- ☐ Səhm
- ☐ İstiqraz
- ☐ Dövlət xəzinədarlıq banknotları

686 Svop bazarı dedikdə nə başa düşülür?

- ☐ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış sənəd
- ☒ qiymətli kağızlar üzrə sövdələşmə əldə etmiş iştirakçılar arasında sənədlərin birbaşa mübadilə edildiyi bazar
- ☐ bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
- ☐ sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi;

- ☐ bu gələcək dövr üçün müəyyən əmtənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir;

687 Forvard bazarı dedikdə nə başa düşülür?

- ☐ ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarı kimi
- ☒ bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
- ☐ bu gələcək dövr üçün müəyyən əmtənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir;
- ☐ sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi
- ☐ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş

688 Spot bazarı dedikdə nə başa düşülür?

- ☐ ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarı kimi
- ☒ sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi
- ☐ bu gələcək dövr üçün müəyyən əmtənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir
- ☐ bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
- ☐ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş

689 Fyuçers dedikdə nə başa düşülür?

- ☐ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr ərzində alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli müqavilə
- ☒ gələcək dövr üçün müəyyən əmtənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilə;
- ☐ güzəştli kredit növü
- ☐ alıcı ilə satıcı arasında maliyyə hesablaşmaları forması
- ☐ əvvəlcədən nominal dəyəri müəyyənləşdirilmiş istiqraz vərəqi

690 Opsion dedikdə nə başa düşülür?

- ☐ gələcək dövr üçün müəyyən əmtənin alqı-satqısı ilə əlaqədar müqavilə
- ☒ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş;
- ☐ güzəştli kredit növü
- ☐ alıcı ilə satıcı arasında maliyyə hesablaşmaları forması
- ☐ əvvəlcədən nominal dəyəri müəyyənləşdirilmiş istiqraz vərəqi

691 İkinci qiymətli kağızlar bazarı bu:

- ☐ əlavə qiymətli kağızların emissiyasıdır
- ☒ ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarıdır
- ☐ investorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir
- ☐ məhdud nominallı qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır
- ☐ qiymətli kağızların mübadilə sferasıdır

692 İlkin qiymətli kağızlar bazarı bu:

- ☐ qiymətli kağızların alınması məqsədi ilə investorların axtarışdır
- ☒ investorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir
- ☐ ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarıdır
- ☐ məhdud nominallı qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır
- ☐ qiymətli kağızların mübadilə sferasıdır

693 Maliyyə vasitəçilərinə hansı maliyyə müəssisələri aid deyildir?

- ☒ ticarət müəssisəsi
- ☐ kommersiya bankları
- ☐ kredit birlikləri

- ☐ investisiya bankları
- ☐ lizinq şirkəti

694 Maliyyə bazarının strukturuna aid deyil:

- ☐ sığorta bazarı
- ☒ əmtəə və xidmətlər bazarı
- ☐ borc kapitalı bazarı
- ☐ fond bazarı
- ☐ kredit bazarı

695 Müasir inkişaf mərhələsində, əsasən hansı valyuta kurslarından istifadə olunur

- ☐ inkişafda olan valyuta kursları
- ☐ xarici valyuta kursları
- ☒ təsbit (fiksasiya) olunmuş və «üzən» valyuta kursları
- ☐ həm xarici, həm də daxili valyuta kursları
- ☐ sabit valyuta kursları

696 Növlərinə görə beynəlxalq kreditlərin hansı formaları var

- ☐ qısamüddətli kreditlər
- ☐ kommersiya kreditləri və maliyyə kreditləri
- ☐ daxili və xarici kreditlər
- ☒ əmtəə kreditləri və valyuta kreditləri
- ☐ uzunmüddətli kreditlər

697 Təyinatına görə beynəlxalq kreditlərin hansı formaları var

- ☐ valyuta kreditləri
- ☐ əmtəə kreditləri
- ☐ uzunmüddətli kreditlər
- ☒ kommersiya kreditləri və maliyyə kreditləri
- ☐ daxili və xarici kreditlər

698 Tədiyyə balansı - bu:

- ☐ sadalananların heç biri doğru deyil
- ☐ təsərrüfat subyektlərində pul fondlarının və yığımlarının formalaşdırılması və geniş təkrar istehsal xərclərinin maliyyələşdirilməsi ilə əlaqədar yaranan iqtisadi münasibətlərdir
- ☐ dövlət gəlirlərinin ümumi plan üzrə yığılması və toplanması, cəmləşmiş vəsaitlərin bütün növ dövlət xərclərinin örtülməsinə istifadəsidir
- ☒ ölkələrin müəyyən bir dövr ərzində xarici iqtisadi və maliyyə münasibətlərinin vəziyyətini əks etdirir
- ☐ il ərzində ictimai məhsulun mühüm qisminin istehsalının və sosial müdafiə tədbirlərinin reallaşmasının məqsədilə istifadə edilən pul fondudur

699 Tədiyyə balansının vəziyyətinin milli valyutaya təsiri ilə bağlı hası fikir yanlışdır.

- ☐ Tədiyyə balansının vəziyyəti milli valyutanın mövqeyini tam əks etdirir.
- ☐ Sadalanan fikirlərin hamısı yanlışdır
- ☒ Tədiyyə balansının vəziyyəti milli valyutanın mövqeyinə təsir etmir
- ☐ Mənfi tədiyyə balansı milli valyutanın kursunun azalmasına şərait yaradır və borclular milli valyutanı xarici valyutaya sətəraq öz xarici borclarını ödəyirlər
- ☐ Müsbət tədiyyə balansı milli valyuta kursunun yüksəlməsinə kömək edir və xarici borclar sahəsində ona olan tələbatı artırır